

2107_Az__Yekun imtahan testinin sualları

Fənn : 2107 Milli iqtisadiyyat

1 Milli iqtisadiyyat dedikdə başa düşülür:

- müəyyən ərazidə istehsal sahələrinin və növlərinin məcmusu
- müəyyən ərazidə təkrar istehsal sahələrinin və növlərinin ərazi komplekslərinin məcmusu
- müəyyən ərazidə iqtisadi sahələrin yerləşməsi
- müəyyən ərazidə istehsal sahələrinin və növlərinin fəaliyyəti
- müəyyən ərazidə təkrar istehsal sahələrinin fəaliyyəti

2 Milli iqtisadiyyat fənni öyrənir: A) ölkənin iqtisadi potensialını B) milli bazarı C) dünya iqtisadiyyatında ölkənin yerini D) ölkə ərazisində iqtisadi həyatı E) iqtisadiyyatın təşkilini, strukturunu və adət-ənənələri

- A,D
- A,B,C,D,E
- A,B,C
- A,B,C,D
- E

3 Ölkənin iqtisadiyyatı:

- müxtəlif iqtisadi agentlər məcmusundan ibarətdir
- mərkəzi hakimiyyət orqanlarının məcmusundan ibarətdir
- mərkəzi hakimiyyət orqanlarına tabe olan vahid xalq təsərrüfatı kompleksindən, müxtəlif iqtisadi agentlər məcmusundan ibarətdir
- olan vahid xalq təsərrüfatı kompleksindən ibarətdir
- yerli və mərkəzi hakimiyyət orqanlarına tabe olan vahid xalq təsərrüfatı kompleksindən ibarətdir

4 Milliyyətin təyin edilməsinə aşağıdakı yanaşma mövcuddur A) tarixən yaranmış insanların birlik forması B) ölkə C) dövlət

- A,C
- A,B,C
- A,B
- A
- C

5 Milli iqtisadiyyat: A) institusional sistemlə tənzimlənən, bu ölkədə təşəkkül tapmış iqtisadi, siyasi (dövlət) və ideoloji (ictimai) qaydalara cavab verən, sahə və regional mühitlərdə strukturalaşdırılmış ölkə miqyaslı iqtisadi fəaliyyətdir. B) yüksək keyfiyyətli həyat səviyyəsi üçün, o cümlədən ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi üçün əsas yaradan, maddi nemətlərə olan tələbatının təmin edilməsinə yönələn mürəkkəb coxsəviyyəli sistemdir. C) bazarlarında rəqabətə davamlığını təmin etmək məqsədilə yaranan milli sərvətdən ibarətdir

- A,C
- A,B
- A
- A,B,C

C

6 Milli iqtisadiyyatın inkişaf səviyyəsi qiymətləndirilir: A) milli sərvətdən istifadə dərəcəsi ilə B) investisiyaların istifadəsi dərəcəsi ilə C) milli gəlirdən istifadə dərəcəsi ilə

- A,B,C
 A
 A,C
 C
 A,B

7 Milli iqtisadiyyat kursunun öyrəndiyi obyekt nədir?

- sosial iqtisadi proseslər;
 milli istehsal-təsərrüfat prosesi;
 daxili iqtisadi fəaliyyət;
 iqtisadi islahatların zəruriliyi;
 ictimai iqtisadi hadisələr;

8 Milli iqtisadiyyatın vəzifəsi dedikdə nə başa düşülür?

- ölkənin iqtisadiyyatı, ictimai həyatda və bütün sahələr üzrə dəyişikliklərin aparılmasıdır;
 hər hansı bir ölkədə daim dəyişilən və yeniləşən bir sistemin müəyyən sahələr üzrə qarşılıqlı əlaqələrini əks etdirir;
 bütövlükdə iqtisadiyyata xas olan həm daxili, həm də xarici iqtisadiyyat vasitələrinin inkişafını əks etdirir;
 milli iqtisadiyyatın formalarının bir mexanizm kimi müstəqil milli əsaslarla hərəkət etməsidir;
 milli iqtisadiyyatın təbii ehtiyatlara, iqtisadi potensiala, iqlimə, coğrafi mövqeyə görə ictimai istehsalın amilləri vasitəsilə əlaqələndirilməsidir;

9 Milli iqtisadiyyatın predmeti dedikdə nə başa düşülür?

- ancaq sosial, iqtisadi problemlər tətbiq edir;
 həmin elm tərəfindən öyrənilən obyektin dəqiq sərhədlərlə məhdudlaşdırılan sahəsidir;
 iqtisadiyyatın konkret bir sahədəki əlaqələrini öyrənir;
 təbii, iqtisadi, məliyyə və sair resursları daxilində formalaşan milli sərvətdir;
 ənənəvi xarici iqtisadi əlaqələrə əsaslanan milli istehsal təsərrüfat prosesidir;

10 Milli iqtisadiyyata aid olmayan variantı seçin?

- milli psixologiya və ənənəvi davranışda cəmiyyət üzvlərinin məsuliyyətini müəyyənləşdirir;
 dövlətin iqtisadiyyata müdaxiləsinin qarşısını almağa kömək edir; dövlətin iqtisadiyyata müdaxiləsinin qarşısını almağa kömək edir;
 sosial problemləri tədqiq edir;
 iqtisadi proseslərin milli zəmində fəaliyyətini əks etdirir;
 milli bazarı və ölkənin dünya iqtisadiyyatındakı mövqeyini tədqiq edir;

11 Milli iqtisadiyyat (MI) nəyi tədqiq edir?

- iqtisadiyyatın struktur problemlərini
 iqtisadi tərəqqi
 iqtisadiyyat və onunla qarşılıqlı əlaqədar sosial problemləri
 iqtisadiyyatın proporsional problemlərini

- ölkələr arasında iqtisadi asılılıq problemlərini

12 Milli iqtisadiyyat fənni aşağıdakılardan hansıları müəyyənləşdirir? I-ölkənin itisadi potensialı; II-ölkənin sənaye potensialı; III-regionların iqtisadi inkişaf səviyəsini; IV-Milli bazarı; V-istehsal resurslarının təyinatı

- II; IV
 I; IV
 I; III
 II; V
 IV; V

13 MI kursunun öyrənilməsi nələrə əsaslanır?

- milli sərvətə, istehsal vərdişinə
 milli sərvətə, idxal resurslarına
 milli gəlirə, ticarət balansına
 milli hisslərə, ETT-nin inkişaf nailiyyətlərinə
 lizinq əməliyyatlarına, beynəlxalq hesablaşmalara

14 Hüquqi dövlət nəyi əks etdirir?

- vətəndaşların milli sərvətlərə sahib olmağını;
 demokratik milli dövlət quruculuğunun hüquqi cəhətdən təmin olunmasını;
 iqtisadiyyatın təsirindən azad edilməsini;
 özünü idarəetmə sisteminin formalaşmasını və inkişafını;
 milli sərvətlərin qorunub saxlanılmasını;

15 Azad iqtisadi fəaliyyət nədir?

- istehsal təsərrüfat əlaqələrindən iqtisadi cəhətdən asılılığını göstərir;
 sərbəst istehsal təsərrüfat fəaliyyəti başa düşülür;
 ölkələrlə qarşılıqlı əlaqələrin təminatını əks etdirir;
 dövlətin iqtisadi mənafehlərinin səbəblərini öyrənir;
 iqtisadiyyatın kənar təsirlərdən asılılığının olması deməkdir;

16 Milli hisslər nədir?

- insanların hərtərəfli olaraq müəyyən sistem daxilində və qrup şəklində inkişafını əhatə edir;
 ölkənin vətəndaşlarının milli sərvətlərə sahib olmasını, onun qorunub saxlanmasını əks etdirir;
 milli dövlət quruculuğunun hissi cəhətdən təmin olunmasını əks etdirir;
 hissi dövlət prinsiplərini əks etdirir;
 bir dövlətin heç bir dövlətdən asılı olmamasını əks etdirir

17 Milli iqtisadiyyatın vəzifəsi nədir?

- milli iqtisadiyyatın təbii ehtiyatlara, iqtisadi potensiala, iqlimə, coğrafi mövqeyə görə ictimai istehsalın amilləri vasitəsilə əlaqələndirilməsidir
 hər hansı bir ölkədə daim dəyişilən və yeniləşən bir sistemin müəyyən sahələr üzrə qarşılıqlı əlaqələrini əks etdirir;
 bütövlükdə iqtisadiyyata xas olan həm daxili, həm də xarici iqtisadiyyat vasitələrinin inkişafını əks etdirir;
 ölkənin iqtisadiyyatı, ictimai həyatda və bütün sahələr üzrə dəyişikliklərin aparılmasıdır;
 milli iqtisadiyyatın formalarının bir mexanizm kimi müstəqil milli əsaslarla hərəkət etməsidir;

18 Milli iqtisadiyyatın predmeti nədir?

- iqtisadiyyatın konkret bir sahədəki əlaqələrini öyrənir;
- ənənəvi xarici iqtisadi əlaqələrə əsaslanan milli istehsal təsərrüfat prosesidir;
- həmin elm tərəfindən öyrənilən obyektin dəqiq sərhədlərlə məhdudlaşdırılan sahəsidir;
- təbii, iqtisadi, məliyyə və sair resursları daxilində formalaşan milli sərvətdir;
- ancaq sosial, iqtisadi problemlər tətbiq edir;

19 Milli dövlət nədir?

- dövlətin ərazi bütövlüyüdür;
- ərazi-etnik mənafelər, mədəni və dini adət-ənənələrlə beynəlxalq hüququn və demokratiyanın üzvü birliyindən yaranan siyasi sistemin əsas qurumudur;
- milli təsərrüfatın formalaşmasıdır;
- subyektiv mənafelərin təşkili forması olmayıb, real həqiqətdə həmin mənafelərin təstiqinin ilkin şərti sayılır;
- dövlətin sosial-iqtisadi münasibətlərini öyrənir;

20 Milli iqtisadiyyata aid deyil?

- sosial problemləri tədqiq edir;
- dövlətin iqtisadiyyata müdaxiləsinin qarşısını almağa kömək edir;
- milli bazarı və ölkənin dünya iqtisadiyyatındakı mövqeyini tədqiq edir;
- milli psixologiya və ənənəvi davranışda cəmiyyət üzvlərinin məsuliyyətini müəyyənləşdirir;
- iqtisadi proseslərin milli zəmində fəaliyyətini əks etdirir;

21 Hüquqi dövlət dedikdə nə başa düşülür?

- milli sərvətlərin qorunub saxlanılmasını;
- vətəndaşların milli sərvətlərə sahib olmağını;
- iqtisadiyyatın təsirindən azad edilməsini;
- demokratik milli dövlət quruculuğunun hüquqi cəhətdən təmin olunmasını;
- özünü idarəetmə sisteminin formalaşmasını və inkişafını;

22 Milli hisslər dedikdə nə başa düşülür?

- milli dövlət quruculuğunun hissi cəhətdən təmin olunmasını əks etdirir;
- bir dövlətin heç bir dövlətdən asılı olmamasını əks etdirir;
- hissi dövlət prinsiplərini əks etdirir;
- insanların hərtərəfli olaraq müəyyən sistem daxilində və qrup şəklində inkişafını əhatə edir;
- ölkənin vətəndaşlarının milli sərvətlərə sahib olmasını, onun qorunub saxlanmasını əks etdirir;

23 İqtisadi müstəqillik nədir?

- iqtisadiyyatın inkişafına əsaslanaraq dövlətin maraqlarının təmin olunması;
- iqtisadiyyatın kənar təsirlərdən azad olması və birtərəfli olaraq asılılığının aradan qaldırılması;
- ölkələrin başqa ölkələrlə qarşılıqlı əlaqələrini təmin etmək;
- maddi, xidmət, texnologiya baxımından heç bir dövlətdən asılı olmamaq;
- istehsal təsərrüfat əlaqələrindən iqtisadi cəhətdən asılılığı təmin etmək;

24 Müstəqillik dedikdə nə başa düşülür?

- milli iqtisadi mənafeələrin hərtərəfli inkişaf etdirilməsidir
- ölkənin birtərəfli olaraq asılılığının aradan qaldırılmasıdır;
- iqtisadiyyatın kənar təsirlərdən azad edilməsi və başqa dövlətə tabe olması deməkdir;
- daxili ehtiyac üçün lazım olan mallar, xidmətlər və yaxud texnologiya əldə edilməsinin heç bir dövlətdən asılı olmamasını təmin etməkdir;
- iqtisadi sistemin hərtərəfli inkişafını təmin edir;

25 Milli dövlət dedikdə nə başa düşülür?

- milli təsərrüfatın formalaşmasıdır;
- dövlətin ərazi bütövlüyüdür
- dövlətin sosial-iqtisadi münasibətlərini öyrənir;
- ərazi-etnik mənafeələr, mədəni və dini adət-ənənələrlə beynəlxalq hüququn və demokratiyanın üzvü birliyindən yaranan siyasi sistemin əsas qurumudur;
- subyektiv mənafeələrin təşkili forması olmayıb, real həqiqətdə həmin mənafeələrin təstiqinin ilkin şərti sayılır;

26 ... dedikdə müəyyən ərazidə isthsal vasitələrinin, sahələrini və növlərinin ərazi komplekslərindən ibarət olan iqtisadi sistem başa düşülür. nöqtələrin yerinə buraxılmış sövzü təyin edin və tərifini tamamlayın?

- milli hesablar sistemi
- milli hissiyyat
- milli mənafe
- milli iqtisadiyyat
- milli gəlir

27 Milli iqtisadiyyat.?

- ayrı-ayrı ölkələrin daxili ehtiyatlarını müəyyən edən bir sistemdir
- ayrı-ayrı ölkələrlə ixrac-idxal əməliyyatları ilə müəyyən olunan bir sistemdir
- beynəlxalq iqtisadiyyatla yalnız qarşılıqlı əlaqə cərcivəsində ayrı-ayrı ölkələrin inzibati ərazi sərhədləri üzrə təbii-coğrafi fərqlərə görə bölünən bir sistemdir
- beynəlxalq iqtisadiyyatla əlaqə və asılılıq cərcivəsində ölkələrin inzibati ərazi sərhədləri üzrə təbii-coğrafi, sosial-iqtisadi, texniki-texnoloji fərqlərə görə bölünən müstəqil təsərrüfat sistemidir
- ayrı-ayrı ölkələrin müvafiq olaraq daxili maliyyə resurslarını müəyyənləşdirən bir sistemdir

28 MI-nin predmeti hesab olunur?

- həmin elm tərəfindən müəyyən olunmuş ərazi əmək bölgüsü
- həmin elm tərəfindən müəyyən olunmuş istehsal resurslarının təyinatı
- həmin elm tərəfindən müəyyən olunmuş ərazilər
- həmin elm tərəfindən müəyyən olunmuş sərhədlərin məhdudlaşdırılan sahəsi
- həmin elm tərəfindən müəyyən olunmuş tənzimləmə metodları

29 Milli iqtisadi inkişafa nail olmaq üçün dövləti gördüyü tədbirlərdən biri yanlış verilmişdir:

- qiymətlərdən sabitlik əldə etmək
- iqtisadi artım əldə etmək
- xarici iqtisadi fəaliyyətdə trazitə nail olmaq
- ixtisaslaşma sahələrinin sayını artırmaq
- yüksək səviyyəli məşğulluğa nail olmaq

30 İqtisadi müstəqillik dedikdə nə başa düşülür?

- ölkənin daxilində məhsuldar qüvvələrin inkişaf etdirilməsi
- iqtisadiyyatın əsas sahələrinin müstəqil inkişafı
- iqtisadi siyasətin həyata keçirilməsində xalqın iştirakı
- iqtisadiyyatın kənar təsirlərdən pəzəd edilməsi və onun birtərəfli olaraq asılılığının aradan qaldırılması
- xarici iqtisadi əlaqələrdə məhdudiyətlərin aradan qaldırılması, gömrük rüsumlarının azaldılması

31 Müstəqillik nədir?

- iqtisadi sistemin hərtərəfli inkişafını təmin edir;
- ölkənin birtərəfli olaraq asılılığının aradan qaldırılmasıdır;
- iqtisadiyyatın kənar təsirlərdən azad edilməsi və başqa dövlətə tabe olması deməkdir;
- daxili ehtiyac üçün lazım olan mallar, xidmətlər və yaxud texnologiya əldə edilməsinin heç bir dövlətdən asılı olmamasını təmin etməkdir;
- milli iqtisadi mənafehlərin hərtərəfli inkişaf etdirilməsidir;

32 Azad iqtisadi fəaliyyət dedikdə nə başa düşülür?

- dövlətin iqtisadi mənafehlərinin səbəblərini öyrənir;
- iqtisadiyyatın kənar təsirlərdən asılılığının olması deməkdir;
- ölkələrlə qarşılıqlı əlaqələrin təminatını əks etdirir;
- sərbəst istehsal təsərrüfat fəaliyyəti başa düşülür;
- istehsal təsərrüfat əlaqələrindən iqtisadi cəhətdən asılılığını göstərir;

33 Milli iqtisadi inkişafa nail olmaq üçün dövləti gördüyü tədbirlərdən biri yanlış verilmişdir:

- iqtisadi artım əldə etmək
- ixtisaslaşma sahələrinin sayını artırmaq
- qiymətlərdən sabitlik əldə etmək
- yüksək səviyyəli məşğulluğa nail olmaq
- xarici iqtisadi fəaliyyətdə traziya nail olmaq

34 İqtisadi müstəqillik dedikdə nə başa düşülür?

- iqtisadiyyatın inkişafına əsaslanaraq dövlətin maraqlarının təmin olunması;
- ölkələrin başqa ölkələrlə qarşılıqlı əlaqələrini təmin etmək;
- maddi, xidmət, texnologiya baxımından heç bir dövlətdən asılı olmamaq;
- iqtisadiyyatın kənar təsirlərdən azad olması və birtərəfli olaraq asılılığının aradan qaldırılması;
- istehsal təsərrüfat əlaqələrindən iqtisadi cəhətdən asılılığı təmin etmək;

35 Milli iqtisadiyyata aid deyil?

- milli bazarı və ölkənin dünya iqtisadiyyatındakı mövqeyini tədqiq edir;
- iqtisadi proseslərin milli zəmində fəaliyyətini əks etdirir;
- sosial problemləri tədqiq edir;
- dövlətin iqtisadiyyata müdaxiləsinin qarşısını almağa kömək edir;
- milli psixologiya və ənənəvi davranışda cəmiyyət üzvlərinin məsuliyyətini müəyyənləşdirir;

36 İqtisadi fəaliyyətə dövlət təsirinin istiqamətinin səhv verildiyi cavabı tapın:

- tənzimləmə siyasəti
- gömrük siyasəti

- anti-inhisar siyasəti
- vergi siyasəti
- pul-kredit siyasəti

37 Milli iqtisadi inkişafa nail olmaq üçün Azərbaycan Respublikasının həyata keçirilməsi vacib olan vəzifələrdən biri bu sıraya aid deyil:

- xarici iqtisadi əlaqələrin inkişafı
- rəqabətin inkişafı və mənfəətin artırılması üçün şərait yaratmaq
- davamlı iqtisadi artıma nail olmaq
- əhalinin gəlirlərinin fərqli cəhətlərlə əlaqələndirməklə maksimuma qaldırmaq
- iqtisadiyatda müəyyən dərəcədə böhranı aradan qaldırmaq

38 Millət (dövlət) həm tarixi, həm də iqtisadi kateqoriya kimi : A)spesifik iqtisadi, geopolitik və mənəvi keyfiyyətlərə malik, onu başqa millətlərdən fərqlənən onlarla qarşılıqlı fəaliyyətini zəruriliyinə aparan kateqoriya olub, dünyanın tərkib hissəsini özündə birləşdirir. B) spesifik iqtisadi və sosial keyfiyyətlərə malik kateqoriya olub, dünyanın tərkib hissəsini özündə birləşdirir. C) spesifik iqtisadi, institusional və sosialkeyfiyyətlərə malik kateqoriya olub, dünyanın tərkib hissəsini özündə birləşdirir. D) spesifik geopolitik keyfiyyətlərə malik, onu başqa millətlərdən fərqlənən onlarla qarşılıqlı fəaliyyətini zəruriliyinə aparan kateqoriya olub, dünyanın tərkib hissəsini özündə birləşdirir.

- A,B,C,D
- A,B
- A,B,C
- A
- C

39 İnstitutlar adlanır. A)formal B)qeyri-formal C)unitar

- A
- B
- A,B,C
- A,B
- C

40 Hansı institutlar formal adlandırır: A)qanunvericilik əsaları əldə etmiş B)beynəlxalq səviyyədə müəyyənləşmiş C)yerli idarəetmədə tətbiq edilən

- C
- A,B
- A,B,C
- A
- B

41 Hansı institutlar qeyri- formal adlanır. A)adətlərə, ənənələrə arxalanan B)mənəvi-etnik davranış qaydalarına arxalanan C)dini etiqadlara arxalanan

- A
- B
- A,B
- A,B,C

C

42 İnstitusional mühitin aşağıdakı məlum qanunauyğunluqları var: A) bütövlük (tamlıq), B) kommunikatıvlik, C) iyerarxiyalıq, D) integrativlik, E) ekvivalentlik

- A,C,E
 A,B,C,D
 A,B,C
 A,B,C,D,E
 A,C

43 Tarixi retrospektivdə aşağıdakı növ iqtisadi qayda mövcuddur: A) mərkəzdən idarə edilən iqtisadiyyat qaydası B) azad (sərbəst) bazar qaydası C) rəqabət qaydası

- A
 B
 A,B
 A,B,C
 C

44 Milli iqtisadiyyatın global strateji məqsədi: A) xalqın yüksək həyat keyfiyyətinin yaradılması və saxlanılması B) dövlətin milli, o cümlədən iqtisadi təhlükəsizliyinin təmin edilməsi C) bir-birilərinə zidd olan, təkzib edən, bəzən də antoqonist məqsədlər güdən çoxlu sayda məmurlar arasında kompromisin tapılması

- A
 B
 A,B,C
 A,B
 C

45 Hər bir baza sahəsinin həyat tsiklinin öyrənilməsi inkişaf mərhələlərini aşağıdakı səviyyədə təsnifləşdirməyə imkan verir. A) ölkə üzrə B) iri regional bazarlar üzrə C) dünya bazarı üzrə

- A
 B
 A,B
 A,B,C
 C

46 Dəyişən şəraitdə milli iqtisadi inkişafda əsaslı transformasiyaya uğramır:

- stimullar
 şərtlər
 amillər
 əhali
 mexanizmlər

47 milli iqtisadiyyatın formalaşmasının aşağıdakı ilkin şərtlərinin formalaşdırılması müstəsna əhəmiyyətə malikdir. A) iqtisadi B) hüquqi C) təşkilati D) sosial E) siyasi

- A,D

- A,B,D
- A,B,C
- A,C,E
- A,B

48 Milli iqtisadi mənafələrin reallaşmasının mühüm ilkin şərti nədir?

- mədəni müstəqillik;
- iqtisadi müstəqillik;
- siyasi müstəqillik;
- dövlət müstəqilliyi;
- sosial müstəqillik;

49 İqtisadiyyatın müstəqil milli əsaslarının yaradılmasının əsas şərtlərindən biri səhvdir.

- ərazi birliyi
- ərazi əmək bölgüsü
- kompleks inkişaf
- iqtisadi birlik
- milli mənafələr

50 İqtisadi fəaliyyətə dövlət təsirinin istiqamətinə aid deyil?

- pul-kredit siyasəti;
- antiinhisar siyasəti;
- vergi siyasəti;
- ictimai siyasət
- gömrük siyasəti;

51 İqtisadi fəaliyyətə dövlət təsirinin istiqamətinə aid olan variantı seçin?

- antiinhisar,gömrük,vergi,fond,daxili və xarici siyasət;
- vergi,gömrük,pul-kredit,informasiya siyasəti;
- vergi,informasiya,fond,xarici;
- vergi,pul-kredit,gömrük,antiinhisar siyasəti;
- fond,birja,enerji,daxili siyasət;

52 Milli iqtisadiyyatı bazar mexanizminə əsaslanaraq inkişafını tənzimləmək üçün dövlətin gördüyü tədbirlərin sırasının düzgün verildiyi cavabı tapın:

- ideoloji, tarixi, siyasi
- iqtisadi, mədəni, tarixi
- siyasi, dini, mədəni
- iqtisadi, ideoloji, siyasi
- siyasi, iqtisadi, tarixi

53 Milli iqtisadiyyatın fəaliyyət göstərdiyi şəraitdə instutsional mühitin aşağıdakı qaydalarla qarşılıqlı əlaqələr başa düşülməlidir. A)iqtisadi, dövlət və ideoloji B)sosial, humanist və ədalətlik C)institutsional, strateji və taktiki

- A,C

- B
 A,B,C
 A
 C

54 institusional mühit təşkil edir: A) rəqabət qabiliyyətlilik və milli iqtisadi təhlükəsizlik problemləri istiqamətində tədbirləri B) milli iqtisadi sistemin fəaliyyətinin tənzimlənməsini C) ölkədə fəaliyyət göstərən formal və qeyri-formal institutların məcmusunu

- A
 A,B
 A,B,C
 C
 B

55 .Barr ölkənin iqtisadi fəaliyyəti üçün səciyyəvi olan aşağıdakı xüsusiyyətləri vermişdir: A) təşkiləddici başlanıç B) yuxarı (ali) hakimiyyətin olması C) mənəvi birlik D) qanuni bazanın olması

- A,D
 A,C
 A,B,C,D
 A,B,C
 A,B

56 İqtisadi qayda əks etdirir: A) iqtisadi agentlər arasında qarşılıqlı münasibət prinsiplərini, bu agentlərin maddi və qeyri-maddi nemətlərin istehsalı və mübadiləsi prosesində dövlətlərin qarşılıqlı münasibətlərini B) cari və perspektiv planların yerinə yetirilməsini C) iqtisadi fəaliyyətin idarə edilməsində (tənzimlənməsində) dövlətin rolunu

- C
 A,B
 A,B,C
 A
 B

57 İqtisadiyyatın mərkəzləşdirilmiş idarə edilməsi özündə əks etdirir: A) İqtisadi fəaliyyətin məqsədlərinin müəyyən edilməsini B) Yuxarı hakimiyyət strukturunu C) İstehsal vasitələri ilə təminatı D) Əmək cisimlərinin və alətlərinin planlı bölgüsünü E) İqtisadi agentlərin tam saərbəstliyini

- A,C,E
 A,C
 A,B,C
 A,B,C,D
 A,B,C,D,E

58 İqtisadiyyatın mərkəzləşdirilmiş idarə edilməsi özündə əks etdirir: A) İqtisadi agentlərin məsuliyyətini B) Cari və perspektiv planların yerinə yetirilməsini C) Əmtəə və xidmətlərə qiymətlərin təyin edilməsini D) İqtisadi fəaliyyətin idarə edilməsində (tənzimlənməsində) dövlətin rolunu E) Əmtəə və xidmətlərin istehlakını bilavasitə idarə edən rasionu K) Stimullaşdırıcı (həvəsləndirici) təsirin xarakterini

- A,C,E

- heç biri
 A,B,C
 hamısı
 A,C,K

59 Siyasi (dövlət) qayda əks etdirir. A)bu və ya digər tarixi dövrdə ölkədə qrupların hakimiyyət formasını (demokratiya, avtoritarizm, totalitarizm və s.) B)hakimiyyət forması tərəfindən şərtlənən müxtəlif səviyyəli hakimiyyət strukturları ilə cəmiyyət arasında qurulan qarşılıqlı münasibətləri C)cəmiyyət üzvləri arasında qurulan qarşılıqlı münasibətləri

- A
 B
 A,B,C
 A,B
 C

60 Ideoloji (ictimai) qayda əks etdirir. A)bağışların şüurda tarixən qurulmuş dünya görüşü sistemini B)kommunatorluq –paternalizmi C)fərdçilik (individualizm)-subsidiarlığı

- A
 B
 A,B
 A,B,C
 C

61 Siyasi, iqtisadi və ideoloji qaydaların Milli iqtisadiyyata təsirinə ayrı (avtonom) şəkildə baxmaq olmaz, çünki, onlar qarşılıqlı bağlı və qovuşandırlar. Bu cür qarşılıqlı sarılmalar adlanır: A)qaydaların interdependensiyası B) qaydaların interpretasiyası C)qaydaların interpolyasiyası

- C
 A,B
 A,B,C
 A
 B

62 Milli iqtisadi fəaliyyət eyni vaxtda həyata keçirilir:

- bir-birilərinə zidd olan, təkzib edən, bəzən də antoqonist məqsədlər güdən çoxlu sayda siyasi partiyalar tərəfindən
 bir-birilərinə zidd olan, təkzib edən, bəzən də antoqonist məqsədlər güdən çoxlu sayda insanlar tərəfindən
 bir-birilərinə zidd olan, təkzib edən, bəzən də antoqonist məqsədlər güdən çoxlu sayda məmurlar tərəfindən
 bir-birilərinə zidd olan, təkzib edən, bəzən də antoqonist məqsədlər güdən çoxlu sayda regionlar tərəfindən
 bir-birilərinə zidd olan, təkzib edən, bəzən də antoqonist məqsədlər güdən çoxlu sayda idarələr tərəfindən

63 Yeni sistemin tələblərinə uyğun milli iqtisadiyyatın formalaşdırılması və inkişafı tələb edir: A)müvafiq olaraq mülkiyyət münasibətlərinin dəyişdirilməsini B)əhəlinin tələblərinin yerinə yetirilməsini C)iqtisadi fəaliyyətin müvafiq institutsional bazasının yaradılmasını D)hüquqi-normativ bazanın yaradılmasını

- A,D
 A,C,D
 A,B,C

- A,B,D
- A,B

64 Milli iqtisadiyyatın vəzifəsi nədir?

- milli iqtisadiyyatın təbii ehtiyatlara, iqtisadi potensiala, iqlimə, coğrafi mövqeyə görə ictimai istehsalın amilləri vasitəsilə əlaqələndirilməsidir;
- ölkənin iqtisadiyyatı, ictimai həyatda və bütün sahələr üzrə dəyişikliklərin aparılmasıdır;
- bütövlükdə iqtisadiyyata xas olan həm daxili, həm də xarici iqtisadiyyat vasitələrinin inkişafını əks etdirir;
- hər hansı bir ölkədə daim dəyişilən və yeniləşən bir sistemin müəyyən sahələr üzrə qarşılıqlı əlaqələrini əks etdirir;
- milli iqtisadiyyatın formalarının bir mexanizm kimi müstəqil milli əsaslarla hərəkət etməsidir;

65 Milli iqtisadiyyat hansı qaydalarla həyata keçirilir?

- ideoloji, dəyər, struktur;
- siyasi, mədəni, mənəvi;
- iqtisadi, sosial, sahəvi;
- iqtisadi, siyasi, ideoloji;
- regional, sahəvi, iqtisadi;

66 Milli iqtisadi inkişafa nail olmaq üçün dövlətin həyata keçirdiyi tədbirlərə aid deyil?

- iqtisadi artım əldə etmək;
- qiymətlərdə sabitlik əldə etmək;
- xarici iqtisadi fəaliyyətdə tarazlığa nail olmaq;
- rəqabətin inkişafına və böhranın aradan qaldırılmasına mane olmaq;
- yüksək səviyyəli məşğulluğa nail olmaq;

67 Siyasi qayda nə deməkdir?

- qeyri-maddi istehsal sahələrinin istehsalı arasındakı qarşılıqlı münasibətləri əks etdirir;
- maddi istehsal sahələrinin istehsalı və mübadiləsi arasında qarşılıqlı münasibətləri əks etdirir;
- iqtisadi və ideoloji qaydalara uyğun həyata keçirilməsidir;
- hakimiyyət strukturu ilə cəmiyyət arasında qarşılıqlı münasibətləri əks etdirir;
- maddi və qeyri-maddi istehsal sahələrinin mübadiləsi arasındakı qarşılıqlı münasibətləri əks etdirir;

68 İdeoloji qayda nə deməkdir?

- maddi və qeyri-maddi istehsal sahələri arasındakı münasibətləri əks etdirir;
- hakimiyyət strukturu ilə cəmiyyət arasında qarşılıqlı münasibətləri ifadə edir;
- maddi istehsal sahələri arasındakı münasibətləri əks etdirir;
- bu qayda cəmiyyət tərəfindən dəstəklənir, ölkənin hər bir şəraitini nəzərə almaqla birgə fəaliyyət və qarşılıqlı əlaqələrin inkişafına şərait yaradır;
- ölkənin iqtisadi təhlükəsizliyinin təmin olunmasında müəyyən bir sistem təşkil etmir;

69 Qloballaşan dünyada Azərbaycanın milli iqtisadiyyatın formalaşması və inkişafı sahəsində ən başlıca vəzifələri:

- risklərdən müdafiə
- sosial problemlərin həlli
- milli iqtisadi sistemin fəaliyyətinin tənzimlənməsi

- rəqabət qabiliyyətliliyi və milli iqtisadi təhlükəsizlik problemləri istiqamətində tədbirlərin həyata keçirilməsi
 suverenliyin təmini

70 ölkədə yaranmış (yaranacaq) institusional sistem dedikdə nəyi başa düşmək olar? A) rəqabət qabiliyyətliliyi və milli iqtisadi təhlükəsizlik problemləri istiqamətində tədbirlərin həyata keçirilməsi B) hər bir ölkədə və dünya birliyində qəbul edilmiş müəyyən norma və qaydalara müvafiq olaraq iqtisadi fəaliyyətin həyata keçirilməsi C) milli iqtisadi sistemin fəaliyyətinin tənzimlənməsi

- A,C
 A
 A,B,C
 B
 C

71 Milli iqtisadi tarazlıq mexanizminin fəaliyyətinin müşahidə edilməsində məqsəd: A) xalqın yüksək həyat keyfiyyətinin yaradılması və saxlanılmasıdır B) dövlətin milli, o cümlədən iqtisadi təhlükəsizliyinin təmin edilməsidir C) iqtisadi fəaliyyətin sonrakı inkişafını stimullaşdıran müvafiq institusional dəyişikliklərin reallaşması hesabına potensial durğunluğun qətt edilməsidir.

- A
 A,B
 A,B,C
 C
 B

72 Proporsiyalar aşağıdakı göstəricilər üzrə hesablanıla bilər: A) ÜMD-da (və ya ÜDM-da) payına görə, B) məşğul olanların payına görə, C) əmək ehtiyatlarının payına görə, D) təbii ehtiyatların həcminə görə.

- A,C
 A,B
 A,B,D
 A,B,C
 A,C

73 proporsiyalar və nisbətlərin təhlili aşağıdakını qiymətləndirməyə imkan verir: A) milli iqtisadiyyatın baza sahələrinin iqtisadi məhiyyətini B) əmək ehtiyatlarının rasionallığını C) təbii ehtiyatların həcmi

- A,C
 A,B
 A,B,C
 A
 C

74 Dövlətlərarası proporsiyalar dedikdə nə başa düşülür?

- bir sahə daxilində istehsal prosesinin yaradılması;
 dövlətlər arasında balansın yaradılması;
 dövlətlərin müəyyən ərazi daxilində formalaşması;
 müxtəlif dövlətlər arasında beynəlxalq əmək bölgüsünün əsasını təyin etməsi;
 dövlətlər daxilində milli iqtisadiyyatın ən iri sferasının tənzimlənməsi;

75 Proporsiyalar:

- proporsiyanın dəyişilməsi elm tutumlu sahələrin inkişafına təsir etmir;
- daimi olub sosial və iqtisadi inkişaf istəmədən asılı olaraq dəyişir;
- kəmiyyət və keyfiyyət cəhətdən dəyişkən olur;
- dəyişkən olmayıb, ümumi və xüsusi formada olur;
- sadə, xüsusi və mürəkkəb formalarda olur;

76 Aşağıdakı variantlardan hansı disproporsiyalara aid deyil?

- maddi əşya disproporsiyaları;
- struktur disproporsiyaları;
- dəyərlər disproporsiyaları;
- strateji disproporsiyalar;
- regional disproporsiyaları

77 Milli iqtisadi inkişaf yolunu seçən dövlətin iqtisadi göstəricilərinə nə daxil deyil?

- Xalis milli məhsul
- Milli gəlir
- Ümummilli məhsul;
- Məhsul asılılı.
- Milli sərvət;

78 Milli sərvət dedikdə nə başa düşülür?

- Ölkə xaricində istehsal olunan malların həcmi
- Ölkə üzrə istehsal olunmuş məhsulların həcmidir;
- Ümummilli məhsuldan istehlak olunmuş istehsal vasitələrinin dəyərinin çıxılması başa düşülür;
- Ölkənin malik olduğu bütün maddi nemətlərin və iqtisadi dövriyyəyə cəlb edilən təbii sərvətlərin məcmusu;
- Xalis milli məhsuldan dövriyyə vəsaitlərini çıxıqda alınır;

79 bazar iqtisadiyyatında sosial-iqtisadi proseslərin, təkrar istehsalın, onun qarşılıqlı əlaqələrinin makroiqtisadi göstəriciləri hesab olunur:

- Investisiya.
- Sosial inkişaf;
- İqtisadi inkişaf;
- Milli hesablar sistemi;
- Milli iqtisadiyyat;

80 Xüsusi makroiqtisadi göstəricilərə daxildir?

- sosial və mədəni;
- ictimai və mədəni;
- iqtisadi və siyasi;
- istehsal və sosial;
- istehsal və qeyri-istehsal

81 Makroiqtisadi proporsiyalara hansı formada rast gəlmək olmur?

- məhsuldar qüvvələrin ərazi üzrə bölüşdürülməsi;
- iqtisadiyyatın müxtəlif sahələri arasında;
- istehsalın müxtəlif bölmələri arasında;
- tarazlı xarici iqtisadi əlaqələr arasında;
- istehsalın müxtəlif sferaları arasında;

82 Hansı ehtiyatlardan istifadə etməklə disproposiyaları aradan qaldırmaq olar?

- vergi, iqtisadi, xidmət potensialından;
- resurs və maliyyə potensialından;
- təbii və xidmət potensialından;
- dövlət ehtiyatlarından və ehtiyat potensialından;
- iqtisadi və maddi potensialından;

83 Daxili milli məhsul nədir?

- istehsal-texnoloji və təsərrüfat əlaqələrinin kompleks inkişafıdır;
- xarici iqtisadi əlaqələrə əsaslanan təsərrüfat sistemidir;
- milli iqtisadiyyatın sosial problemləri hesab olunur;
- milli iqtisadiyyatın ümumiləşmiş ilkin makro iqtisadi göstəricisi hesab olunur;
- xarici milli məhsullardan alınan məhsuldur;

84 Daxili milli məhsul dedikdə nə başa düşülür?

- xarici iqtisadi əlaqələrə əsaslanan təsərrüfat sistemidir;
- istehsal-texnoloji və təsərrüfat əlaqələrinin kompleks inkişafıdır;
- milli iqtisadiyyatın sosial problemləri hesab olunur;
- milli iqtisadiyyatın ümumiləşmiş ilkin makro iqtisadi göstəricisi hesab olunur;
- xarici milli məhsullardan alınan məhsuldur;

85 Aşağıdakı varianlardan hansı makroiqtisadi disproposiyaların formalaşmasının növlərinə aiddir?

- sahədaxili, sahələrarası, əmək, bölgü, həcm disproposiyaları;
- ərazi, müddətli, dövlətlərarası ümumiqtisadi disproposiyalar;
- strateji, struktur, regional, bölgü, ərazi disproposiyaları;
- dövlətlərarası, sahədaxili, sahələrarası, ərazi, ümumiqtisadi disproposiyalar;
- maddi əşya, strateji dəyər, sahələrarası disproposiyalar;

86 İstehsaldaxili mütənasibliklər nədir?

- istehsal vasitələri ilə istehlak şeyləri arasında, istehsalla istehlak arasında, istehlakla yığım arasında mövcud olur;
- sənayenin daxilindəki, kənd təsərrüfatı daxilindəki proporsionallıqdır;
- maddi istehsal sahəsi ilə istehsal infrastrukturunu arasında, sənaye və kənd təsərrüfatı arasında olur;
- ayrı-ayrı qrup daxilindəki proporsiyalardır;
- dövlət və xüsusi bölmələri əks etdirir;

87 Milli sərvət iqtisadi potensialına görə hansı tərkib hissələrinə ayrılır?

- Əhalinin şəxsi əmlakına, təkrar istehsal prosesinə cəlb edilən təbii nemətlər.
- İqtisadiyyatda mal ehtiyatlarının müəyyən məqsədlə satışa göndərmək məqsədilə anbarlarda saxlanılan məhsullar və fəvqəladə vəziyyətdə istifadə etmək üçün ehtiyatlar;

- Ölkənin əsas dövriyyə kapitallarının tərkibinə ölkədə mövcud olan fəal kapitalar;
- Həmsi.
- İstehsal təyinatlı fondlar: mənzil, məktəb, xəstəxana və s. kimi əhəmiyyətli;

88 Ölkə üzrə istehsal olunmuş məhsulların həcmi hansı göstəricilərdir?

- Ümummilli məhsul.
- Xalis milli məhsul;
- Milli sərvət;
- Ümumdaxili məhsul;
- Milli gəlir;

89 Ölkənin malik olduğu bütün maddi nemətlərin və iqtisadi dövriyyəyə cəlb olunmuş təbii sərvətlərin məcmusunu özündə birləşdirən hansı göstəricidir?

- Xalis milli məhsul.
- Ümumdaxili məhsul;
- Ümummilli məhsul;
- Milli sərvət;
- Milli gəlir;

90 Milli hesablar sistemi hansı formalarda qruplaşdırılır?

- Kapitala əməliyyat hesabı.
- İstehsal fondu;
- Məhsul və xidmətlər hesabı;
- Bütün formalarda;
- İlk gəlirlərin bölüşdürülməsi hesabı və bu gəlirlərdən istifadə;

91 Makroiqtisadi proporsiyaların formalaşmasının növlərinə aiddir?

- dövlətlərarası, sahədaxili, sahələrarası, ərazi ümumiqtisadi disproporsiyalar;
- sahədaxili, sahələrarası, əmək, bölgü, həcm disproporsiyaları;
- maddi əşya, strateji dəyər, sahələrarası disproporsiyalar;
- ərazi, müddətli, dövlətlərarası ümumiqtisadi disproporsiyalar;
- strateji, struktur, regional, bölgü, ərazi disproporsiyaları;

92 Milli iqtisadiyyatın real vəziyyətini və imkanlarını nəzərə alaraq hər bir ölkədə mal və xidmətlərin ümumi istehsal həcmi və ölkə xaricində istehsal olunan malların həcmi daxil edilməsi nə adlanır?

- Ümummilli məhsul;
- Xalis milli məhsul;
- Ümumdaxili məhsul;
- Milli gəlir;
- Milli sərvət.

93 Ümumillik məhsuldan istehlak olunmuş istehsal vasitələrinin dəyəri çıxıldıqda alınan göstərici hansıdır?

- Milli sərvət.
- Milli gəlir;
- Ümumillik məhsul;

- Xalis milli məhsul;
- Ümumdaxili məhsul;

94 Milli gəlir dedikdə nə başa düşülür?

- Ölkənin əsas dövriyyə kapitallarının tərkibinə ölkədə mövcud olan fəal kapitalların daxil olması.
- Ölkə üzrə istehsal olunmuş məhsulların həcmi;
- Ümummilli məhsulda istehlak olunmuş istehsal vasitələrinin dəyərinin cıxılması;
- Xalis milli məhsuldan dövriyyə vəsaitlərini cıxdıqda alınan yeni dəyər;
- Təkrar istehsal prosesinə cəlb edilən təbii nemətlər;

95 Milli hesablar sisteminə aid olmayan variantı seçin:

- Milli hesablar sistemi təhsil, istehsal, gəlir bölgüsü, investisiya, maliyyə və habelə dövlətlə qarşılıqlı əlaqələr;
- Milli hesablar sisteminin bazar iqtisadiyyatı şəraitində makrostatistik model;
- Milli hesablar sistemi bazar iqtisadiyyatında sosial-iqtisadi proseslərin, təkrar istehsalın, onun qarşılıqlı əlaqələrinin makroiqtisadi göstəriciləri;
- Milli hesablar sistemi iqtisadi göstəricilərin dünya bazarında rəqabət qabiliyyətliliyinin, iqtisadi və təbii potensialın məhdudlaşdırılmasında.
- İnflyasiya, büdcə kəsiri, iqtisadi artım, iqtisadiyyatın strukturu, xarici iqtisadi əlaqələrin genişləndirilməsi;

96 Xalis milli məhsul dedikdə nə başa düşülür?

- Milli iqtisadiyyatın real vəziyyətini və imkanlarını nəzərə alaraq hər bir ölkədə mallar və xidmətlərin ümumi istehsal həcmi.
- Ölkə üzrə istehsal olunmuş məhsulların həcmi;
- Xalis milli məhsul dedikdə nə başa düşülür?
- Ümummilli məhsuldan istehlak olunmuş istehsal vasitələrinin dəyəri cıxdıqda;
- Ölkənin malik olduğu bütün maddi nemətlərin və iqtisadi dövriyyəyə cəlb edilən təbii sərvətlər;

97 Daxili milli məhsul dedikdə nə başa düşülür?

- Xalis milli məhsuldan dövriyyə vəsaitlərinin cıxılması.
- Ölkənin əsas dövriyyə kapitallarının tərkibinə ölkədə mövcud olan fəal kapitallar;
- Təkrar istehsal prosesinə cəlb edilən təbii nemətlər;
- Ölkə üzrə istehsal olunmuş məhsulların həcmi;
- Ümummilli məhsuldan istehlak olunmuş istehsal vasitələrinin dəyərinin cıxılması;

98 Ümummilli məhsul dedikdə nə başa düşülür?

- Ümummilli məhsuldan istehlak olunmuş istehsal vasitələrinin dəyərinin cıxılması.
- Xalis milli məhsuldan dövriyyə vəsaitlərinin cıxılması;
- Ölkənin malik olduğu bütün maddi nemətlərin və iqtisadi dövriyyəyə cəlb edilən təbii sərvətlərin məcmusu;
- Milli iqtisadiyyatın real vəziyyətini və imkanlarını nəzərə alaraq hər bir ölkədə mallar və xidmətlərin ümumi istehsal həcmi və ölkə xaricində istehsal olunan malların həcmi;
- Ölkə üzrə istehsal olunmuş məhsulların həcmi;

99 Milli hesablar sistemi hansı sahə və bölməni əhatə edir?

- Bütövlükdə iqtisadiyyat üzrə hesablamalar.
- İqtisadiyyatın ayrı-ayrı sahə və bölmələr üzrə hesablamalar;
- İqtisadi əməliyyatlar üzrə hesablamalar;

- Siyasi əməliyyatlar üzrə hesablamalar;
- Ayrı-ayrı iqtisadi əməliyyatlar üzrə hesablamalar;

100 Azərbaycan iqtisadiyyatının yaranması və inkişafı neçə mərhələyə bölünür?

- 4 mərhələyə;
- 2 mərhələyə;
- 5 mərhələyə;
- 3 mərhələyə;
- 1 mərhələyə;

101 Dövlət tərəfindən büdcə-vergi tənzimlənməsi vasitəsilə əhalinin həyat səviyyəsinin yüksəldilməsinə xidmət edərək makroiqtisadi siyasət baxımından sosial problemlərin həllinə istiqamətlənən bazar iqtisadiyyatı modeli hansıdır?

- tənzimlənməyən bazar iqtisadiyyatı modeli
- tənzimlənən bazar iqtisadiyyatı modeli
- azad bazar iqtisadiyyatı
- sosial yönümlü bazar iqtisadiyyatı modeli
- qarışıq iqtisadiyyat modeli

102 Yapon modelinə aiddir?

- bu model əlverişsiz hesab olunur, əhali arasında çox böyük təbəqələşmə yaradır;
- bu model məhsulun rəqabət qabiliyyətliliyini azaldır;
- bu model istehsal xərclərini maksimumlaşdırır;
- bu model istehsal xərclərini minimumlaşdırır, məhsulun rəqabət qabiliyyətliliyini artırır;
- bu model məhsulun rəqabət qabiliyyətliliyini artırır, istehsal xərclərini isə maksimumlaşdırır;

103 İsveç modelinə aiddir?

- bu modeldə dövlət bölməsinin iqtisadiyyata demək olar ki, müdaxiləsi yoxdur;
- bu modeldə gəlirlərin aşağı olması ilə yüksək vergi qoyma müşahidə olunur;
- bu modeldə sosial siyasəti zəif olan ölkələr çıxış edir;
- bu modeldə sosial siyasəti güclü olan və iqtisadi inkişafa meyilli olan ölkələr daxildir;
- bu modeldə gəlirlərin yüksək olması ilə aşağı vergi qoyma müşahidə olunur;

104 İsveç modelinin çatışmayan cəhəti?

- bu modeldə gəlirlərin çox olmasına baxmayaraq, aşağı vergi qoyma müşahidə olunur;
- bu modeldə sosial siyasəti zəif olan ölkələrin iştirak etməsi;
- dövlətin bölməsinin iqtisadiyyata demək olar ki, müdaxiləsinin olmaması;
- vergi yükünün və əməkhaqqının yüksək olması milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyini aşağı salır;
- əhalinin milli gəlirlərinin çox hissəsi büdcə vasitəsilə bölüşdürülmür;

105 Alman modelinə aiddir?

- iqtisadi təsərrüfat fəaliyyətinə əsaslanaraq kompleks şəkildə inzibati və iqtisadi mexanizmlər vasitəsilə təsir göstərir;
- həm planlı iqtisadiyyat, həm də bazar tənzimləmə metodlarına əsaslanaraq iqtisadiyyatda ixrac yönümlü sahələrin inkişafına üstünlük verir;
- davamlı inkişaf üçün bütün təsərrüfat formalarının müxtəlif şəraitdə yaranması ilə fərqlənir;

- dövlət qiymətlərə, rüsum və tariflərə, texnoloji standartlara təsir göstərməklə kiçik və orta sahibkarlığın inkişafına kömək edir;
- dövlət tərəfindən tədbirlər, proqramlar qəbul olunmaqla – bank, idxal, ixrac əməliyyatlarının nəzarəti tətbiq edilir;

106 Azad bazar iqtisadiyyatı modeli nədir?

- bu model istehsal xərclərini minimumlaşdırır, məhsulun rəqabət qabiliyyətliliyini artırır;
- dövlət tərəfindən büdcə vergi tənzimlənməsi vasitəsilə sosial problemlərin həllini istiqamətləndirir;
- dövlətin iqtisadi təsərrüfat fəaliyyətinə əsaslanaraq kompleks şəkildə inzibati və iqtisadi mexanizmlər vasitəsilə təsir göstərir;
- burada dövlətin iştirakı minimum səviyyədə olub, bazar mexanizmlərini tənzimləyir;
- həm dövlət, həm də özəl strukturlara malik, dövlətin müəyyən tədbirləri vasitəsilə reallaşdırılır;

107 Tənzimlənən bazar iqtisadiyyatlı model nədir?

- dövlət tərəfindən büdcə vergi tənzimlənməsi vasitəsilə əhalinin həyat səviyyəsinin yüksəldilməsinə xidmət edərək, sosial problemlərin həllinə istiqamətləndirilir;
- bu model istehsal xərclərini minimumlaşdırır və məhsulun rəqabət qabiliyyətliliyini artırır;
- burada dövlətin iştirakı minimum səviyyədə olub, bazar mexanizmlərini tənzimləyir;
- dövlətin iqtisadi təsərrüfat fəaliyyətinə əsaslanaraq kompleks şəkildə inzibati və iqtisadi mexanizmlər vasitəsilə təsir göstərir;
- bu model həm dövlət, həm də özəl strukturlara malik qarışıq iqtisadiyyat baxımından həyata keçirilərkən tənzimlənir;

108 Sosial yönümlü bazar iqtisadiyyatı modeli nədir?

- bu model istehsal xərclərini minimumlaşdırır və məhsulun rəqabət qabiliyyətliliyini artırır;
- bu model həm dövlət, həm də özəl strukturlara malik qarışıq iqtisadiyyat baxımından həyata keçirilərkən tənzimlənir;
- burada dövlətin iştirakı minimum səviyyədə olub, bazar mexanizmlərini tənzimləyir;
- dövlət tərəfindən büdcə vergi tənzimlənməsi vasitəsilə əhalinin həyat səviyyəsinin yüksəldilməsinə xidmət edərək, sosial problemlərin həllinə istiqamətləndirilir;
- dövlətin iqtisadi təsərrüfat fəaliyyətinə əsaslanaraq kompleks şəkildə inzibati və iqtisadi mexanizmlər vasitəsilə təsir göstərir;

109 Qarışıq iqtisadiyyat modeli nədir?

- burada dövlətin iştirakı minimum səviyyədə olub, bazar mexanizmlərini tənzimləyir;
- bu model istehsal xərclərini minimumlaşdırır və məhsulun rəqabət qabiliyyətliliyini artırır;
- dövlət tərəfindən büdcə vergi tənzimlənməsi vasitəsilə əhalinin həyat səviyyəsinin yüksəldilməsinə xidmət edərək, sosial problemlərin həllinə istiqamətləndirilir;
- bu model həm dövlət, həm də özəl strukturlara malik qarışıq iqtisadiyyat baxımından həyata keçirilərkən tənzimlənir;
- dövlətin iqtisadi təsərrüfat fəaliyyətinə əsaslanaraq kompleks şəkildə inzibati və iqtisadi mexanizmlər vasitəsilə təsir göstərir;

110 Bazar iqtisadiyyatına keçidin yollarına aid deyil?

- antiinflasiya tədbirlərinin həyata keçirilməsi və maliyyə sabitliyinə nail olunma;
- qiymətlərin liberallaşdırılması, tələb və təklif əsasında formalaşması;
- bazar infrastrukturunu və seqmentlərinin yaradılması;
- tələb və təklif arasında tarazlığın pozulması, maliyyə sabitliyinin pozulması;
- əhalinin sosial müdafiəsinin təşkil edilməsi;

111 Azərbaycan iqtisadiyyatının bazar münasibətlərinə keçidini təhlil edərkən neçə mərhələyə bölmək olar?

- 8.0
 2.0
 5.0
 4.0
 3.0

112 İsveç modelinin çatışmayan cəhəti dedikdə nə başa düşülür?

- əhalinin milli gəlirlərinin çox hissəsi büdcə vasitəsilə bölüşdürülmür;
 bu modeldə sosial siyasəti zəif olan ölkələrin iştirak etməsi;
 bu modeldə gəlirlərin çox olmasına baxmayaraq, aşağı vergi qoyma müşahidə olunur;
 vergi yükünün və əməkhaqqının yüksək olması milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyini aşağı salır;
 dövlətin bölməsinin iqtisadiyyata demək olar ki, müdaxiləsinin olmaması;

113 Azərbaycanın bazar iqtisadiyyatına keçidinin II mərhələsi hansı xüsusiyyətləri ilə səciyyələnir?

- bazarın «oyun qaydaları»nı hərəkətə gətirmək
 monetar siyasətin tənzimlənməsi
 dövlətin büdcə kəsirinin minimuma endirilməsi
 antiinflasiya tədbirlərinin həyata keçirilməsi
 makroiqtisadi, sosial və siyasi sabitliyi xüsusilə maliyyə sabitliyini təmin etmək

114 Hansı modeldə istehsal xərclərinin minimumlaşdırılması, məhsulun rəqabət qabiliyyətliliyinin artırılması, əsas göstəricilərdən biridir:

- İsveç modeli
 Cənubi-Koreya modeli
 Amerika modeli
 Yapon modeli
 Alman modeli

115 Aşağıdakı fikirlərdən birində İsveç modeli üçün aid olmayan xüsusiyyətlər verilib:

- yüksək əmək haqqı və vergi yükünün çox olması nəticəsində milli iqtisadiyyatın rəqabət qabiliyyətinin aşağı salınması
 yüksək gəlirlərin olması
 əhalinin milli gəlirinin çox hissəsi büdcə vasitəsilə yenidən bölüşdürülməyə əsaslanır;
 kiçik və orta sahibkarlığın inkişafı
 yüksək vergi

116 Azərbaycan Respublikasının iqtisadiyyatının bazar münasibətlərinə keçidinin neçə mərhələsi olmuşdur:

- 6.0
 5.0
 3.0
 4.0
 2.0

117 Azərbaycan iqtisadiyyatının bazar münasibətlərinə keçidinin birinci mərhələsinə aiddir?

- 1994-1996 cı illəri əhatə etməklə makroiqtisadi sosial və siyasi sabitliyi,xüsusilə maliyyə sabitliyini təmin etmək və sistemli tədbirlərinin həyata keçirilməsi dövrüdür;
- 1996-2003 cü illəri əhatə etməklə daha çox sistem böhranın aradan qaldırılması,antiinflasiya tədbirlərinin həyata keçirilməsi ilə Azərbaycanın dünya iqtisadiyyatına qoşulması dövrü;
- 1980-1986 cı illəri əhatə edir,sosialist təsərrüfat sisteminin mövcud olduğu dövr idi;
- 1992-1994 cü illəri əhatə edir,hiperinflasiya və bazarnı "oyun qaydalarını" hərəkətə gətirmək mərhələsi kimi qəbul etmək olar;
- 2003 cü ildən indiyə qədərki dövrdə dövlət büdcə kəsirinin minimuma endirilməsi,milli valyuta məzənnəsinin aparıcı valyutalara nisbətən səviyyəsinin sabit saxlanılmasına nail olunmağa başladı;

118 Azərbaycan iqtisadiyyatının bazar münasibətlərinə keçidinin ikinci mərhələsinə aiddir?

- 2003 cü ildən indiyə qədərki dövrdə dövlət büdcə kəsirinin minimuma endirilməsi,milli valyuta məzənnəsinin aparıcı valyutalara nisbətən səviyyəsinin sabit saxlanılmasına nail olunmağa başladı;
- 1992-1994 cü illəri əhatə edir,hiperinflasiya və bazarnı "oyun qaydalarını" hərəkətə gətirmək mərhələsi kimi qəbul etmək olar;
- 1996-2003 cü illəri əhatə etməklə daha çox sistem böhranın aradan qaldırılması,antiinflasiya tədbirlərinin həyata keçirilməsi ilə Azərbaycanın dünya iqtisadiyyatına qoşulması dövrü;
- 1994-1996 cı illəri əhatə etməklə makroiqtisadi sosial və siyasi sabitliyi,xüsusilə maliyyə sabitliyini təmin etmək və sistemli tədbirlərinin həyata keçirilməsi dövrüdür;
- 1980-1986 cı illəri əhatə edir,sosialist təsərrüfat sisteminin mövcud olduğu dövr idi;

119 Azərbaycan iqtisadiyyatının bazar münasibətlərinə keçidinin üçüncü mərhələsinə aiddir?

- 2003 cü ildən indiyə qədərki dövrdə dövlət büdcə kəsirinin minimuma endirilməsi,milli valyuta məzənnəsinin aparıcı valyutalara nisbətən səviyyəsinin sabit saxlanılmasına nail olunmağa başladı;
- 1992-1994 cü illəri əhatə edir,hiperinflasiya və bazarnı "oyun qaydalarını" hərəkətə gətirmək mərhələsi kimi qəbul etmək olar;
- 1994-1996 cı illəri əhatə etməklə makroiqtisadi sosial və siyasi sabitliyi,xüsusilə maliyyə sabitliyini təmin etmək və sistemli tədbirlərinin həyata keçirilməsi dövrüdür;
- 1996-2003 cü illəri əhatə etməklə daha çox sistem böhranın aradan qaldırılması,antiinflasiya tədbirlərinin həyata keçirilməsi ilə Azərbaycanın dünya iqtisadiyyatına qoşulması dövrü;
- 1980-1986 cı illəri əhatə edir,sosialist təsərrüfat sisteminin mövcud olduğu dövr idi;

120 Azərbaycan iqtisadiyyatının bazar münasibətlərinə keçidinin dördüncü mərhələsinə aiddir?

- 1996-2003 cü illəri əhatə etməklə daha çox sistem böhranın aradan qaldırılması,antiinflasiya tədbirlərinin həyata keçirilməsi ilə Azərbaycanın dünya iqtisadiyyatına qoşulması dövrü;
- 2003 cü ildən indiyə qədərki dövrdə dövlət büdcə kəsirinin minimuma endirilməsi,milli valyuta məzənnəsinin aparıcı valyutalara nisbətən səviyyəsinin sabit saxlanılmasına nail olunmağa başladı;
- 1980-1986 cı illəri əhatə edir,sosialist təsərrüfat sisteminin mövcud olduğu dövr idi;
- 2003 cü ildən indiyə qədərki dövrdə dövlət büdcə kəsirinin minimuma endirilməsi,milli valyuta məzənnəsinin aparıcı valyutalara nisbətən səviyyəsinin sabit saxlanılmasına nail olunmağa başladı;
- 1994-1996 cı illəri əhatə etməklə makroiqtisadi sosial və siyasi sabitliyi,xüsusilə maliyyə sabitliyini təmin etmək və sistemli tədbirlərinin həyata keçirilməsi dövrüdür;

121 Azad bazar iqtisadiyyatı modeli dedikdə nə başa düşülür?

- bu model istehsal xərclərini minimumlaşdırır, məhsulun rəqabət qabiliyyətliliyini artırır;
- dövlət tərəfindən büdcə vergi tənzimlənməsi vasitəsilə sosial problemlərin həllini istiqamətləndirir;
- dövlətin iqtisadi təsərrüfat fəaliyyətinə əsaslanaraq kompleks şəkildə inzibati və iqtisadi mexanizmlər vasitəsilə təsir göstərir;
- vburada dövlətin iştirakı minimum səviyyədə olub, bazar mexanizmlərini tənzimləyir;
- həm dövlət, həm də özəl strukturlara malik, dövlətin müəyyən tədbirləri vasitəsilə reallaşdırılır;

122 Tənzimlənən bazar iqtisadiyyatlı model dedikdə nə başa düşülür?

- dövlət tərəfindən büdcə vergi tənzimlənməsi vasitəsilə əhalinin həyat səviyyəsinin yüksəldilməsinə xidmət edərək, sosial problemlərin həllinə istiqamətləndirilir;
- burada dövlətin iştirakı minimum səviyyədə olub, bazar mexanizmlərini tənzimləyir;
- bu model istehsal xərclərini minimumlaşdırır və məhsulun rəqabət qabiliyyətliliyini artırır;
- dövlətin iqtisadi təsərrüfat fəaliyyətinə əsaslanaraq kompleks şəkildə inzibati və iqtisadi mexanizmlər vasitəsilə təsir göstərir;
- bu model həm dövlət, həm də özəl strukturlara malik qarışıq iqtisadiyyat baxımından həyata keçirilərkən tənzimlənilir;

123 Sosial yönümlü bazar iqtisadiyyatı modeli dedikdə nə başa düşülür?

- dövlətin iqtisadi təsərrüfat fəaliyyətinə əsaslanaraq kompleks şəkildə inzibati və iqtisadi mexanizmlər vasitəsilə təsir göstərir;
- dövlət tərəfindən büdcə vergi tənzimlənməsi vasitəsilə əhalinin həyat səviyyəsinin yüksəldilməsinə xidmət edərək, sosial problemlərin həllinə istiqamətləndirilir;
- burada dövlətin iştirakı minimum səviyyədə olub, bazar mexanizmlərini tənzimləyir;
- bu model həm dövlət, həm də özəl strukturlara malik qarışıq iqtisadiyyat baxımından həyata keçirilərkən tənzimlənilir;
- bu model istehsal xərclərini minimumlaşdırır və məhsulun rəqabət qabiliyyətliliyini artırır;

124 Qarışıq iqtisadiyyat modeli dedikdə nə başa düşülür?

- burada dövlətin iştirakı minimum səviyyədə olub, bazar mexanizmlərini tənzimləyir
- dövlət tərəfindən büdcə vergi tənzimlənməsi vasitəsilə əhalinin həyat səviyyəsinin yüksəldilməsinə xidmət edərək, sosial problemlərin həllinə istiqamətləndirilir;
- dövlətin iqtisadi təsərrüfat fəaliyyətinə əsaslanaraq kompleks şəkildə inzibati və iqtisadi mexanizmlər vasitəsilə təsir göstərir;
- bu model həm dövlət, həm də özəl strukturlara malik qarışıq iqtisadiyyat baxımından həyata keçirilərkən tənzimlənilir;
- bu model istehsal xərclərini minimumlaşdırır və məhsulun rəqabət qabiliyyətliliyini artırır;

125 Sahibkar öz fəaliyyətini həyata keçirmək istədiyi regionun əhalisinə aşağıdakı nöqtəyi nəzərdən baxmalıdır: A)kadr potensialı mənbəyi kimi B) əmtəə və xidmətlərin istehlakçıları potensialı kimi C)innovativ inkişaf potensialı kimi D)daxilində sahibkarlıq fəaliyyəti həyata keçirilməli olan sosial mühit kimi

- A,C
- A,B
- A,B,C
- A,B,D
- A,C

126 Əhalinin strukturu təhlil edilmir:

- maddi və mənəvi nemətlərlə təmin olunma səviyyəsinə görə.
- məşğulluq səviyyəsinə görə,
- həyat keyfiyyəti üzrə;
- əqidəsinə görə,
- gəlirlərin səviyyəsinə görə,

127 Təbii-iqlim şəraiti elementlərinin hər birini aşağıdakı ilə xarakterizə etmək olar: A)təsirin gücü və xarakteri ilə; B) təsirin yayılması ərazisi ilə; C)müxtəlif tərəflilik, davamiyyət və təsirin mövsümliliyi ilə; D)müxtəlif əhali qruplarına təsirin xarakteri ilə;

- A,C

- A,B,D
- A,B,C
- A,B,C,D
- A,C,D

128 Təbii-iqlim şəraiti elementlərinin hər birini aşağıdakı ilə xarakterizə etmək olar: A)müxtəlif əhali qruplarına təsirin xarakteri ilə; B)onun yaxşılaşdırılmasının məqsədəuyğunluğu və mümkünlük dərəcəsi ilə; C)əhalinin həyat fəaliyyətinə təsir dərəcəsi ilə.

- A,C
- A
- A,B
- A,B,C
- C

129 Təbii-iqlim şəraitinin elementlərinə görə regionların ərazisi ola bilməz:

- prekomfort
- diskomfort
- ekstremal
- aktiv
- hiperkomfort

130 Təbii-iqlim şəraiti iqtisadi fəaliyyətin inkişaf sürətini:A)ləngidə bilər B)sürətləndirə bilər C)sabit saxlaya bilər D)davamlı edə bilər E)təhlükəli edə bilər

- A,C
- A,D
- A,B,C
- A,B
- C,D

131 İnvestisiya aktivliyi:

- maddi və mənəvi nemətlərlə təmin olunma səviyyəsinə görə təyin edilir
- bütövlükdə cəmiyyət üçün sosial, iqtisadi və digər materialların məcmusu ilə xarakterizə edilir
- iqtisadi fəaliyyət növlərinin tərkibini və strukturunu müəyyən etməklə tənzimlənir
- regionun əsas kapitalına investisiyaların cəlb edilməsinin intensivliyidir
- müxtəlif əhali qruplarına təsirin xarakteri ilə müəyyənləşir

132 Ölkənin iqtisadi potensialına daxildir

- infrastruktur potensialı
- sənaye, tikinti və kənd təsərrüfatı potensialı
- enerji və elmi-texniki potensial
- bütün qeyd olunanlar
- kadr və elmi texniki potensial

133 resursların məcmusuna daxildir:

- sahibkarlıq iqlimi və investisiya cəlbediciliyi

- insan resursları
- təbi resurslar
- hamısı birlikdə
- təbii-iqlim şəraiti

134 Təbii resurslara aid olmayan variantı seçin?

- sahibkarlıq fəaliyyətinin birbaşa və dolaylı inkişafına təsir göstərir;
- bu komponentlər təbii resursların məcmusunu təşkil edir;
- təbii resurslar istifadə olunan və ya olunmayan təbii komponentlərdir;
- təbii resurslar yalnız istifadə olunan komponentlərdir;
- iqtisadi fəaliyyət növlərinin tərkibini və strukturunu müəyyən etməklə tənzimləyir;

135 Ərazi üzrə əhatə edilmiş resurs təminatına müfəviq olaraq regional istiqamətlər öz daxilində neçə yerə ayrılır və hansılardır?

- 3 yerə: təbii, təbii olmayan, kapital resursları;
- 2 yerə: təbii və maliyyə resursları;
- 3 yerə: əmək, kapital ,maliyyə resursları;
- 2 yerə: təbii və insan resursları;
- 4 yerə: əmək, maliyyə, xammal, kapital resursları;

136 Ölkənin iqtisadi potensialı dedikdə aşağıdakı variantlardan hansı nəzərə alınmır?

- siyasi potensial;
- informasiya potensialı;
- maliyyə resursları;
- əmək resursları;
- xammal və material resursları;

137 Ölkənin iqtisadi potensialının qiymətləndirilməsi hansı göstərici ilə xarakterizə olunmur?

- milli gəlir;
- ÜDM (Ümumi Daxili Məhsul);
- ÜMM (Ümumi Milli Məhsul);
- məhsuldar qüvvələrin azalması;
- əmək resursları;

138 Ölkənin iqtisadi potensialı dedikdə hansı resurs nəzərdə tutulur: I-xammal, II-kpital, III-təbii sərvətlər, IV-maliyyə, V-əmək

- III, IV, V
- I, II, III
- II, IV, V
- I, IV, V
- I, III, V

139 Bütövlükdə cəmiyyət üçün sosial, iqtisadi və digər materialların məcmusunu nə xarakterizə edir?

- istehsal resursları
- makroiqtisadi göstəricilər

- əmək ehtiyatı
- iqtisadi potensial
- məhsuldar qüvvələr

140 Təbii resurslara aiddir:

- qaz, qızıl
- daş kömür
- neft, su ehtiyatı
- hamsı
- meşə resursu

141 Ölkənin iqtisadi potensialı dedikdə nə nəzərdə tutulur?

- elmi, potensial və informasiya potensialı
- əmək resursu
- material, xammal resursu
- hamsı aiddir
- maliyyə resursu

142 İqtisadi-coğrafi vəziyyət aşağıdakı meyarlara görə qiymətləndirilir: A) faydalılıq və ya rentalıq; B) vəziyyətin potensialı; C) bazanın vəziyyəti; D) dövlətin siyasəti

- A,D
- A,B
- A,B,D
- A,B,C
- A,C

143 Əhalinin keyfiyyəti dedikdə aşağıdakı başa düşülür:

- miqrasiya proseslərinə hazır olması
- cəmiyyətin yeniləşməyə, iqtisadi, sosial və siyasi dəyişməyə hazırlı
- fəvqalədə şəraitlərdə vəziyyətdən çıxış imkanları
- fəvqalədə şəraitlərdə yaşama potensialının, cəmiyyətin bütövlükdə və müxtəlif start anlarında həyat fəaliyyətinin bütün sferalarının yeniləşməyə, iqtisadi, sosial və siyasi dəyişməyə hazırlı
- təkrar istehsalının yüksək olması

144 Investisiya cəlb ediliyi dərəcəsini aşağıdakı meyar əsasında qiymətləndirmək olar: A) investisiya aktivliyi B) regionun investisiya potensialı C) regional investisiya riski

- A,C
- A
- A,B,C
- A,B
- B

145 Xammal material resursları hansı formada hesablanır?

- mənfəət yolu ilə
- vergilər yolu ilə

- sürüşdürmə yolu ilə
- tələbatın proqnozlaşdırılması yolu ilə
- əhalinin gəlirləri yolu ilə

146 Cəmiyyətin iqtisadi potensialının istifadə olunması effektivliyi hansı göstəricələrlə xarakterizə olunur?

- xarici iqtisadi əlaqələrin effektivliyi;
- ümumi effektivlik göstəricələri;
- canlı əməyin effektivlik göstəricələri;
- resursların əldə olunmasının mənfi effektləri;
- yeni texnikanın tətbiqinin effektivliyi;

147 Xammal və material resursları dedikdə nə başa düşülür?

- informasiya təminatının inkişafını və proqnozlaşdırılmasını nəzərə almaqla həyata keçirilir;
- buraya mənfəət, dövrüyyə vergisi, əhalidən alınan vergilər, özəl bölmədən alınan vergilər, sosial sığorta büdcəsinə ödəmələr;
- ümumi proqnozlaşdırılmış sistemin tərkib hissəsi olub, əmək qabiliyyətli əhalinin dinamikasını müəyyən etməklə həyata keçirilir;
- tələbatın proqnozlaşdırılması yolu ilə həyata keçirilir, bu da əsasən müəyyən metodlardan istifadə etməklə idarə edilir və həyata keçirilir;
- kadr potensialı, ümumtəhsil səviyyəsinin yüksəldilməsi, ali və orta ixtisas təhsilinin inkişaf etdirilməsini göstərir;

148 Əmək resursları dedikdə nə başa düşülür?

- informasiya təminatının inkişafını və proqnozlaşdırılmasını nəzərə almaqla həyata keçirilir;
- kadr potensialı, ümumtəhsil səviyyəsinin yüksəldilməsi, ali və orta ixtisas təhsilinin inkişaf etdirilməsini göstərir;
- buraya mənfəət, dövrüyyə vergisi, əhalidən alınan vergilər, özəl bölmədən alınan vergilər, sosial sığorta büdcəsinə ödəmələr;
- ümumi proqnozlaşdırılmış sistemin tərkib hissəsi olub, əmək qabiliyyətli əhalinin dinamikasını müəyyən etməklə həyata keçirilir;
- tələbatın proqnozlaşdırılması yolu ilə həyata keçirilir, bu da əsasən müəyyən metodlardan istifadə etməklə idarə edilir və həyata keçirilir;

149 İnformasiya potensialı nədir?

- tələbatın proqnozlaşdırılması yolu ilə həyata keçirilir, bu da əsasən müəyyən metodlardan istifadə etməklə idarə edilir və həyata keçirilir;
- kadr potensialı, ümumtəhsil səviyyəsinin yüksəldilməsi, ali və orta ixtisas təhsilinin inkişaf etdirilməsini göstərir;
- ümumi proqnozlaşdırılmış sistemin tərkib hissəsi olub, əmək qabiliyyətli əhalinin dinamikasını müəyyən etməklə həyata keçirilir;
- buraya mənfəət, dövrüyyə vergisi, əhalidən alınan vergilər, özəl bölmədən alınan vergilər, sosial sığorta büdcəsinə ödəmələr;
- informasiya təminatının inkişafını və proqnozlaşdırılmasını nəzərə almaqla həyata keçirilir;

150 Maliyyə resursları dedikdə nə başa düşülür?

- informasiya təminatının inkişafını və proqnozlaşdırılmasını nəzərə almaqla həyata keçirilir;
- kadr potensialı, ümumtəhsil səviyyəsinin yüksəldilməsi, ali və orta ixtisas təhsilinin inkişaf etdirilməsini göstərir;
- ümumi proqnozlaşdırılmış sistemin tərkib hissəsi olub, əmək qabiliyyətli əhalinin dinamikasını müəyyən etməklə həyata keçirilir;

- buraya mənfəət, dövrüyyə vergisi, əhalidən alınan vergilər, özəl bölmədən alınan vergilər, sosial sığorta büdcəsinə ödəmələr;
- tələbatın proqnozlaşdırılması yolu ilə həyata keçirilir, bu da əsasən müəyyən metodlardan istifadə etməklə idarə edilir və həyata keçirilir;

151 Elm və intellektual potensial nədir?

- ümumi proqnozlaşdırılmış sistemin tərkib hissəsi olub, əmək qabiliyyətli əhalinin dinamikasını müəyyən etməklə həyata keçirilir;
- tələbatın proqnozlaşdırılması yolu ilə həyata keçirilir, bu da əsasən müəyyən metodlardan istifadə etməklə idarə edilir və həyata keçirilir;
- informasiya təminatının inkişafını və proqnozlaşdırılmasını nəzərə almaqla həyata keçirilir;
- kadr potensialı, ümumtəhsil səviyyəsinin yüksəldilməsi, ali və orta ixtisas təhsilinin inkişaf etdirilməsini göstərir;
- buraya mənfəət, dövrüyyə vergisi, əhalidən alınan vergilər, özəl bölmədən alınan vergilər, sosial sığorta büdcəsinə ödəmələr;

152 İqtisadi potensial dedikdə nə başa düşülür?

- istehsal fondlarının, sahələrin və müəssisələrin texniki səviyyəsinin aşağı olması iqtisadi potensialın möhkəmləndirilməsində mühüm rol oynayır;
- təkrar istehsal qanunauyğunluqlarının ərazi üzrə yerləşdirilməsi nəzərdə tutulur;
- bu potensialın səmərəliliyinin qiymətləndirilməsi səmərəlik həddinin proqnozlaşdırılması ilə aparılır;
- bütövlükdə cəmiyyət üçün sosial-iqtisadi və digər materialların məcmusu başa düşülür;
- kompleks şəkildə səmərəli istifadənin proqnozlaşdırılması;

153 Ehtiyatdan istifadənin səmərəliliyi necə müəyyən edilir?

- səmərəlilik həddini proqnozlaşdırmaqla
- planlaşdırmaqla
- balanslaşdırmaqla
- səmərəlilik həddini proqnozlaşdırmaqla
- gəlirə görə

154 Təbii resurslardan istifadəni optimallaşdırmaq tələb edir:

- məkan etibarilə istifadənin rentabelliği
- resursların təsərrüfat dövrüyyəsinə cəlb edilməsi ardıcılığı
- təbii resursların coğrafi və kəmiyyətə yerləşməsi və təkrar istehsal qanunauyğunluqlarının öyrənilməsi
- hamısını nəzərə almaq
- resurslardan kompleks və səmərəli istifadəni proqnozlaşdırmaq

155 investisiyalar İstehsal təyinatlı olduqda?

- müəyyən məqsəd üçün iqtisadiyyatın fəaliyyətinin zəruri olan əlverişli şəraitinin yaradılmasını əks etdirir;
- bu təhsil, səhiyyə və istiqamətləndirilmiş sosial sfera sahələri üzrə ixtisaslaşma səviyyəsinin yüksəldilməsinə qoyulan investisiyalardır;
- dövlət tərəfindən həyata keçirilərək müəyyən istehsal infrastruktur sahələrinə qoyulan kapital qoyuluşunu tənzimləyir;
- istehsalın genişləndirilməsi, səmərəliliyinin artırılması ilə fərqlənir;
- iqtisadiyyatda mövcud olan qurumların təşkili və onların idarə olunması, strukturun təkmilləşdirilməsinə yönəldilir;

156 investisiyalar İnfrastruktur təyinatlı olduqda?

- bu təhsil, səhiyyə və istiqamətləndirilmiş sosial sfera sahələri üzrə ixtisaslaşma səviyyəsinin yüksəldilməsinə qoyulan investisiyalardır;
- istehsalın genişləndirilməsi, səmərəliliyinin artırılması ilə fərqlənir;
- dövlət tərəfindən həyata keçirilərək müəyyən istehsal infrastruktur sahələrinə qoyulan kapital qoyuluşunu tənzimləyir;
- müəyyən məqsəd üçün iqtisadiyyatın fəaliyyətinin zəruri olan əlverişli şəraitinin yaradılmasını əks etdirir;
- iqtisadiyyatda mövcud olan qurumların təşkili və onların idarə olunması, strukturun təkmilləşdirilməsinə yönəldilir;

157 Təbii resurslarla ölkənin iqtisadi birliyinin həm milli iqtisadiyyatın formalaşmasında həm də məhsuldar qüvvələrin inzibati ərazi vahidləri üzrə optimal olaraq yerləşdirilməsi və hər bir ərazi üzrə ixtisaslaşma sahələrinin müəyyən edilməsi. adlanır

- iqtisadi siyasət
- iqtisadi birlik
- ərazi əmək bölgüsü
- kompleks inkişaf
- ərazi birliyi

158 Təbii resurslardan istifadə optimallaşdırılmasına daxildir:

- rentabellik
- təkrar istehsal qanunauyğunluqları
- coğrafi və kəmiyyətin yüksəldilməsinin hesablanması
- hamısı
- resurs təsərrüfatı səmərəli növbəliliyini

159 Milli istehsal resursları nədir?

- mülkiyyət ayrı sekciliyinin iqtisadi qeyri bərabəliyi;
- iqtisadiyyatın bütövlüyü, tamlığı onun daxilindəki ərazi əmək bölgülərini əhatə edir;
- təsərrüfat əlaqələrini kompleks inkişafıdır;
- ölkə daxilində və xaricində yalnız dövlətə, milli sahibkarlara məxsus istehsal amillərinin məcmusudur;
- milli iqtisadiyyatın ümumiləşmiş ilkin makroiqtisadi göstəricisidir;

160 Resurs konsepsiyası dedikdə nə başa düşülür?

- müəssisə-bazara çıxarılan uyğun hüquqi orqanlarında qeydə alınmış, ümumi əmtəə nişanı olan əmtəə və xidmətlərin məcmusu;
- nəinki bazar, həm də praktiki olaraq müəssisə tərkibindən sosial xidmətləri ayırır;
- müəssisə-bazara əmtəə və xidmətlər çıxaran istehsal prosesini bilavasitə həyata keçirən, formal və qeyri-normal fəaliyyət göstərən üsul və qaydaların məcmusu;
- müəssisə-bazara çıxarılan istehsalda istifadə olunan, müəyyən formada təşkil olunan və idarə olunan resursların məcmusu;
- müəssisə-bazara xidmət və məhsul çıxaran istehsal prosesi iştirakçıların marağının ahəngdarlığını təmin təşkilatdır;

161 Ölkənin iqtisadi potensialına daxildir:

- xammal, material resursları, yeraltı və yerüstü sərvətlər, elmi, intellektual potensial
- xammal, material resursları, informasiya potensialı, maliyyə resursları
- xammal, material resursları, əmək resursları, texniki resurslar

- xammal, material resursları, informasiya potensialı, maliyyə resursları, əmək resursları, elmi, intellektual potensial
- xammal, material resursları, yeraltı və yerüstü sərvətlər

162 Cəmiyyətin iqtisadi potensialından istifadənin və effektivliyinin göstəriciləri

- ümumi effektivlik göstəriciləri, canlı əməyin effektivlik göstəriciləri, material resurslarının effektivlik göstəriciləri, xarici iqtisadi əlaqələrin effektivliyi
- ümumi effektivlik göstəriciləri, canlı əməyin effektivlik göstəriciləri, material resurslarının effektivlik göstəriciləri, xarici iqtisadi əlaqələrin effektivliyi, istehsal fondları və investisiya qoyuluşunun effektivlik göstəriciləri, yeni texnikanın tətbiqinin göstəriciləri
- ümumi effektivlik göstəriciləri, canlı əməyin effektivlik göstəriciləri elmi potensialın effektivlik göstəriciləri, material resursların effektivlik göstəriciləri, xarici iqtisadi əlaqələrin effektivliyi, yeni texnikanın tətbiqinin göstəriciləri
- ümumi effektivlik göstəriciləri, canlı əməyin effektivlik göstəriciləri elmi potensialın effektivlik göstəriciləri, material resursların effektivlik göstəriciləri, xarici iqtisadi əlaqələrin effektivliyi
- ümumi effektivlik göstəriciləri, canlı əməyin effektivlik göstəriciləri elmi potensialın effektivlik göstəriciləri, material resursların effektivlik göstəriciləri

163 Maddi istehsal sahələri hansı sahələri əks etdirmir:

- məhsul təchizatı sahələri
- ictimai iaşə və maddi-texniki təminat sahələri
- ticarət və ictimai yeyinti sənayesi
- mədəniyyət sahələri
- daşınmaz əmlakla əhəmiyyət aparan sahələr

164 Maddi istehsal sahələri hansı sahələri əks etdirmir:

- tikinti
- elm
- sənaye
- kənd təsərrüfatı
- istehsala xidmət göstərmək üçün rabitə

165 Sahələrarası kompleks deyil:

- aqrosənaye
- dağ-mədən
- yanacaq energetika
- nəqliyyat
- maşınqayırma

166 Sənayenin alt sahəsi deyil:

- yeyinti, neft-kimya
- kimya, yeyinti
- elektroenergetika, maşınqayırma
- yanacaq energetika, hərbi-sənaye
- maşınqayırma, elektroenergetika

167 İqtisadi fəaliyyətin strukturuna daxildir:

- ailə təsərrüfatları, firmalar, kompleks vahidlər, əmək ehtiyatlarının strukturu, gəlirlərin strukturu, sosial strukturlar, demoqrafik strukturlar, mental strukturlar
- ailə təsərrüfatları, firmalar, kompleks vahidlər, əmək ehtiyatlarının strukturu, gəlirlərin strukturu, sosial strukturlar
- ailə təsərrüfatları, kəndli (fermer) təsərrüfatları, firmalar, kompleks vahidlər, demoqrafik strukturlar
- ailə təsərrüfatları, firmalar, kompleks vahidlər, demoqrafik strukturlar, sosial strukturlar, institusional strukturlar, mental strukturlar
- ailə təsərrüfatları, firmalar, kompleks vahidlər, əmək ehtiyatlarının strukturu, gəlirlərin strukturu, sosial strukturlar, demoqrafik strukturlar

168 Maddi istehsal sahələrinə daxil deyil

- sənaye, kənd təsərrüfatı, məhsul təchizatı sahələri
- nəqliyyat və istehsala xidmət edən rabitə
- sənaye, kənd təsərrüfatı
- mənzil-kommunal təsərrüfatı, əhaliyə məişət xidməti
- tikinti, ticarət, ictimai iaşə

169 Mental strukturlar dedikdə nə başa düşülür?

- milli iqtisadisadiyyatın öz miqyasına görə eyni tipli struktur bölmələri üçün struktur göstəricilərin və onların fəaliyyətinin eyni müvəqqəti cəhətlərinin nəzərdən keçirilməsi;
- müxtəlif səviyyəli hakimiyyət orqanlarının müvafiq qanunvericilik və normativ aktları ilə rəqlamentləşdirilmiş – siyasi və təşkilati-iqtisadi səlahiyyətlərinin nisbəti;
- həyat səviyyəsinə görə ölkələr arasında nisbət;
- ölkə əhalisinin müxtəlif milli, dini, sosial qruplarına məxsus dünyagörüşü, etik, mənəvi-əxlaq xüsusiyyətlərinin nisbəti;
- ayrı-ayrı bölmələr ə bütövlükdə milli iqtisadiyyat çərçivəsində iqtisadi fəaliyyətin inkişaf meyllərini aşkara çıxarmaq məqsədilə müəyyən dövrdə dinamikada olan bütün struktur bölmələrin nəzərdən keçirilməsi;

170 Ümumiqtisadi mütənasibliklər dedikdə nə başa düşülür?

- sənayenin daxilindəki, kənd təsərrüfatı daxilindəki proporsionallıqdır;
- maddi istehsal sahəsi ilə istehsal infrastrukturunu arasında, sənaye və kənd təsərrüfatı arasında olur;
- dövlət və xüsusi bölmələri əks etdirir;
- istehsal vasitələri ilə istehlak şeyləri arasında, istehsalla istehlak arasında, istehlakla yığım arasında mövcud olur;
- ayrı-ayrı qrup daxilindəki proporsiyalardır;

171 Sahələrarası mütənasibliklər nədir?

- sənayenin daxilindəki, kənd təsərrüfatı daxilindəki proporsionallıqdır;
- istehsal vasitələri ilə istehlak şeyləri arasında, istehsalla istehlak arasında, istehlakla yığım arasında mövcud olur;
- dövlət və xüsusi bölmələri əks etdirir;
- maddi istehsal sahəsi ilə istehsal infrastrukturunu arasında, sənaye və kənd təsərrüfatı arasında olur;
- ayrı-ayrı qrup daxilindəki proporsiyalardır;

172 Sahərdaxili mütənasibliklər nədir?

- dövlət və xüsusi bölmələri əks etdirir;
- istehsal vasitələri ilə istehlak şeyləri arasında, istehsalla istehlak arasında, istehlakla yığım arasında mövcud olur;
- ayrı-ayrı qrup daxilindəki proporsiyalardır;

- sənayenin daxilindəki, kənd təsərrüfatı daxilindəki proporsionallıqdır;
- maddi istehsal sahəsi ilə istehsal infrastrukturunu arasında, sənaye və kənd təsərrüfatı arasında olur;

173 Sahə strukturu nəyi əks etdirir?

- ayrı-ayrı qrup daxilindəki proporsiyalardır;
- ərazi,zona,ölkə,respublika,inzibati,vilayət və s. müəyyən edir;
- dövlət və xüsusi bölmələri əks etdirir;
- iki sahələrarası və onların daxilindəki sahələri əks etdirir;
- iqtisadiyyatın istehsal və qeyri istehsala bölgüsünü əks etdirir;

174 Ərazi strukturu nəyi əks etdirir?

- ayrı-ayrı qrup daxilindəki proporsiyalardır;
- iqtisadiyyatın istehsal və qeyri istehsala bölgüsünü əks etdirir;
- dövlət və xüsusi bölmələri əks etdirir;
- ərazi,zona,ölkə,respublika,inzibati,vilayət və s. müəyyən edir;
- iki sahələrarası və onların daxilindəki sahələri əks etdirir;

175 Sosial struktur nədir?

- ayrı-ayrı qrup daxilindəki proporsiyalardır;
- ərazi,zona,ölkə,respublika,inzibati,vilayət və s. müəyyən edir;
- dövlət və xüsusi bölmələri əks etdirir;
- iqtisadiyyatın istehsal və qeyri istehsala bölgüsünü əks etdirir;
- iki sahələrarası və onların daxilindəki sahələri əks etdirir;

176 Təkrar istehsal strukturu nədir?

- ərazi,zona,ölkə,respublika,inzibati,vilayət və s. müəyyən edir;
- iki sahələrarası və onların daxilindəki sahələri əks etdirir;
- dövlət və xüsusi bölmələri əks etdirir;
- iqtisadiyyatın istehsal və qeyri istehsala bölgüsünü əks etdirir;
- ayrı-ayrı qrup daxilindəki proporsiyalardır;

177 Milli istehsalın iqtisadi şərtləri dedikdə nə başa düşülür?

- istehsal təsərrüfat prosesinin və iqtisadiyyatın subyektlərini əhatə etməsidir;
- xarici təkrar istehsal və daxili təkrar istehsal prosesinin amilləri başa düşülür;
- sosial-mədəni mühitin təmin edilməsidir;
- daxili təkrar istehsal prosesinin amilləri başa düşülür;
- xarici təkrar istehsal prosesinin amilləri başa düşülür;

178 İqtisadi birlik dedikdə nə başa düşülür?

- təbii resurslarla ölkənin milli iqtisadiyyatının formalaşması və məhsuldar qüvvələrin inzibati ərazi vahidləri üzrə optimal olaraq yerləşməsi;
- istehsal resurslarının ərazi üzrə bölgüsü;
- ölkənin təbii, coğrafi, iqtisadi və sair potensialının nəzərə alınması;
- ölkənin ayrı-ayrı əraziləri daxilində onların qarşılıqlı əlaqələrini müəyyənləşdirməsi və iqtisadiyyatın daxilindəki ərazi əmək bölgüsünün əhatə etməsi başa düşülür;
- inzibati ərazi vahidliyi daxilində sərhədlərin toxunulmazlığı;

179 İqtisadi birlik nədir?

- istehsal resurslarının ərazi üzrə bölgüsü;
- ölkənin təbii, coğrafi, iqtisadi və sair potensialının nəzərə alınması;
- təbii resurslarla ölkənin milli iqtisadiyyatının formalaşması və məhsuldar qüvvələrin inzibati ərazi vahidləri üzrə optimal olaraq yerləşməsi;
- ölkənin ayrı-ayrı əraziləri daxilində onların qarşılıqlı əlaqələrini müəyyənləşdirməsi və iqtisadiyyatın daxilindəki ərazi əmək bölgüsünün əhatə etməsi başa düşülür;
- inzibati ərazi vahidliyi daxilində sərhədlərin toxunulmazlığı;

180 Milli istehsalın iqtisadi şərtləri nədir?

- istehsal təsərrüfat prosesinin və iqtisadiyyatının subyektlərini əhatə etməsidir;
- xarici təkrar istehsal prosesinin amilləri başa düşülür;
- xarici təkrar istehsal və daxili təkrar istehsal prosesinin amilləri başa düşülür;
- daxili təkrar istehsal prosesinin amilləri başa düşülür;
- sosial-mədəni mühitin təmin edilməsidir;

181 Azərbaycanın makroistehsal sistemə aiddir?

- tikinti, sənaye;
- aqrar sənaye və kənd təsərrüfatı;
- sənaye və kənd təsərrüfatı;
- sənaye və aqrar sənaye sistemləri;
- aqrar sənaye kompleksi, tikinti;

182 Ərazi əmək bölgüsü necə izah edilir?

- ayrı-ayrı ölkələrdə müəyyən məhsul növləri istehsalının ixtisaslaşmasıdır;
- ümumdünya təsərrüfat əlaqələri çərçivəsində iqtisadi inteqrasiya meyillərinin güclənməsidir;
- əmək bölgüsünün mövcudluğunu və inşafını fərqləndirir;
- müəyyən istehsal sahələrini ölkənin müəyyən ərazilərinə təhkim edən əmək bölgüsüdür;
- milli iqtisadiyyatın əsaslarının təşkilidir;

183 Müqayisəlilik necə izah edilir?

- ölkə əhalisinin müxtəlif milli, dini, sosial qruplarına məxsus dünyagörüşü, etik, mənəvi-əxlaq xüsusiyyətlərinin nisbəti;
- həyat səviyyəsinə görə ölkələr arasında nisbət;
- ayrı-ayrı bölmələr ə bütövlükdə milli iqtisadiyyat çərçivəsində iqtisadi fəaliyyətin inkişaf meyillərini aşkara çıxarmaq məqsədilə müəyyən dövrdə dinamikada olan bütün struktur bölmələrin nəzərdən keçirilməsi;
- milli iqtisadiyyatın öz miqyasına görə eyni tipli struktur bölmələri üçün struktur göstəricilərin və onların fəaliyyətinin eyni müvəqqəti cəhətlərinin nəzərdən keçirilməsi;
- müxtəlif səviyyəli hakimiyyət orqanlarının müvafiq qanunvericilik və normativ aktları ilə rəqləmləndirilmiş – siyasi və təşkilati-iqtisadi səlahiyyətlərinin nisbəti;

184 Sosial strukturlar dedikdə nə başa düşülür?

- ayrı-ayrı bölmələr ə bütövlükdə milli iqtisadiyyat çərçivəsində iqtisadi fəaliyyətin inkişaf meyillərini aşkara çıxarmaq məqsədilə müəyyən dövrdə dinamikada olan bütün struktur bölmələrin nəzərdən keçirilməsi;
- milli iqtisadiyyatın öz miqyasına görə eyni tipli struktur bölmələri üçün struktur göstəricilərin və onların fəaliyyətinin eyni müvəqqəti cəhətlərinin nəzərdən keçirilməsi;
- ölkə əhalisinin müxtəlif milli, dini, sosial qruplarına məxsus dünyagörüşü, etik, mənəvi-əxlaq xüsusiyyətlərinin nisbəti;

- həyat səviyyəsinə görə ölkələr arasında nisbət;
- müxtəlif səviyyəli hakimiyyət orqanlarının müvafiq qanunvericilik və normativ aktları ilə rəqlamentləşdirilmiş – siyasi və təşkilati-iqtisadi səlahiyyətlərinin nisbəti;

185 İnstitusional strukturlar dedikdə nə başa düşülür?

- milli iqtisadisadiyyatın öz miqyasına görə eyni tipli struktur bölmələri üçün struktur göstəricilərin və onların fəaliyyətinin eyni müvəqqəti cəhətlərinin nəzərdən keçirilməsi;
- ayrı-ayrı bölmələr ə bütövlükdə milli iqtisadiyyat çərçivəsində iqtisadi fəaliyyətin inkişaf meyllərini aşkara çıxarmaq məqsədilə müəyyən dövrdə dinamikada olan bütün struktur bölmələrin nəzərdən keçirilməsi;
- həyat səviyyəsinə görə ölkələr arasında nisbət;
- müxtəlif səviyyəli hakimiyyət orqanlarının müvafiq qanunvericilik və normativ aktları ilə rəqlamentləşdirilmiş – siyasi və təşkilati-iqtisadi səlahiyyətlərinin nisbəti;
- ölkə əhalisinin müxtəlif milli, dini, sosial qruplarına məxsus dünyagörüşü, etik, mənəvi-əxlaq xüsusiyyətlərinin nisbəti;

186 İxrac yönümlü struktur sahə tərkibinə hansı sahələr daxil deyil: 1) neft-qaz sənayesi, elektroenergetika, 2) yüngül sənaye 3) yeyinti sənayesi 4) kənd təsərrüfatı 5) neft-kimya

- 1, 2, 3, 5
- 1, 2, 4, 5
- 2, 3, 4, 5
- 1, 2, 3, 4
- 3, 4, 5, 2

187 Maddi istehsal sahələrinin sifariş formasıdır?

- Maddi istehsal subyektlərinin ölkənin regional üzrə planlaşdırılması
- Xarici bazarda məhsulların keyfiyyət və rəqabət qabiliyyətini artırmaq
- Daxili bazarda məhsulların keyfiyyət və rəqabət qabiliyyətini artırmaq
- Müdafiə üzrə hərbi sifarişlər
- Maddi istehsal subyektlərinin ölkənin regional üzrə yerləşdirilməsi

188 Maddi istehsal sahələrinin sifariş forması deyil:

- Xammal, ərzaq və kənd təsərrüfatı məhsullarının dövlət və regional fondlarının təşkili üçün təchizat sifarişləri.
- Podrat işlərinə olan sifarişlər və müdafiə üzrə hərbi sifarişlər.
- Ölkənin maddi ehtiyatlarının tamamlanması və formalaşması üçün məhsul təchizatına olan sifarişlər.
- İnnovasiyaların tətbiqi üçün elmi sifarişlər və elmi tədqiqat işlərinə sifarişlər.
- Həmsi

189 Maddi istehsal sahələrinin sifariş növləri hansı variantlarda verilmişdir.. 1) İnnovasiyaların tətbiqi üçün elmi sifarişlər və elmi tədqiqat işlərinə sifarişlər. 2) Maddi istehsal subyektlərinin ölkənin regionları üzrə yerləşdirilməsi. 3) Podrat işlərinə olan sifarişlər və müdafiə üzrə hərbi sifarişlər. 4) Xammal, ərzaq və kənd təsərrüfatı məhsullarının dövlət və regional fondlarının təşkili üçün təchizat sifarişləri. 5) Ölkənin maddi ehtiyatlarının tamamlanması və formalaşması üçün məhsul təchizatına olan sifarişlər.

- 2,3,4,5
- 1,2,3,5
- 1,2,4,5
- 1,3,4,5
- 1,2,3,4

190 İstehsal infrastrukturunun göstəricilər qrupu deyil:

- İstehsal infrastrukturunu məhsullarının strukturunu xarakterizə edən göstəricilər qrupu.
- İstehsal resurslarının təkrar istehsalını xarakterizə edən qrup;
- Xidmətlərə tələbatların formalaşmasını əks etdirən qrup;
- İstehsal infrastrukturunun keyfiyyətini xarakterizə edən göstəricilər qrup;
- İstehsal amilləri və xidmətlərin həcmi arasında əlaqəni əks etdirən qrup;

191 İnfrastruktur dedikdə nə başa düşülür?

- Bütövlükdə cəmiyyət üçün sosial-iqtisadi və digər materialların məcmusu.
- Müasir şəraitdə dünya bazarında müəssisələrin rəqabət qabiliyyətliliyinin yüksəldilməsi;
- Bazar iqtisadiyyatında sosial-iqtisadi proseslərin, təkrar istehsalın, onun qarşılıqlı əlaqələrinin makroiqtisadi göstəricisi;
- Bu və ya digər sahələrinin inkişafı üçün alt element sahələr;
- İqtisadiyyatda mövcud olan qurumların təşkili və onların idarə olunması;

192 Sosial infrastrukturunu sahələrinə aiddir:

- ticarət və ictimai iaşə, səhiyyə xidmətləri, təhsil sistemi, mənzil təsərrüfatı, məişət xidməti, sərnişin nəqliyyatı
- ticarət və ictimai iaşə, səhiyyə, bədən tərbiyəsi, idman, sərnişin nəqliyyatı
- ticarət və ictimai iaşə, səhiyyə, xidməti, təhsil sistemi, məhdudiyət məişət təsərrüfatı, kommunal təsərrüfat
- ticarət və ictimai iaşə, səhiyyə xidməti, təhsil sistemi, mənzil-kommunal təsərrüfatı, sərnişin nəqliyyatı, məişət xidməti
- ticarət, ictimai iaşə, səhiyyə xidməti, mənzil təsərrüfatı, kommunal təsərrüfatı, sərnişin nəqliyyatı

193 ticarət və ictimai iaşə, səhiyyə xidmətləri, təhsil sistemi, mənzil təsərrüfatı, məişət xidməti, sərnişin nəqliyyatı

- təhsil, elm, səhiyyə
- anbar, enerji təsərrüfatı
- şosse yolları, kanal, port
- fotoqrafiyalar, atelyelər, ayaqqabı tikisi
- dəmir yol nəqliyyatı, rabitə, su təsərrüfatı, kanalizasiya

194 Səhiyyə sisteminin strukturuna aid deyil:

- apteklər
- sanitar-epidemioloji, sanitar maarifi müəssisələri
- müalicə-profilaktika
- bədən tərbiyəsi və idman idarələri
- tibbi məhkəmə ekspertizaları

195 İqtisadiyyatın müstəqil milli əsaslarının yaradılması aşağıdakı şərtlərdən hansı ilə tənzəmlənir?

- iqtisadi birlik;
- ərazi birliyi;
- iqtisadiyyatın kompleks inkişafı;
- sahələrarası əlaqələr;
- ərazi əmək bölgüsü;

196 Azərbaycanın ərazisində neçə makroiqtisadi sistem mövcuddur?

- yoxdur;
 3.0
 1.0
 2.0
 4.0

197 Infrastruktura deyil:

- İctimai istehsalın normal inkişafını təmin edən istehsal və qeyri-istehsal sahələri.
 İstehsal və sosial sahələrə xidmət edən sahələr;
 Ümumi-iqtisadi istehsal və qeyri-istehsal sferaları sahələri;
 İctimai istehsalın inkişafını təmin edən sahələr;
 Maddi istehsalın və əhalinin həyat səviyyəsinin inkişafını təmin edən sahələr;

198 Infrastrukturu aşağıdakı anlayışlara görə fərqləndirmək olar:

- Təkrar istehsal prosesinin normal fəaliyyət sferası;
 Məhsulların daşınması sferası;
 Məhsulların tədavülünü təmin edən sfera;
 Məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsi sferası.
 Məhsulların saxlanılması və satış sferası;

199 Komplekslilik necə izah edilir?

- ayrı-ayrı bölmələr ə bütövlükdə milli iqtisadiyyat çərçivəsində iqtisadi fəaliyyətin inkişaf meyllərini aşkara çıxarmaq məqsədilə müəyyən dövrdə dinamikada olan bütün struktur bölmələrin nəzərdən keçirilməsi;
 həyat səviyyəsinə görə ölkələr arasında nisbət;
 müxtəlif səviyyəli hakimiyyət orqanlarının müvafiq qanunvericilik və normativ aktları ilə rəqlamentləşdirilmiş – siyasi və təşkilati-iqtisadi səlahiyyətlərinin nisbəti;
 istər sadə, istərsə də kompleks struktur bölmələr və bütövlükdə milli iqtisadiyyat çərçivəsində iqtisadi fəaliyyətin müxtəlif cəhətlərinin eyni zamanda qarşılıqlı əlaqəli şəkildə nəzərdən keçirilməsi;
 ölkə əhalisinin müxtəlif milli, dini, sosial qruplarına məxsus dünyagörüşü, etik, mənəvi-əxlaq xüsusiyyətlərinin nisbəti;

200 Sahə məkanında strukturlaşdırma milli iqtisadi fəaliyyətə aşağıdakı kimi baxmağa imkan verir.

- milli iqtisadiyyatın müxtəlif səviyyəli qarşılıqlı əlaqəli, qarşılıqlı asılı sahə bölmələrinə bölüşdürülməsi
 həyat səviyyəsinə görə ölkələr arasında nisbət
 ölkə əhalisinin müxtəlif milli, dini, sosial qruplarına məxsus dünyagörüşü, etik, mənəvi-əxlaq xüsusiyyətlərinin nisbəti
 milli iqtisadiyyatın formalaşması və inkişafının təmin edilməsi
 istehsal resurslarının ərazi üzrə bölgüsünün həyata keçirilməsi

201 Sahə bölmələrinin formalaşması prosesi aşağıdakı xarakterik mərhələdən- həyat tsikli fazalarından keçir:A)mövcud sahənin icində və ya yeni iqtisadi fəaliyyət növlərinin elmi axtarışlarında irəliləyişlərin nəticəsində törənən; B)bu fəaliyyətin miqyaslarının tədricən artması və onun milli iqtisadiyyatın inkişaf səviyyəsinə təsirinin güclənməsi; C)iqtisadi fəaliyyətin keyfiyyətə yenidən pöhrənəlməsi, onun iqtisadi cəhətdən ayrılaraq yeni sahənin yetişməsi; D)ictimai tələbatların səmərəli ödənilməsi müddətini əhatə edən dövr;

- A,C
 A,C,D

- A,B,C
 A,B,C,D
 C,D

202 Sahə bölmələrinin formalaşması prosesi aşağıdakı xarakterik mərhələdən- həyat tsikli fazalarından keçir:

A) fəaliyyətin miqyaslarının tədricən artması və onun milli iqtisadiyyatın inkişaf səviyyəsinə təsirinin güclənməsi;
 B) rəqabət qabiliyyətinin itirilməsi və ya sahənin mənəvi köhnəlmiş məhsullarına tələbin köklü dəyişilməsi ilə əlaqədar sahənin köhnəlməsi;
 C) istehsal edilmiş əmtəələrin və xidmətlərin bazardan çıxması;
 D) istehsaldan çıxarılmış əmtəələrin və xidmətlərin bərpası;

- A,C
 A,B
 A,C
 A,B,C
 C,D

203 Sahə diffirensiallaşması prosesinin intensivliyi aşağıdakılarla qiymətləndirilə bilər:

- məhsuldar qüvvələrin azalması ilə;
 müxtəlif səviyyəli sahə bölmələrinin sayının orta artım sürəti ilə
 müəssisənin gəlirinin səviyyəsi ilə
 əmək resursları ilə;
 milli gəlir ilə;

204 Sahə differensiyası aşağıdakının nəticəsində formalaşır:

- sosial qrupların, etik, mənəvi-əxlaq xüsusiyyətlərinin nisbəti;
 həyat səviyyəsinə görə ölkələr arasında nisbət;
 müxtəlif səviyyəli hakimiyyət orqanlarının müvafiq qanunvericilik və normativ aktları ilə rəqləmləşdirilmiş – siyasi və təşkilati-iqtisadi səlahiyyətlərinin nisbəti;
 milli iqtisadiyyatın sahə bölmələri arasında müəyyən proporsiyalar və nisbətlər
 ölkə əhalisinin müxtəlif milli, dini nisbəti;

205 İstehsalın kompleks inkişafı dedikdə nə başa düşülür?

- milli iqtisadiyyatın formalaşması və inkişafının təmin edilməsidir;
 istehsal resurslarının ərazi üzrə bölgüsünün həyata keçirilməsi;
 istehsalın bütövlükdə daxilindəki ərazi əmək bölgüsüdür;
 hər bir ərazi üzrə ixtisaslaşma sahələrinin müəyyən edilməsi və məhsuldar qüvvələrin inzibati ərazi vahidləri üzrə optimal olaraq yerləşməsidir;
 ölkənin ayrı-ayrı əraziləri daxilində, onların qarşılıqlı əlaqələrini müəyyənləşdirir və milli iqtisadiyyatın inkişaf etməsi nəzərdə tutulur;

206 İstehsal infrastrukturunun göstəricisi qrupu deyil:

- Bütövoükdə və növlər üzrə topdan satış ticarət.
 Bütövoükdə və növlər üzrə rabitə;
 Bütövlükdə və növlər üzrə nəqliyyat;
 Mülkiyyət növləri üzrə pərakəndə ticarət;
 Növlər üzrə və bütövlükdə maddi-texniki təchizat;

207 İstehsal infrastrukturunun sahə elementlərini xarakterizə etmir:

- Yerinə yetirilən işlərin həcmi.
- İnfrastrukturun maddi-texniki bazasının keyfiyyəti;
- Natural ifadədə infrastrukturun maddi-texniki bazası;
- Digər ifadədə infrastrukturun maddi-texniki bazası;
- İnfrastrukturun istehsal resursları;

208 Sosial infrastruktur necə izah edilir?

- Müasir şəraitdə dünya bazarında müəssisələrin rəqabət qabiliyyətliliyinin artırılması.
- Bazar iqtisadiyyatında sosial-iqtisadi proseslərin, təkrar istehsalın, onun qarşılıqlı əlaqələrinin makroiqtisadi göstəricisi;
- Sosial infrastruktur necə izah edilir?
- Təkrar istehsal prosesinə cəlb edilən təbii nemətlər;
- İş qüvvəsinin təkrar istehsalı və ölkə əhalisinin həyat fəaliyyəti üçün normal şəraitin yaradılması;
- Bütövlükdə cəmiyyət üçün sosial-iqtisadi və digər materialların məcmusu;

209 İstehsalın kompleks inkişafı nədir?

- ölkənin ayrı-ayrı əraziləri daxilində, onların qarşılıqlı əlaqələrini müəyyənləşdirir və milli iqtisadiyyatın inkişaf etməsi nəzərdə tutulur;
- istehsal resurslarının ərazi üzrə bölgüsünün həyata keçirilməsi;
- istehsalın bütövlükdə daxilindəki ərazi əmək bölgüsüdür;
- hər bir ərazi üzrə ixtisaslaşma sahələrinin müəyyən edilməsi və məhsuldar qüvvələrin inzibati ərazi vahidləri üzrə optimal olaraq yerləşməsidir;
- milli iqtisadiyyatın formalaşması və inkişafının təmin edilməsidir;

210 Sahə bölməsi özündə əks etdirir:

- iqtisadiyyat çərçivəsində iqtisadi fəaliyyətin müxtəlif cəhətlərinin eyni zamanda qarşılıqlı əlaqəli şəkildə nəzərdən keçirilməsini
- ölkənin ayrı-ayrı əraziləri daxilində müəssisələrin qarşılıqlı əlaqələrini
- istehsal resurslarının ərazi üzrə bölgüsünü
- ölkənin ərazisində yerləşmiş müəssisələrin (istehsalın) məcmusunu
- ayrı-ayrı bölmələr ə bütövlükdə milli iqtisadiyyat çərçivəsində iqtisadi fəaliyyətin inkişaf meyllərini

211 Müasir dünyada iqtisadiyyat anlayışının şərh: A) istehsal münasibətlərinin məcmusunu öyrənən elm sahəsidir; B) rayonun, ölkənin, ölkə qruplarının, ya bütün dünyanın və ya onun müəyyən hissəsinin – istehsal sahələri və növləri təsərrüfatını öyrənən elm sahəsidir; C) funksional və ya sahə iqtisadi münasibətlərinin istiqamətlərini öyrənən elm sahəsidir;

- A,C
- A
- A,B
- A,B,C
- C

212 Sahə məkanında iqtisadi fəaliyyətin strukturlaşdırılması nəyi göstərir?

- iqtisadiyyatın kompleks inkişafını
- ayrı-ayrı bölmələr ə bütövlükdə milli iqtisadiyyat çərçivəsində iqtisadi fəaliyyətin inkişaf meyllərini
- istehsal resurslarının ərazi üzrə bölgüsünü

- milli iqtisadiyyatın tərkibində oxşar texnologiyalardan və resurslardan istifadə edən, oxşar iqtisadi təyinatlı məhsulları istehsal edən müəssisələrin birləşməsini
- iqtisadiyyat çərçivəsində iqtisadi fəaliyyətin müxtəlif cəhətlərinin eyni zamanda qarşılıqlı əlaqəli şəkildə nəzərdən keçirilməsini

213 Ərazi istehsal sisteminin iqtisadi səviyyələri hansılardır?

- makro, meqo;
- mikro, makro, mezo və meqo;
- makro, meqo, mikro;
- mezo, makro;
- mikro, mezo;

214 Azərbaycanın ərazi istehsal sistemi neçə yerə bölünə bilər?

- 5.0
- 2.0
- 1.0
- 3.0
- 4.0

215 Azərbaycanın ərazisi hansı iqtisadi miqyaslar üzrə istehsal sisteminə bölünə bilər?

- mikro, mezo;
- makro, mezo;
- mikro meqo;
- makro, mikro, mezo;
- bölünə bilməz;

216 İstehsalların çox hissəsinin ərazi yerləşməsi qeyri bərabər olması aşağıdakı amillə şərtlənir:

- sahibkarlıq fəaliyyətinin şəraiti
- tarixi ənənələr,
- resursların mövcudluğu,
- əhalinin etnik tərkibi
- dövlətin strateji (geopolitik) məqsədləri,

217 Areal nədir: A)hər - hansı təsərrüfat əlamətinə və ya bir neçə əlamətə görə ayrılan, bir-birilə bağlı ərazilərdə müşahidə olunmayan ərazi hissəsidir. B)bu və ya digər əlamətlərin mövcudluğu ilə xarakterizə olunan spesifik ərazidir. C) hər-hansı bir hadisəni xarakterizə edən bir mənalı göstəriciləri müşahidə olunan ərazidir

- A
- A,B,C
- A,C
- A,B
- C

218 Zona nədir: A)hər-hansı bir hadisəni xarakterizə edən bir mənalı göstəriciləri müşahidə olunan ərazidir B) hər - hansı təsərrüfat əlamətinə və ya bir neçə əlamətə görə ayrılan, bir-birilə bağlı ərazilərdə müşahidə olunmayan ərazi hissəsidir C) hadisələrin mövcudluğu və intensivliyi ilə xarakterizə edilən spesifik ərazidir

- A
 A,B,C
 A,B
 A,C
 C

219 Rayon nədir: A) hadisələrin mövcudluğu və intensivliyi ilə xarakterizə edilən spesifik ərazidir B) digər ərazilərə nisbətən tərkib elementlərinin məcmununa görə fərqlənən və tərkib elementlərinin vəhdətinə, qarşılıqlı əlaqələrinə bütövlüyünə (tamlı) əsaslanan ərazidir C) hadisənin (yaxud bir necə hadisələrin) mövcudluğu, onun intensivliyi və bütövlüyünün mövcudluğu ilə xarakterizə olunan spesifik ərazidir

- A
 A,B
 A,C
 B,C
 A,B,C

220 Ərazinin mürəkkəbliyi nə zaman artır: A) rayondan zonaya keçdikdə B) arealdan zonaya və sonra isə rayona keçdikdə C) arealdan rayona keçdikdə

- B,C
 A,B
 A,C
 B
 A,B,C

221 İqtisadi vahidlərin yerləşməsinə təsir edən amillərə aşağıdakıları aid etmək olar: A) ərazi törəmələrinin geopolitik və iqtisadi-coğrafi əhəmiyyəti; B) bu və ya digər ərazi törəməyə məxsus resursların məcmusu; C) bu və ya digər ərazi törəməsində mövcud olan təbii-iqlim şəraiti; D) bu və ya digər ərazi törəməsində yaranan sahibkarlıq iqlimi və investisiya cəlbediciliyi;

- A,B,D
 A,B,C
 A,C,D
 A,B,C,D
 B,C

222 Regionun sahibkarlıq iqliminin subyektiv amillərinə aiddir: A) investisiya potensialı və regional investisiya risklərinin səviyyəsindən asılı olaraq regionun əsas kapitalına cəlb etmək mümkün olan kapital qoyuluşunun həcmi B) ölkə və region çərçivəsində iqtisadi fəaliyyətin tənzimlənməsinə istiqamətlənmiş hakimiyyət strukturlarının məqsədyönlü fəaliyyəti, dövlət və regional səviyyəli müxtəlif qrupların təsiri C) iqtisadi-coğrafi vəziyyətinə əsaslanan region təsərrüfatının iqtisadi və sosial inkişafının strateji məqsədləri

- C
 A,B
 A,C
 B
 A,B,C

223 Regional situasiyanı müəyyən edir: A) Obyektiv və subyektiv amillərin qarşılıqlı fəaliyyəti B) geopolitik və

İqtisadi-coğrafi vəziyyət C) regionun investisiya cəlbediciliyi

- B
 A
 A,C
 A,B
 A,B,C

224 Regional situasiyaya təsir göstərir: A) regionun investisiya iqlimi B)geopolitik və iqtisadi-coğrafi vəziyyətinə əsaslanan region təsərrüfatının iqtisadi və sosial inkişafının strateji məqsədləri C) səmərəli strukturlaşdırılma

- A
 A,B
 A,C
 B
 A,B,C

225 Regionun sahibkarlıq iqlimi əlverişli şəraitin dərəcəsini əks etdirən mühüm kateqoriyanı müəyyən edir ki, bu da: A) regionun investisiya riskidir B)regionun investisiya cəlbediciliyidir C) regionun kapital qoyuluşunun həcmidir

- A
 A,B
 A,C
 B
 A,B,C

226 regionun investisiya cəlbediciliyi: A)regionu digərlərindən fərqləndirən, investisiyalar üçün əlverişli amillərin məcmusudur B)regionun kapital qoyuluşunun həcmidir C)regionun investisiya potensialıdır

- B
 A,B
 A,C
 A
 A,B,C

227 regionun investisiya cəlbediciliyi: A)regionun obyektiv imkanlarından (investisiya potensialı) və investorun fəaliyyət şərtlərindən (investisiya riski) əmələ gəlir. B)investisiya potensialı və regional investisiya risklərinin səviyyəsindən asılı olaraq regionun əsas kapitalına cəlb etmək mümkün olan kapital qoyuluşunun həcmi kimi müəyyən edilə bilər. C)regionun investisiya iqlimi, onun investisiya cəlbediciliyi regional mühitdə iqtisadi fəaliyyətin səmərəli strukturlaşdırılmasının mühüm ilkin şərtidir.

- B
 A,B
 A,C
 A,B,C
 A

228 Ərazi əmək bölgüsünün ən mühüm əlamətlərindən biri nədir?

- mədəniyyət əlaqələri;
- maddi iqtisadi fəaliyyət;
- iqtisadi və mənəvi əlaqə;
- ölkələrarası qarşılıqlı əlaqə və asılılıq;
- sosial iqtisadi fəaliyyət;

229 Ərazi istehsal sisteminin neçə iqtisadi səviyyəsi var?

- yoxdur;
- 5.0
- 3.0
- 4.0
- 2.0

230 Ərazi birliyi dedikdə nə başa düşülür?

- ölkənin ayrı-ayrı əraziləri daxilində formalaşması və iqtisadiyyatın daxilindəki ərazi əmək bölgüsünü əhatə etməsidir;
- məhsuldar qüvvələrin inzibati ərazi vahidliyi üzrə optimal olaraq yerləşməsidir;
- ölkənin təbii, iqtisadi, coğrafi və sayrə potensialının nəzərə alınmasıdır;
- inzibati ərazi vahidliyi, sərhədlərin toxunulmazlığı, beynəlxalq subyekt kimi dünya ərazisində yerin müəyyənləşdirilməsidir;
- istehsal resurslarının ərazi üzrə bölgüsüdür;

231 Ölkələrin ayrı-ayrı əraziləri daxilində onların qarşılıqlı əlaqələrini müəyyənləşdirən, iqtisadiyyatın bütövlükdə daxilindəki ərazi əmək bölgüsünü əhatə edən əsas şərt.adlanır:

- müəyyən şəraitdə iqtisadi istehsalı kompleks inkişafı
- ərazi əmək bölgüsü
- məhsuldar qüvvələr
- iqtisadi birlik
- ərazi birliyi

232 Ərazi əmək bölgüsü dedikdə nə başa düşülür?

- ixtisaslaşma sahələrinin müəyyən edilməsi üzrə kompleks inkişafın həyata keçirilməsidir;
- məhsuldar qüvvələrin inzibati ərazi vahidləri üzrə optimal olaraq yerləşməsidir;
- müstəqil dövlətin atributu sayılmaqla sərhədlərin toxunulmazlığıdır;
- ölkənin təbii, coğrafi, iqtisadiyyatı və sair potensialının nəzərə alınması ilə istehsal resurslarının ərazi üzrə bölgüsüdür;
- iqtisadiyyatın daxilindəki ərazi əmək bölgüsüdür;

233 Ərazi əmək bölgüsü nədir?

- əmək bölgüsünün mövcudluğunu və inkişafını fərqləndirir;
- ayrı-ayrı ölkələrdə müəyyən məhsul növləri istehsalının ixtisaslaşmasıdır;
- ümumdünya təsərrüfat əlaqələri çərçivəsində iqtisadi inteqrasiya meyillərinin güclənməsidir;
- müəyyən istehsal sahələrini ölkənin müəyyən ərazilərinə təhkim edən əmək bölgüsüdür;
- milli iqtisadiyyatın əsaslarının təşkilidir;

234 Milli ərazi vahidinin iqtisadi və sosial inkişaf yolu nə ilə əhatələnir?

- sosial potensial, maddi potensial;
- iqtisadi potensial, maddi əşya tərkibi, siyasi potensial;
- maddi potensial, mənəvi potensial, iqtisadi potensial;
- milli psixologiya, əmək əxlaqı, mənəvi potensial, mədəni səviyyəsi;
- milli psixologiya, maddi və mənəvi potensial;

235 Ərazi əmək bölgüsü nədir?

- ixtisaslaşma sahələrinin müəyyən edilməsi üzrə kompleks inkişafın həyata keçirilməsidir;
- müstəqil dövlətin atributu sayılmaqla sərhədlərin toxunulmazlığıdır;
- məhsuldar qüvvələrin inzibati ərazi vahidləri üzrə optimal olaraq yerləşməsidir;
- ölkənin təbii, coğrafi, iqtisadiyyatı və sair potensialının nəzərə alınması ilə istehsal resurslarının ərazi üzrə bölgüsüdür;
- iqtisadiyyatın daxilindəki ərazi əmək bölgüsüdür;

236 Ərazi birliyi nədir?

- inzibati ərazi vahidliyi, sərhədlərin toxunulmazlığı, beynəlxalq subyekt kimi dünya ərazisində yerin müəyyənləşdirilməsidir;
- məhsuldar qüvvələrin inzibati ərazi vahidliyi üzrə optimal olaraq yerləşməsidir;
- ölkənin təbii, iqtisadi, coğrafi və sayrə potensialının nəzərə alınmasıdır;
- istehsal resurslarının ərazi üzrə bölgüsüdür;
- ölkənin ayrı-ayrı əraziləri daxilində formalaşması və iqtisadiyyatın daxilindəki ərazi əmək bölgüsünü əhatə etməsidir;

237 Ölkənin regionları üzrə müxtəlif sahə bölmələrinin nisbətlərinə aşağıdakı aspektdən baxmaq olar: A)bu və ya digər regionun sahə strukturu; B)bu və ya digər sahənin ümumi məhsulunun cəmində müxtəlif regionların nisbətləri; C)bu və ya digər regionda müəssisələrinin sayı

- A
- A,B,C
- A,C
- A,B
- C

238 Regional mühitdə milli iqtisadi fəaliyyətin strukturlaşdırılması prosesini təhlil etmək üçün aşağıdakıları ayırmaq lazımdır A) ölkənin regionları üzrə müxtəlif sahə bölmələrinin nisbətləri B)ərazi törəmələri üzrə, areallar, zonalar və regionlar üzrə sadə və mürəkkəb iqtisadi vahidlərin yerləşməsinə təsir edən amilləri C) müxtəlif səviyyəli hakimiyyət orqanlarının müvafiq qanunvericilik və normativ aktları ilə reqlamentləşdirilmiş – siyasi və təşkilati-iqtisadi səlahiyyətlərinin nisbətini

- B,C
- A,B
- A,C
- B
- A,B,C

239 Ərazi törəmələrinin iqtisadi-coğrafi vəziyyəti dedikdə başa düşülür:A) ərazi törəmələrinin geopolitik və iqtisadi-coğrafi əhəmiyyəti B)sosial-iqtisadi obyektlərin məkan münasibətləri məcmusunun baxılan obyekt üçün mühüm, mövcud olan və ya proqnozlaşdırılan başqa obyektlərlə məkan münasibətləri. C)regionun ondan kənarında yerləşən, bu və ya digər iqtisadi əhəmiyyət kəsb edən varlıqlara münasibəti. D)iqtisadi fəaliyyətin

regional xüsusiyyətlərini əks etdirən mühüm kateqoriyadır. E)əməyin ərazi bölgüsünün həm səbəbi, həm də nəticəsidir.

- A,B,D
- B,C,D,E
- A,C,D
- A,B,C
- hamısı

240 regionun ərazi törəmələrinin iqtisadi-coğrafi vəziyyətini qiymətləndirmək üçün təhlil edilir. A) regionun təbii şərait və resurslar, əhalinin tərkibi və strukturu, ictimai əmək bölgüsü sistemində yeri B)regionun nəqliyyat məqstrallarına, kənd təsərrüfatı xammalı bazalarına, əmtəələrin əsas satış bazarlarına, əhalinin məskunlaşmasına, regional işçi qüvəsi bazarına və s. görə vəziyyəti C) regionun investisiya cəlbediciliyi

- B,C
- A,B
- A,C
- B
- A,B,C

241 Regionun sahibkarlıq iqlimi formalaşır: A) təbii şərait və resurslar nəticəsində B) əhalinin tərkibi və strukturu nəticəsində C)obyektiv və subyektiv amillərin qarşılıqlı fəaliyyətinin nəticəsində

- B
- A,B
- A,C
- C
- A,B,C

242 Regionun sahibkarlıq iqliminin obyektiv amillərinə aiddir: A)təbii şərait və resurslar B)əhalinin tərkibi və strukturu C)ictimai əmək bölgüsü sistemində regionun yeri

- B
- A,B
- A,C
- A,B,C
- C

243 regionun investisiya potensialı: A)obyektiv amillərdən asılı olaraq, bütün maliyyələşdirmə mənbələrindən regionun əsas kapitalına cəlb etmək mümkün olan investisiyaların həcmidir B) ölkənin təbii, coğrafi, iqtisadiyyatı və sair nəzərə alınması ilə istehsal resurslarının ərazi üzrə bölgüsüdür; C)məhsuldar qüvvələrin inzibati ərazi vahidləri üzrə optimal olaraq yerləşməsidir;

- B
- A,B
- A,C
- A
- A,B,C

244 Geniş mənada rəqabət qabiliyyətlilik təmin olunur:

- iqtisadiyyatın strukturu, siyasi və ictimai tələbin strukturu dəyişirsə
- əmək resursları torpaq və kapitala nəzərən artıq olarsa
- müəyyən məhsulların istehsalında müqayisəli üstünlüyə malikdirsə
- bu və ya digər təsərrüfat subyekti öz fəaliyyətinin nəticəsinə olan tələbi digərlərindən daha yaxşı ödəyirsə və bunun hesabına uzun müddət inkişaf edirsə
- təbii resurs potensialından istifadənin sabitliyinin təmin edilirsə

245 Rəqabət qabiliyyətlilik barədə fikir yürütməmişdir:

- V.V.Leontyev
- D.Rikardo
- A.Smit
- T.R.Maltus
- E.Hekşer

246 Rəqabət qabiliyyətlilik barədə fikir yürütməmişdir:

- B.Olin
- D.Rikardo
- M.Porter
- C.B.Sey
- E.Hekşer

247 O hadisələrə təsadüfi demək olar ki:

- bu və ya digər təsərrüfat subyekti öz fəaliyyətinin nəticəsinə olan tələbi digərlərindən daha yaxşı ödəyirsə və bunun hesabına uzun müddət inkişaf edir
- ümumi milli məhsulun (ÜMM) hər vahidinin istehsalına xərclənən resursların (milli sərvətin elementlərinin) həcmində nəzərən aparılır
- sənaye istehsalının artımı templərinə görə və kənd təsərrüfatı istehsalının artımı templərinə görə ölkənin yeri tapılır
- onlar ölkə iqtisadiyyatının ümumi inkişaf şərtləri ilə uyğunluq təşkil etmir və onların baş verməsinə nə müəssisələr, nə də hökumət təsir göstərə bilmir.
- ÜDM-nin artım templərinə görə və adambaşına ÜDM-nin artım templərinə görə ölkənin yeri tapılır

248 Bütün milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyi haqda aşağıdakı fikri yürütmək olar.

- milli iqtisadiyyatının müxtəlif sahələrinin həcmi ilə müəyyən olunur.
- ölkənin bütün iqtisadi agentlərinin fəaliyyəti üçün şərtləri, regional determinantlar isə ölkənin müəyyən regionlarının özünəməxsus şəraitini formalaşdırır.
- ümumi milli məhsulun (ÜMM) hər vahidinin istehsalına xərclənən resursların (milli sərvətin elementlərinin) həcmi ilə müəyyən olunur.
- hansı təsərrüfat subyekti öz məhsuluna olan tələbi digərlərindən daha yaxşı ödəyir və bunun hesabına uzun müddət çiçəklənir və inkişaf edir.
- daxili və xarici bazarlarda digər ölkələrlə rəqabət imkanları müvafiq sahəvi bazarlarda yerli məhsulların (əmtəə və xidmətlərin) üstünlük təşkil etməsi ilə xarakterizə olunur.

249 Rəqabət qabiliyyətliliyinin göstəriciləri aşağıdakı variantlardan hansılardır? 1) Amillərin parametri; 2) Makroiqtisadi mühit; 3) Ölkədə dövlət institutlarının keyfiyyəti; 4) Tələbin parametri; 5) Texnologiyaların inkişaf səviyyəsi

- 1,2,3
- 1,3,5
- 2,3,5

- 3,4,5
 2,3,5

250 Milli iqtisadiyyatının rəqabət qabiliyyətini qiymətləndirilməsinin birbaşa metodu :

- ticarət balansının və cari əməliyyatların müsbət saldusunun həcminə görə, qızıl-valyuta ehtiyatlarının artımına görə ölkənin yeri tapılır
 ÜDM-nin artım tempiyinə görə və adambaşına ÜDM-nin artım tempiyinə görə ölkənin yeri tapılır
 ümumi milli məhsulun (ÜMM) hər vahidinin istehsalna xərclənən resursların (milli sərvətin elementlərinin) həcminə nəzərən aparılır
 dövlətin strateji məqsədlərinin məcmusuna nail olunması məqsədilə milli sərvətin istifadə edilmə dərəcəsinin müəyyən edilməsinə əsaslananır
 sənaye istehsalının artım tempiyinə görə və kənd təsərrüfatı istehsalının artım tempiyinə görə ölkənin yeri tapılır

251 Milli iqtisadiyyatının rəqabət qabiliyyətini qiymətləndirilməsi ola bilər:

- uzun müddətli
 orta müddətli
 çoxballı
 birbaşa
 operativ

252 rəqabət qabiliyyətliliyinə görə ölkələrin reytingini qiymətləndirməyə imkan verən metodlara aiddir: 1. ÜDM-nin artım tempiyinə görə və adambaşına ÜDM-nin artım tempiyinə görə ölkənin yeri; 2. məcmu daxili investisiyaların və ev təsərrüfatlarının son istehlak xərclərinin artım tempiyinə görə ölkənin yeri; 3. sənaye istehsalının artım tempiyinə görə və kənd təsərrüfatı istehsalının artım tempiyinə görə ölkənin yeri; 4. valyuta ehtiyatlarının artım tempiyinə görə ölkənin yeri;

- heç biri
 1,2,4
 hamısı
 1,2,3
 2,3,4

253 rəqabət qabiliyyətliliyinə görə ölkələrin reytingini qiymətləndirməyə imkan verən metodlara aiddir: 1. hökumətin borclarının azaldılmasına görə yer və büdcə profisitinin həcminə görə ölkənin yeri; 2. ixracın həcmünün artım tempiyinə görə 30 ən böyük ixracatçı arasında ölkənin yeri; 3. yoxsulluğun səviyyəsinə görə ölkənin yeri

- heç biri
 2.3
 hamısı
 1.2
 3.0

254 Milli iqtisadiyyatının rəqabət qabiliyyətini qiymətləndirilməsinin dolaylı metodu :

- ticarət balansının və cari əməliyyatların müsbət saldusunun həcminə görə, qızıl-valyuta ehtiyatlarının artımına görə ölkənin yeri tapılır
 ÜDM-nin artım tempiyinə görə və adambaşına ÜDM-nin artım tempiyinə görə ölkənin yeri tapılır
 dövlətin strateji məqsədlərinin məcmusuna nail olunması məqsədilə milli sərvətin istifadə edilmə dərəcəsinin müəyyən edilməsinə əsaslananır

- ümumi milli məhsulun (ÜMM) hər vahidinin istehsalına xərclənən resursların (milli sərvətin elementlərinin) həcminə nəzərən aparılır
- sənaye istehsalının artımı tempiyinə görə və kənd təsərrüfatı istehsalının artımı tempiyinə görə ölkənin yeri tapılır

255 Milli rəqabət üstünlüklərinin determinantlarına aiddir: 1. istehsal amilləri parametrləri; 2. əmtəə və xidmətlərə tələb parametrləri; 3. ölkənin müəssisələrinin strategiyaları, onların strukturu və rəqabəti; 4. ölkənin geosiyasi vəziyyəti

- 1,4,2
- 1,2,3
- 1,2,3,4
- 2,3,4
- 1.4

256 Milli iqtisadiyyatın qurulması üçün aşağıdakı xüsusiyyətlərin nəzərə alınması məqsədə uyğun hesab edilməlidir: A) istehsalın həcmi limitləşdirməlidir; B) bazar münasibətlərinin bütün agentləri, yəni dövlət, firma və ev təsərrüfatları üçün sərt büdcə məhdudsiyyətləri qoyulmalıdır; C) iqtisadiyyatın strukturu bazar konyunkturmasının təsiri altında təkmilləşdirilməlidir; D) dövlət qeyd olunanları nəzərə alaraq bazarda «oyun qaydalarını» müəyyənləşdirir;

- A,B,C,D
- A,B
- A,B,C
- B,C,D
- C,D

257 Əgər rəqabət üstünlüklərinin azı bir determinantı tələb olunan səviyyəyə uyğun gəlmirsə, onda:

- hakimiyyət orqanları tərəfindən istifadə olunan iqtisadi fəaliyyətin tənzimləmə sisteminin parametrləri və məqsədlərə təsir edər
- istehsal və sosial infrastrukturun inkişaf səviyyəsinə təsir edər.
- rəqabət qabiliyyətliliyinə onsuz da nail oluna bilər.
- nə ölkə, nə də onun firmaları daxili bazarda, və ələlxüsus xarici bazarlarda yüksək rəqabət qabiliyyətliliyinə nail ola bilməzlər.
- ayrı-ayrı iqtisadi agentlərin fəaliyyətinə təsir edər

258 rəqabət üstünlüklərinin regional amilləri xüsusi əhəmiyyət kəsb edir. Birinci qrup amillər əlaqədardır:

- ayrı-ayrı iqtisadi agentlərin fəaliyyəti ilə
- müəssisənin yerləşdiyi regionda istehsal və sosial infrastrukturun inkişaf səviyyəsi ilə
- regionların malik olduqları resursların xarakteri və ərazicə yerləşməsi ilə
- regionun ictimai əmək bölgüsündə tarixən şərtlənmiş geo-siyasi rolu ilə
- hakimiyyət tərəfindən tənzimlənməsi prinsipləri ilə

259 rəqabət üstünlüklərinin regional amilləri xüsusi əhəmiyyət kəsb edir. İkinci qrup amillər bağlıdır:

- ayrı-ayrı iqtisadi agentlərin fəaliyyəti ilə
- müəssisənin yerləşdiyi regionda istehsal və sosial infrastrukturun inkişaf səviyyəsi ilə
- regionun ictimai əmək bölgüsündə tarixən şərtlənmiş geo-siyasi rolu ilə
- regionların malik olduqları resursların xarakteri və ərazicə yerləşməsi ilə
- hakimiyyət tərəfindən tənzimlənməsi prinsipləri ilə

260 rəqabət üstünlüklərinin regional amilləri xüsusi əhəmiyyət kəsb edir. Üçüncü qrup amillərə daxildir:

- ayrı-ayrı iqtisadi agentlərin fəaliyyəti ilə
- regionun ictimai əmək bölgüsündə tarixən şərtlənmiş geo-siyasi rolu ilə
- regionların malik olduqları resursların xarakteri və ərazicə yerləşməsi ilə
- müəssisənin yerləşdiyi regionda istehsal və sosial infrastrukturun inkişaf səviyyəsi ilə
- hakimiyyət tərəfindən tənzimlənməsi prinsipləri ilə

261 rəqabət üstünlüklərinin regional amilləri xüsusi əhəmiyyət kəsb edir. Dördüncü qrup amillər xarakterizə edir:

- ayrı-ayrı iqtisadi agentlərin fəaliyyəti ilə
- regionun ictimai əmək bölgüsündə tarixən şərtlənmiş geo-siyasi rolu ilə
- regionların malik olduqları resursların xarakteri və ərazicə yerləşməsi ilə
- iqtisadi fəaliyyətin regional hakimiyyət tərəfindən tənzimlənməsi prinsipləri ilə
- müəssisənin yerləşdiyi regionda istehsal və sosial infrastrukturun inkişaf səviyyəsi ilə

262 Regionda təmsil olunan sahələrin rəqabət qabiliyyətinə təsir edən şərtləri formalaşdıran həcmi ilə müəyyən olunur. aiddir: A)Regionun iqtisadi inkişafının strateji məqsədlərini müəyyən edən geosiyasi mövqe B)Regiondan bütün növ resursların parametrləri, onların regionun strateji inkişafının məqsədlərinə uyğunluğu C)Regionun hakimiyyət orqanları tərəfindən istifadə olunan iqtisadi fəaliyyətin tənzimləmə sisteminin parametrləri, onun regionun inkişafının strateji məqsədlərə nail olunmasının istiqamətləri D)Regionun istehsal və sosial infrastrukturların parametrləri, bunların regionun inkişafının strateji məqsədlərinə uyğunluğu

- C,D
- B,C,D
- A,B,C
- A,B,C,D
- A,B

263 Göstərilən regional xarakterli amillər ayrı-ayrı iqtisadi agentlərin rəqabət üstünlüklərinin yaranması və saxlanılması şərtlərini müəyyənləşdirməklə bərabər, eyni zamanda, aşağıdakı determinantlar kimi də nəzərdən keçirilməlidir:

- iqtisadi fəaliyyətin regional hakimiyyət tərəfindən tənzimlənməsi prinsiplərini formalaşdıran
- regionun ictimai əmək bölgüsündə tarixən şərtlənmiş geo-siyasi rolunu formalaşdıran
- regionların malik olduqları resursların xarakteri və ərazicə yerləşməsini formalaşdıran
- regionda yerləşmiş bütün sahələrin rəqabət qabiliyyətliliyini formalaşdıran
- müəssisənin yerləşdiyi regionda istehsal və sosial infrastrukturun inkişaf səviyyəsinə formalaşdıran

264 Milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin səviyyəsi asılıdır.

- ölkədə milli və regional rəqabət üstünlüklərinin potensialından
- ölkədə milli və regional rəqabət üstünlüklərinin determinantlarından
- ölkədə milli və regional rəqabət üstünlüklərinin şərtlərindən
- ölkədə milli və regional rəqabət üstünlüklərinin mövcudluğundan
- ölkədə milli və regional rəqabət üstünlüklərinin amillərindən

265 Rəqabət üstünlüklərinin milli determinantları formalaşdırır:

- ölkənin müəyyən regionlarının özünəməxsus şəraitini

- istehsal və sosial infrastrukturların vəziyyətini,
- regionun iqtisadi inkişafının strateji məqsədlərini,
- ölkənin bütün iqtisadi agentlərinin fəaliyyəti üçün şərtləri,
- müvafiq sahəvi bazarlarda yerli məhsulların (əmtəə və xidmətlərin) üstünlük təşkil etməsini,

266 Rəqabət üstünlüklərinin regional determinantlar formalaşdırır :

- ölkənin bütün iqtisadi agentlərinin fəaliyyəti üçün şərtləri,
- istehsal və sosial infrastrukturların vəziyyətini,
- regionun iqtisadi inkişafının strateji məqsədlərini,
- ölkənin müəyyən regionlarının özünəməxsus şəraitini
- müvafiq sahəvi bazarlarda yerli məhsulların (əmtəə və xidmətlərin) üstünlük təşkil etməsini,

267 Rəqabət qabiliyyətliliyi potensialı fərqlidir:

- milli iqtisadiyyatın müxtəlif məhsulları üçün
- milli iqtisadiyyatın müxtəlif iqtisadi agentləri üçün
- milli iqtisadiyyatın müxtəlif regionları üçün
- milli iqtisadiyyatın müxtəlif sahələri üçün
- milli iqtisadiyyatın müxtəlif infrastrukturunu üçün

268 Milli iqtisadiyyatın davamlı inkişafının yüksək səviyyəsinə nail olmaq üçün bu qaydalar kateqoriyası olmalıdır: 1) İQTISADI 2) SOSIAL 3) EKOLOJİ

- 1,2,3
- 2,3
- 2,0
- 1,2
- 1,3

269 Davamlı inkişaf əlaqəli dövlət tənzimlənməsi aşağıdakılar nəzərə alınmaqla həyata keçirilir: 1. taktiki və strateji məqsədlər 2. dövlətin və subyektlərin maraqlarının uyğunlaşdırılmasının vacibliyi 3. dövlətin və insanların maraqlarının uyğunlaşdırılmasının mümkünlüyü

- 1,3
- 2,3
- 1,2
- 1,2,3
- 2,0

270 davamlı inkişafın meyarlar sisteminin formalaşdırılmasının aşağıdakı istiqamətdə təyin edilməsi vacibdir: A) sosial, iqtisadi, ekoloji və institusional bölmələr üzrə təsnifatlaşdırılma B) ictimai və şəxsi istehlakın strukturunun məqsədyönlü dəyişdirilməsi C) mövcud vəziyyət, ona təsir və reaksiya.

- B,C
- A,B,C
- A,B
- A,C
- A

271 Davamlı inkişafa keçid aşağıdakı prinsiplərin həllini tələb edir: A) ölkənin hər hansı böhrandan

çıxışı prosesində təbii resurs potensialından istifadənin sabitliyinin təmin edilməsini, B) təsərrüfat fəaliyyətinin ekosisteminin tutumluğu həddində qurulması əsasında məqsədyönlü iqtisadiyyatın strukturunun, siyasi və ictimai tələbin strukturunun dəyişməsinə, C) institusional və struktur dəyişikliklərinin aktivləşməsi ilə əlaqədar yeni təsərrüfat modelinin qurulması və idarəetmə metodlarının tətbiqini, D) əhalinin gəlirlərinin davamlı olmasını

- A,B,D
 A,B,C,D
 A,C,D
 A,B,C
 B,C

272 Qloballaşma şəraitində davamlı inkişafın təmin edilməsi hansı problemləri həll edir? A) XXI əsrdə dünya iqtisadiyyatının inkişafı nəticəsində ekoloji böhranın aradan qaldırılması; B) Ayrı-ayrı ölkələr üzrə davamlı inkişafı təmin edən amillər və şərtlərin sistemli təhlili; C) Beynəlxalq miqyasda davamlı inkişafın təmin edilməsinin mühüm istiqaməti, davamlı insan inkişafının təmin edilməsi, D) Dünya miqyasında davamlı inkişafın təmin edilməsinin digər istiqaməti sistemin böhranına düşər olmuş ölkələrdə yaranan demografik proseslər;

- A,B,D
 A,B,C
 A,C,D
 A,B,C,D
 B,C

273 İqtisadi inkişaf səviyyəsini ifadə etmək üçün aşağıdakı göstəricilər sistemindən istifadə olunur : 1. Adambaşına düşən ÜDM-in həcmi; 2. İqtisadiyyatın strukturu; 3. Əhalinin həyat səviyyəsi və keyfiyyəti.

- 1.3
 2.3
 1.2
 1,2,3
 2.0

274 Davamlı inkişaf əlaqəli dövlət tənzimlənməsi təsərrüfat fəaliyyəti ilə idarəetmə strukturlarının institusional cəhətdən aşağıdakı şərtlərinin birləşməsi vasitəsilə həyata keçirilir: 1. siyasi, 2. ictimai 3. iqtisadi- hüquqi

- 1.3
 2.3
 1.2
 1,2,3
 2.0

275 Davamlı inkişafa keçid aşağıdakı vəzifələrin həllini tələb edir. 1. - yüksək iqtisadi artıma nail olunmasını; 2. - stabil sosial inkişafa nail olunmasını; 3. - maliyyə və real sektorun, ənənəvi və yeni iqtisadiyyatın, yüksək texnologiyaları balanslılığının təmin edilməsini;

- 1.3
 2.3
 1.2
 1,2,3
 2.0

276 Davamlı inkişafa keçid aşağıdakı vəzifələrin həllini tələb edir. 1. - ekoloji vəziyyətin sabitliyinin gözlənilməsi; 2. - sosial təyinatlı bazar iqtisadiyyatının formalaşmasını; 3. - enerji-resurslara qənaət texnologiyaların geniş tətbiqi əsasında təsərrüfat fəaliyyəti ilə geniş hədlərinin müəyyənləşdirilməsini;

- 1.3
 2.3
 1.2
 1,2,3
 2.0

277 Davamlı inkişafa keçid aşağıdakı vəzifələrin həllini tələb edir. 1. - ictimai və şəxsi istehlakın strukturunun məqsədyönlü dəyişdirilməsi; 2. - davamlı inkişafa keçidin hüquqi əsaslarının yaradılması; 3. - davamlı inkişafın səmərəli təbliği formalaşdırılması və müvafiq təmsil və öyrədilmə sisteminin yaradılması;

- 1.3
 2.3
 1.2
 1,2,3
 2.0

278 Davamlı inkişaf indikatorları aşağıdakılar hesab oluna bilər a. Makrosəviyyədə rəqabətqabiliyyətliliyi. b. Enerji-resurslara qənaət texnologiyaların geniş tətbiqi c. Maliyyə və real sektorun, ənənəvi və yeni iqtisadiyyatın yüksək texnologiyalı balanslılığının təmin edilməsi

- B
 A,B
 A,C
 A
 A,B,C

279 Davamlı inkişaf indikatorları aşağıdakılar hesab oluna bilər a. Enerji-resurslara qənaət texnologiyaların geniş tətbiqi b. Azərbaycan biznesində transmilli şirkətlərin fəaliyyətində iştirakı c. Ənənəvi və yeni iqtisadiyyatın yüksək texnologiyalı balanslılığının təmin edilməsi

- A
 A,B
 A,C
 B
 A,B,C

280 Davamlı inkişaf indikatorları aşağıdakılar hesab oluna bilər a. Maliyyə və real sektorun balanslılığının təmin edilməsi b. Stabil sosial inkişafa nail olunma c. Investisiya mühitinin beynəlxalq reytinginin qiymətləndirilməsi

- A
 A,B
 A,C
 C
 A,B,C

281 Davamlı inkişaf indikatorları aşağıdakılar hesab oluna bilər a. ictimai və şəxsi istehlakın strukturunun məqsədyönlü dəyişdirilməsi b. hüquqi əsaslarının yaradılması c. Azərbaycanın dünya ÜDM-də xüsusi çəkisi və

onun dünya ixracında payı

- A,C
 A
 A,B,C
 A,B
 C

282 Davamlı inkişaf indikatorları aşağıdakılar hesab oluna bilər a. ictimai və şəxsi istehlakın strukturunun məqsədyönlü dəyişdirilməsi b. Azərbaycanın dünya ÜDM-də xüsusi çəkisi və onun dünya ixracında payı c. Xarici ölkələrə nisbətən əhalinin həyat səviyyəsi və keyfiyyəti

- A
 A,B
 A,C
 B,C
 A,B,C

283 Xarici iqtisadi təhlükəsizlik formalaşmasının indikatorları: A) makrosəviyyədə rəqabət qabiliyyətliliyi B) ölkənin dünya ÜDM-də xüsusi çəkisi C) xarici ölkələrə nisbətən əhalinin həyat səviyyəsi, əhalinin həyat səviyyəsinin keyfiyyəti, ölkə biznesinin transmilli şirkətlərinin iştirakı D) makrosəviyyədə rəqabətqabiliyyətliliyi, investisiya mühitinin beynəlxalq reytinginin qiymətləndirilməsi

- B,C,D
 A,B
 A,C
 A,B,C,D
 A,B,C

284 İqtisadiyyata təhlükə baxımından təsir istiqaməti neçə yerə bölünür və hansılardır?

- 3 yerə:iqtisadi və sosial-iqtisadi;
 2 yerə:ictimai və mədəni
 3 yerə:birbaşa və dolay;
 2 yerə:daxili və xarici;
 2 yerə:sadə və mürəkkəb;

285 Təhlükəsizlik kateqoriyasının sadələşdirilmiş strukturu neçə qrupa bölünür?

- 4.0
 5.0
 3.0
 2.0
 7.0

286 İqtisadi təhlükəsizliyin səviyyələrinə aid deyil:

- İntelektual təhlükəsizlik
 ekoloji təhlükəsizlik
 Investisiya təhlükəsizliyi
 Vergi təhlükəsizliyi

- Ali iqtisadi təhsil sferasının təhlükəsizliyi

287 İqtisadi təhlükəsizlik tərkib hissəsidir: A) milli təhlükəsizliyin B) beynəlxalq təhlükəsizliyin C) regional təhlükəsizliyin D) lokal təhlükəsizliyin

- B,C,D
 A,B,C
 A,B
 A
 A,B,C,D

288 Dövlətin iqtisadi təhlükəsizliyi, ilk növbədə, vacibdir.

- islahatların hərtərəfli həyata keçirilməsi üçün
 demokratik cəmiyyətin qorunması, ərazi bütövlüyünün təmin edilməsi üçün
 siyasətin sosial yönümlüyü, ölkənin müdafiə qabiliyyətinin tələb olunan səviyyədə olması üçün
 dövlətin müstəqilliyinin qorunması üçün
 ictimai tələbatın ödənilməsinə nail olmaq üçün

289 ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi səviyyəsi barədə daha ətraflı təsəvvür əldə etmək üçün problemin mahiyyətini dərk etməyə imkan verən neçə göstərici təhlil edilir:

- 15-ə yaxın
 45-ə yaxın
 55-ə yaxın
 25-ə yaxın
 35-ə yaxın

290 ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi səviyyəsi barədə daha ətraflı təsəvvür əldə etmək üçün problemin mahiyyətini dərk etməyə imkan verən bu göstərici təhlil edilir:

- elmi tədqiqatlar, təcrübi konstruktor işləri üzrə xərclərin ümumi daxili məhsula nisbəti;
 emalçılıq sənayenin ümumi məhsulda xüsusi çəkisi;
 adambaşına düşən ümumi daxili məhsul, onun dinamikası, ölkələr üzrə müqayisəsi;
 sənayenin ümumi məhsulunda yüngül sənayenin xüsusi çəkisi;
 investisiyaların ümumi daxili məhsula nisbəti;

291 ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi səviyyəsi barədə daha ətraflı təsəvvür əldə etmək üçün problemin mahiyyətini dərk etməyə imkan verən bu göstərici təhlil edilir:

- illik inflyasiya;
 10 faiz ən çox gəlirləri olan əhali ilə 10 faiz gəlirləri az olan əhali arasında nisbət, dəfə;
 beynəlxalq standartlara görə müəyyən olunmuş yoxsulluğun səviyyəsi;
 əhəlinin gəlirləri ilə xərclərinin nisbəti;
 beynəlxalq standartlara görə işsizlik səviyyəsi, faizlə;

292 ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi səviyyəsi barədə daha ətraflı təsəvvür əldə etmək üçün problemin mahiyyətini dərk etməyə imkan verən bu göstərici təhlil edilir:

- ərzaq məhsullarının idxalı, ümumi ərzaq istehlakına nisbətən, faizlə.
 xarici borclar, ümumi daxili məhsula nisbətən, faizlə;

- dövlət borcu, onun ümumi daxili məhsula, büdcə gəlirlərinə nisbəti, faizlə;
- əhalinin gəlirlərinin əmək haqqına nisbəti, faizlə;
- idxal, ümumi daxili məhsula nisbətən, faizlə;

293 Mənbələrinə görə İqtisadi təhlükələr bölünür: a. Daxili b. Xarici c. Subyektiv d. Obyektiv

- B,C,D
- A,B,C,D
- A,B,C
- A,B
- A,C,D

294 İnsan fəaliyyətinə təsirinə görə İqtisadi təhlükələr bölünür: a. Daxili b. Xarici c. Subyektiv d. Obyektiv

- A,B,C,D
- C,D
- A,B
- A,C,D
- A,B,C

295 Yaranma təbiətinə görə İqtisadi təhlükələrə aid deyil:

- Kontragent
- Kriminal
- Siyasi
- Daxili
- Rəqabət

296 Təsir obyektinə görə İqtisadi təhlükələrə aid deyil:

- İşgüzar reputasiya
- Maliyyə
- İnformasiya
- Kontragent
- Heyət

297 Gözlənilən zərərin ölçülərinə görə İqtisadi təhlükələrə aid deyil:

- Asan həll edilən
- Əhəmiyyətli
- Katastrofik
- Daxili
- Çətinlik yaradan

298 Milli iqtisadiyyatın iqtisadi təhlükəsizliyini və onun mövcud vəziyyətini qiymətləndirmək üçün aşağıdakı makroiqtisadi göstəricilərdən istifadə olunmur:

- orta aylıq əmək haqqı;
- şəxsi sərəncamda qalan gəlir;
- adambaşına düşən nominal və real ÜDM;
- real ÜMM

- ÜDM-də əmək haqqının xüsusi çəkisi;

299 Milli iqtisadiyyatın iqtisadi təhlükəsizliyini və onun mövcud vəziyyətini qiymətləndirmək üçün aşağıdakı makroiqtisadi göstəricilərdən istifadə olunmur:

- sənaye istehsalının artım sürəti;
 inflyasiyanın, işsizliyin səviyyəsi;
 şəxsi yum norması;
 ÜMM artım sürəti;
 ÜDM-in illik artımı;

300 Milli iqtisadiyyatın iqtisadi təhlükəsizliyini və onun mövcud vəziyyətini qiymətləndirmək üçün aşağıdakı makroiqtisadi göstəricilərdən istifadə olunmur:

- büdcə əksiri;
 kənd təsərrüfatı məhsullarının qiymət indeksi;
 istehlak mallarının qiymət indeksi;
 əhalinin sayı;
 dövriyyədə olan əmtəələrin dəyəri ilə onun pul təminatı;

301 Milli iqtisadiyyatın iqtisadi təhlükəsizliyini və onun mövcud vəziyyətini qiymətləndirmək üçün aşağıdakı makroiqtisadi göstəricilərdən istifadə olunmur:

- kölgəli iqtisadiyyatın ÜDM-də xüsusi çəkisi;
 idxal və ixracın saldosu;
 dövlət borcu;
 pensiyaların əhalinin gəlirlərində xüsusi çəkisi;
 milli valyuta məzənnəsi və paritet alıcılıq qabiliyyəti;

302 İqtisadi təhlükəsizliyin səviyyəsi hansı amillərlə müəyyən edilir? A) ölkənin yerli və xarici strateji resurslara daxil olma və ərazidə məhsuldar qüvvələrin yerləşdirilməsi ilə əlaqədar geosiyasi və iqtisadi-coğrafi vəziyyəti B) ölkənin hərbi-siyasi gücü, milli iqtisadiyyat sahələri və müəssisələrin rəqabət üstünlüyünü təmin edən «Milli romb» C) ümumi daxili məhsulun regional və sahə strukturunun parametrləri ölkə əhalisinin həyat keyfiyyətinin, dünya standartları səviyyəsinə çatdırılmasını təmin edən sosial-iqtisadi siyasəti prioriteti D) ölkənin hərbi-siyasi gücü, milli iqtisadiyyat sahələri və müəssisələrin rəqabət üstünlüyünü təmin edən «Milli romb», ölkə əhalisinin həyat keyfiyyətinin dünya standartlarına çatdırılması

- B,C,D
 A,B
 A,C
 A,B,C,D
 A,B,C

303 Dövlətin iqtisadi təhlükəsizliyi dedikdə:

- ictimai tələbatın ödənilməsinə nail olmaq
 ölkənin yerli və xarici strateji resurslara daxil olma və ərazidə məhsuldar qüvvələrin yerləşdirilməsi ilə əlaqədar geosiyasi və iqtisadi-coğrafi vəziyyəti başa düşülür
 ölkənin hərbi-siyasi gücü, milli iqtisadiyyat sahələri və müəssisələrin rəqabət üstünlüyünü təmin edən «Milli romb», ölkə əhalisinin həyat keyfiyyətinin dünya standartlarına çatdırılması başa düşülür

- ilk növbədə iqtisadiyyatın və onun qurumlarının elə vəziyyəti başa düşülür ki, bu milli mənafeləri müdafiə etməyə, yeridilən siyasətin sosial yönümlüyü-nü, iqtisadiyyatın, ölkənin müdafiə qabiliyyətinin tələb olunan səviyyədə olmasına imkan yaratsın.
- bazar iqtisadiyyatı şəraitində demokratik cəmiyyətin qorunması, ərazi bütövlüyünün təmin edilməsi kimi başa düşülür

304 İqtisadi təhlükəsizlik məsələsinə dövlət :

- siyasətin sosial yönümlüyü, ölkənin müdafiə qabiliyyətinin tələb olunan səviyyədə olması kimi baxır.
- ictimai tələbatın ödənilməsinə nail olma kimi baxır.
- demokratik cəmiyyətin qorunması, ərazi bütövlüyünün təmin edilməsi kimi baxır.
- özünün inkişaf strategiyasının meyarlarından biri kimi baxır.
- islahatların hərtərəfli həyata keçirilməsi kimi baxır.

305 ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi səviyyəsini müəyyən edən göstəricilər aşağıdakılardır: 1. adambaşına düşən ümumi daxili məhsul, onun dinamikası. Ölkələr üzrə müqayisəsi; 2. emalədirici sənayenin ümumi məhsulda xüsusi çəkisi; 3. sənayenin ümumi məhsulunda maşınqayırmanın xüsusi çəkisi; 4. - investisiyaların ümumi daxili məhsula nisbəti;

- 1,4
- 1,4,2
- 1,2,3
- 1,2,3,4
- 2,3,4

306 ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi səviyyəsini müəyyən edən göstəricilər aşağıdakılardır: 1. - elmi tədqiqatlar, təcrübi konstruktiv işləri üzrə xərclərin ümumi daxili məhsula nisbəti; 2. - beynəlxalq standartlara görə müəyyən olunmuş yoxsulluğun səviyyəsi; 3. - həyatın orta yaşayış müddəti, il; 4. - 10 faiz ən çox gəlirləri olan əhali ilə 10 faiz gəlirləri az olan əhali arasında nisbət, dəfə;

- 1,4
- 1,4,2
- 1,2,3
- 1,2,3,4
- 2,3,4

307 ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi səviyyəsini müəyyən edən göstəricilər aşağıdakılardır: 1. - beynəlxalq standartlara görə işsizlik səviyyəsi, faizlə; 2. - illik inflyasiya; 3. - dövlət borcu, onun ümumi daxili məhsula, büdcə gəlirlərinə nisbəti, faizlə;

- 2,0
- 1,2
- 1,2,3
- 1,3
- 2,3

308 Xarici iqtisadi təhlükəsizlik milli və beynəlxalq maraqların qovşanda formalaşır və onun indikatorları aşağıdakılar hesab oluna bilər: 1. Makrosəviyyədə rəqabətqabiliyyətliliyi. 2. Azərbaycanın dünya ÜDM-də xüsusi çəkisi və onun dünya ixracında payı. 3. Xarici ölkələrə nisbətən əhəlinin həyat səviyyəsi və keyfiyyəti. 4. Azərbaycan bixnesin transmilli şirkətlərin fəaliyyətində iştirakı. 5. Investisiya mühitinin beynəlxalq reytinginin qiymətləndirilməsi

- heç biri
 2,3,4
 1,2,4,5
 hamısı
 2,3,5

309 milli iqtisadi təhlükəsizliyə təsir edən problemlər sırasında ölkə iqtisadiyyatına barbaşa deyil, dolay yolla təsir edənləri də nəzərə almaq mütləqdir. Belə təhlükələr sırasına aşağıdakıları aid edə bilərik: a. Milli məhsulun rəqabət qabiliyyətliliyinin aşağı olması; b. İxracın xammal yönümlü olması; c. Texnika və texnologiyanın idxaldan asılı olması; d. Ölkədən kapitalın kənara axını;

- A,B
 A,C,D
 A,B,C
 A,B,C,D
 B,C,D

310 milli iqtisadi təhlükəsizliyə təsir edən problemlər sırasında ölkə iqtisadiyyatına barbaşa deyil, dolay yolla təsir edənləri də nəzərə almaq mütləqdir. Belə təhlükələr sırasına aşağıdakıları aid edə bilərik: a. Dünya bazarlarında yerli məhsula qarşı ayrı-seçkiliyin qoyulması; b. Ölkə iqtisadiyyatının xarici kreditlərdən, investisiyalardan asılı olması; c. Dövlətin xarici borcunun yüksək olması; d. Beynəlxalq maliyyə qurumlarının ölkədə gedən bazar yenidənqurma proseslərinə müdaxilə etməsi; e. Milli valyutanın məzənnəsinin tez-tez kəskin dəyişməsi;

- A,B,C
 A,C,D
 A,B,C,E
 A,B,C,D,E
 B,C,D,E

311 İqtisadi təhlükəsizliyinin inkişafının şaquli istiqaməti dedikdə nə başa düşülür?

- bazar iqtisadiyyatı şəraitində demokratik cəmiyyətin qorunması, ərazi bütövlüyünün təmin edilməsi kimi başa düşülür;
 elmi texniki informasiya və digər sahələrdə təhlükəsizliyin təmin edilməsi həyata keçirilir;
 iqtisadi təhlükəsizliyinin təmin edilməsinin əsaslı surətdə müəyyən qanun və islahatlarla hərtərəfli həyata keçirilməsi başa düşülür;
 cəmiyyətin təhlükəsizliyinin təmin edilməsi və dövlətin təhlükəsizliyinin hərtərəfli təmin olunması;
 ictimai tələbatın ödənilməsinə nail olmaq;

312 İqtisadi təhlükəsizliyinin inkişafının üfuqi istiqaməti dedikdə nə başa düşülür?

- elmi texniki informasiya və digər sahələrdə təhlükəsizliyin təmin edilməsini həyata keçirilir;
 cəmiyyətin təhlükəsizliyinin təmin edilməsi və dövlətin təhlükəsizliyinin hərtərəfli təmin olunması;
 bazar iqtisadiyyatı şəraitində demokratik cəmiyyətin qorunması, ərazi bütövlüyünün təmin edilməsi kimi başa düşülür;
 iqtisadi təhlükəsizliyinin təmin edilməsinin əsaslı surətdə müəyyən qanun və islahatlarla hərtərəfli həyata keçirilməsi başa düşülür;
 ictimai tələbatın ödənilməsinə nail olmaq;

313 İqtisadi təhlükəsizliyinin inkişafının siyasi istiqaməti dedikdə nə başa düşülür?

- cəmiyyətin təhlükəsizliyinin təmin edilməsi və dövlətin təhlükəsizliyinin hərtərəfli təmin olunması;
- bazar iqtisadiyyatı şəraitində demokratik cəmiyyətin qorunması, ərazi bütövlüyünün təmin edilməsi kimi başa düşülür;
- ictimai tələbatın ödənilməsinə nail olmaq;
- elmi texniki informasiya və digər sahələrdə təhlükəsizliyin təmin edilməsini həyata keçirilir;
- iqtisadi təhlükəsizliyinin təmin edilməsinin əsaslı surətdə müəyyən qanun və islahatlarla hərtərəfli həyata keçirilməsi başa düşülür;

314 Açıq tipdə tətbiq olunan iqtisadi mexanizmlərə aiddir: 1. Milli iqtisadi tarazlıq və xarici dünya 2. İstehsal və istehlak arasında tarazlıq mexanizmi 3. Kapitalın gəlirə və gəlirin kapitala çevrilməsi mexanizmi

- 1.3
- 2.0
- 1.2
- 1,2,3
- 2.3

315 Qapalı tipdə tətbiq olunan iqtisadi mexanizmlərə aiddir: 1. Kəmiyyət ölçüsünə yatan mexanizmlər 2. Kəmiyyət ölçüsünə yatan mexanizmlər 3. Milli iqtisadi tarazlıq və xarici dünya

- 1.3
- 2.0
- 1.0
- 1,2,
- 1,2,3

316 əsasən bu məhsulların ixracı və idxalı dövlət nəzarəti ilə həyata keçirilmir :

- narkotik , psixotrop maddələr və kimyəvi zəhərlər
- silah və hərbi texnika
- xalq istehlakı malları
- silahların və hərbi texnikanın yaradılması üçün texnologiyalar, materiallar və avadanlıqlar
- partlayıcı maddələr və radioaktiv materiallar

317 Dövlətin iqtisadi siyasətində proteksionizm nədir?

- dövlətin iqtisadi maraqlarını fərdi maraqlara qurban vermək
- şovenistlik ideologiyası
- millətçilik ideologiyası
- milli iqtisadi maraqların qorunması
- dövlətlərarası iqtisadi rəqabəti gücləndirmək

318 Xarici iqtisadi əlaqələr aşağıdakı istiqamətlərdə reallaşdırılır: 1)Ticarət sahəsində 2)Xidmət və informasiya sahəsində 3)Maliyyə sahəsində 4)İnvestisiya sahəsində

- 1.3
- 2.3
- 1,2,4
- 1,2,3,4
- 2.4

319 qloballaşma milli iqtisadi sistemin əsaslarına və rəqabət üstünlüklərinə güclü təsir göstərir. Bu proses əsasən aşağıdakı istiqamətlərdə baş verir. 1) milli rəqabət üstünlükləri beynəlxalq meyarların güclü təsirinə məruz qalır. 2) liberal prinsiplərlə himayədar siyasət arasında ziddiyyətli proseslər baş verir. 3) Investisiya mühiti güclü təsirə məruz qalır

- 1.3
 1,2,3
 2.0
 1.2
 3.0

320 Azərbaycan Respublikasında əsasən aşağıdakı ixrac-idxal əməliyyatı tənzimlənmişdir:

- müvafiq dövlət orqanlarından rəy və ya lisenziya alınmaqla aparılan idxal-ixrac əməliyyatları;
 Nazirlər Kabineti tərəfindən aparılan idxal əməliyyatları;
 rezidentlərin öz vəsaiti hesabına idxal;
 beynəlxalq hesablaşmaların aparılması üzrə əməliyyatlar.
 Nazirlər Kabineti tərəfindən aparılan ixrac əməliyyatları;

321 Azərbaycan Respublikasında əsasən aşağıdakı ixrac-idxal əməliyyatları tənzimlənmişdir:

- konsiqnasiya yolu ilə ixrac əməliyyatları;
 barter əməliyyatları;
 müvəqqəti ixrac əməliyyatları;
 beynəlxalq əməliyyatlar;
 kooperasiya əməliyyatları;

322 Azərbaycan Respublikasında əsasən aşağıdakı ixrac-idxal əməliyyatları sərbəst həyata keçirilmişdir:

- reeksport (təkrar ixrac)
 Azərbaycan Respublikasında emal olunan malların ixracı
 Azərbaycan Respublikasında istehsal olunan malların ixracı
 psixotrop maddələrin ixracı
 kredit ixracı

323 Millətlərin beynəlxalq iqtisadi mövqeyinə təsir göstərir. A) milli iqtisadiyyatın inkişaf səviyyəsi, B) milli iqtisadiyyatın strukturu, C) iqtisadi qüdrəti D) geo-siyasi yeri

- A,B,C,D
 A,B,C
 B,C,D
 A,B
 C,D

324 Beynəlxalq münasibətlərdə millətin mövqeyini fərqləndirir. A) millətlərin əmtəə və xidmətlər sahəsində tələb və təkliflərini müəyyən edən milli gəlirdən və istehsalın həcmindən asılılığı B) bu və ya digər ölkənin milli varlığının həcmi C) əmtələrin, xidmətlərin və kapitalların idxal və ixrac həcmi D) iqtisadiyyatın strukturu

- A,B,C,D
 B,C,D
 A,B,C

- A,B
 C,D

325 BMT-nin tədqiqatlarında maraqlı nəticələrinə əsasən inkişaf etmiş və sənaye ölkələrə aid deyil:

- investisiyalarından daha çox gəlir götürürlər
 başlıca olaraq xammal və ərzaq məhsulları idxal edərək hazır məhsulu ixrac
 dünya ixracında və idxalında birinci yer tuturlar.
 ölkələr borç alanlar və borçlular rolunda çıxış edirlər
 fraxtdan (dəniz ticarətindən), sığortadan və başqa bu çür xidmətlərdən qazancın hamısı onların payına düşür.

326 Əmtələrin, xidmətlərin və kapitalların idxal və ixrac həcmi və tərkibi asılıdır.

- əmtəə və xidmətlərin dəyərindən
 ölkədə fəaliyyət göstərən iqtisadi qaydaların xüsusiyyətlərindən
 xaricdən daxil olan əmtəə və xidmətlərin dəyərindən
 idxalın (ixracın) milli gəlirə nisbətindən
 iqtisadiyyatın strukturundan

327 Milli iqtisadiyyatın strukturunun beynəlxalq ticarətə təsirinin iqtisadi təhlili zamanı aşağıdakı göstəricidən istifadə etmək olmaz:

- idxal və ixracın qiymət və gəlirlərə nisbətində elastikliyi - idxal və ixracın qiymət və gəlirlərin nisbi enib qalxmasından asılılığı.
 idxal və ixracın meyllik-idxalın (ixracın) milli gəlirə nisbəti;
 millətlərin beynəlxalq ticarətdən asılılıq əmsalı-ölkə daxilində istehlak olunan əmtəə və xidmətlərin dəyərinin xaricdən daxil olan əmtəə və xidmətlərin dəyərinə nisbəti;
 əhəlinin gəlirləri ilə xərclərinin nisbəti;
 idxala meyilliyin marjinallığı (son həddi) – əlavə idxalın artımının milli gəlir artımına nisbəti;

328 Millətlərin beynəlxalq münasibətlərdə iştirakı həyata keçirilir A) müxtəlif formalarda B) müxtəlif vasitələrlə C) müxtəlif göstəricilərlə

- C
 B,C
 A, C
 A
 A,B

329 Dövlətin iqtisadi fəaliyyətə təsiri prinsipləri dövlətin aşağıdakı iqtisadi siyasətlərində reallaşır.

A) investisiya, valyuta və büdcə siyasətində B) ticarət, valyuta və maliyyə siyasətində C) ticarət, fiskal və monetar siyasətində

- A
 B,C
 A, C
 B
 A,B

330 Valyuta siyasətinin xarakteri asılıdır. A) Valyuta ehtiyatlarının həcmindən B) beynəlxalq vəziyyətdən C) dövlətin quruluşu modelindən

- A,B,C
 A,C
 A,B
 B,C
 C

331 Dövlətin maliyyə siyasəti ibarətdir kapitalların və uzunmüddətli investisiyaların (faiz stavkaları, birbaşa borçlar və s.) A) beynəlxalq hərəkətinə təsir göstərməkdən B) beynəlxalq vəziyyətdən C) dövlətin quruluşu modelindən

- A,B,C
 B,C
 A,B
 A
 A,C

332 Milli iqtisadiyyatın hakim mövqə tutma dərəcəsi aşağıdakı amillərdən asılıdır: A) mallara və xidmətlərə dünyanın tələb və təklifdə onun iştirakı miqyasını müəyyən edən ölkənin ölçüsü; B) həmin dövlətdə strateji xarakterə malik iqtisadiyyat sahələrinin miqdarı; C) beynəlxalq ticarətdə dövlətin danışıq mövqeyi nəzərdən gücü; D) dövlətin alyuta ehtiyatlarının həcmi;

- A,D
 B,C
 A,B,D
 A,B,C
 A,C

333 Milli iqtisadiyyatın hakim mövqeyə çıxarılması kanalları və formaları kimi aşağıdakı əlamətləri götürmək olar: A) hakim mövqə tutan iqtisadiyyat özünəməxsus dəyişikliklərlə başqa ölkələrin iqtisadiyyatında dəyişikliklərə təhrik edir. B) hakim mövqə tutan iqtisadiyyat öz tələb və təklifləri vasitəsilə beynəlxalq ticarətə təsir edir; C) hakim mövqə tutan iqtisadiyyat Ümumdünya ticarət təşkilatı (ÜTT) tipində beynəlxalq ticarət təşkilatları vasitəsilə dünya ticarətinin təşkili şərtlərinin müəyyən edilməsində iştirak edir; D) hakim mövqə tutan iqtisadiyyat Beynəlxalq Valyuta Fondu (BVF) təşkilatı vasitəsilə dünya ticarətinin təşkili şərtlərinin müəyyən edilməsində iştirak edir;

- A,D
 B,C
 A,B,D
 A,B,C
 A,C

334 Ölkənin tədiyyə balanslarının təkamülü dövrü aşağıdakı mərhələləri (fəzaları) keçir: A) gənc borçlu B) yaşlı borçlu C) kamil borçlu D) gənc kreditor E) yaşlı kreditor K) kamil kreditor

- A,B,C
 A,B
 D,E,K
 hamısı
 heç biri

335 Liberal prinsiplərlə himayədar siyasət arasında ziddiyyətli proseslər baş verir:

- maliyyə və real sektorun balanslılığını təmin edir
- təbii resurslarla ölkənin iqtisadi birliliyinin həm milli iqtisadiyyatın formalaşmasında həm də məhsuldar qüvvələrin inzibati ərazi vahidləri üzrə optimal olaraq yerləşdirilməsinə çalışır
- milli iqtisadiyyatın iqtisadi təhlükəsizliyini və onun mövcud vəziyyətini qiymətləndirir
- bir tərəfdən ölkə milli iqtisadi təhlükəsizlik prinsiplərini gözləyir (daxili bazarı və milli istehsalı qorumalı), digər tərəfdən liberal prinsiplər əsasında dünya iqtisadiyyatına qovuşur
- rayonun, ölkənin, ölkə qruplarının, ya bütün dünyanın və ya onun müəyyən hissəsinin – istehsal sahələri və növləri təsərrüfatını öyrənir

336 İnkişaf etmiş ölkələrin tarixi təcrübəsi göstərir ki, qloballaşmada milli iqtisadiyyatın davamlı inkişafının təmin edilməsinin zəruri şərtidir: A)milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyin təmin edilməsi, B)səmərəliliyin təmin edilməsi, C)iqtisadi təhlükəsizliyin təmin edilməsi D)sabitliyin təmin edilməsi

- B,C
- B,C,D
- A,B
- A,B,C
- C,D

337 respublikamızda milli iqtisadiyyatın daxili və xarici bölmələrinin optimal əlaqəsinin təmin edilməsi vəzifələri uğurla həyata keçirmək üçün zəruridir: A)resurs potensialı indiki və gələcək nəsillərin maraqları nəzərə alınmaqla səmərəli istifadə olunmalıdır B) xarici iqtisadi fəaliyyətə nəzarət etmir, onun istiqamətləndirmir C)innovasiyalı davamlı inkişaf modelinə keçid üçün zəruri iqtisadi, texniki-texnoloji, təşkilati potensialı formalaşdırmaq D)milli rəqabət strategiyası formalaşdırmaq

- B,C
- B,C,D
- A,B,C
- A,C,D
- C,D

338 İqtisadi qaydanın aşağıdakı əsas istiqamətini ayırırlar: A)iri iqtisadi qruplaşmalarının fəaliyyəti B)dövlətin iqtisadi fəaliyyətə təsiri prinsipləri C) iqtisadiyyatın hakim mövqə tutma dərəcəsi

- A
- B,C
- A, C
- A,B
- C

339 İqtisadi siyasətin istiqaməti dövlətin yerinə yetirdiyi əsas funksiyalardan asılı olan dövlət quruluşu modeli müəyyən edir: A)Qüvvədə olan institusional sistemdə nəzərdə tutulmuş qaydaları qoruyub saxlamağa yönəlmiş mühafizə B) Dövlətdə strateji xarakterə malik iqtisadiyyat sahələrinin miqdarı ilə bağlı olan C)İctimai nemətlər istehsalı ilə bağlı olan

- B,C
- A,C
- A,B,C
- C

A,B

340 bu və ya digər ölkənin milli iqtisadiyyatı və dünya iqtisadi sisteminin qarşılıqlı münasibətləri sistemində problemi: A)ÜTT-na daxil olanda ölkənin qanunları ÜTT-nın normalarını təmin etməlidir. B)ÜTT-na daxil olmaq istəyən ölkədə iqtisadi fəaliyyəti təsdiq edən bütün əsas institutlara yenidən baxılmalıdır. C) ÜTT-yə daxil olmasının bir dəfə razılaşdırılmış şərtləri dəyişdirmək olar

- B
 A,C
 B,C
 A,B
 A

341 ÜTT-ə daxil olmadan qazanc; A) ÜTT-nin qəbul etdiyi ticarətin hüquqi reqlament sistemində daxil olması hesabına haqsız rəqabətdən müdafiə hüququnu əldə etmək; B)ixracın genişlənməsinin güclənməsi və onun nəticəsi olaraq rəqabətə davamsız sahələrin və müəssisələrin iflası; C) özlərinin milli mənafeələrini nəzərə almaqla beynəlxalq ticarət qaydalarının hazırlanmasında iştirak etmək; D)yerli məhsulların xarici bazarlara çıxışı üçün yaxşı şəraiti əldə etmək;

- A,B,C
 A,C
 A,B,D
 B,C,D
 A,D

342 ÜTT-ə daxil olmadan qazanc; A) özlərinin rəqabətə davamlılıqlarını yüksəltməkdə yerli müəssisələrinin struktur islahatlarını və güclərini aktivləşdirmək; B)beynəlxalq ticarətin tam hüquqlu iştirakçısı kimi ölkənin imicini yaxşılaşdırmaq, investisiya iqlimini yaxşılaşdırmaq; C)bazara daxil olmanın liberallaşdırılması və yerli istehsalçıların oradan sıxışdırılması ilə əlaqədar sosial xərclərin həcmının artması D)ixrac rüsumlarının ləğvi nəticəsində vergilərin artması zəruriyyəti və büdcəyə daxil olmaların azalması;

- A,B,C
 B,C,D
 A,B,D
 A,B
 A,D

343 Milli iqtisadiyyatın dünya iqtisadi sistemində, yəni onun hakim qruplaşmalarına birləşməsi yalnız : A) ixrac rüsumlarının ləğvi nəticəsində vergilərin artması zəruriyyəti və büdcəyə daxil olmaların azalması əsasında həyata keçirilə bilər. B) iqtisadi və siyasi qaydaların oxşarlığı və bu qruplaşmaların müəyyən şərtlərlə birləşən ölkələrin qəbuluna marağı əsasında həyata keçirilə bilər. C) bazara daxil olmanın liberallaşdırılması və yerli istehsalçıların oradan sıxışdırılması ilə əlaqədar sosial xərclərin həcminin artması əsasında həyata keçirilə bilər.

- C
 B,C
 A,B
 B
 A

344 Dövlət pul-kredit siyasətindən nə vaxt istifadə edir?

- inflyasiya səviyyəsinin maksimuma qalxması üçün;
- ölkədə iqtisadi artımın və məşğulluğun tənzimlənməməsi üçün;
- inflyasiyanın səviyyəsini tənzimlənmək üçün;
- iqtisadiyyatda lazımi pul kütləsini təmin etmək və tənzimləmək üçün;
- əmək haqqlarının endirilməsi üçün;

345 Dövlətin pul-kredit siyasətini təşkil edir?

- orta yaşayış səviyyəsinin təmin olunması mümkünlüyü azaldır;
- investisiya ilə tələb arasındakı balanslığı pozur;
- bu siyasət uzun-müddətli əmanətlərin və investisiyaların qoyuluşunu azaldır;
- həmin sahədə dövlət tədbirlərinin məcmuu;
- əhalinin real gəlirlərinin daha yüksək tempə azalmasını təşkil edir;

346 Dövlətin pul-kredit siyasəti büdcə və vergi siyasətlərindən necə fərqlənir?

- əmək haqqlarının artırılmasına stimül yaradır;
- inflyasiya səviyyəsinin minimuma endirilməsi və müəyyən səviyyədə saxlanmasına görə;
- bu siyasət büdcə və vergi siyasətindən elə də fərqlənmir;
- iqtisadi konyukturanın tənzimlənməsində istifadə edilən tənzimləmə alətidir;
- ölkədə iqtisadi artımın və məşğulluğun tənzimlənməsinə görə;

347 Pul-kredit siyasəti öz əksini hansı tədbirlərdə tapır?

- inflyasiya səviyyəsinin yüksəldilməsi tədbirlərində tapır;
- bu siyasət özünü uzun-müddətli əmanətlərin və investisiyaların qoyuluşunun azalması tədbirlərində tapır;
- əhalinin real gəlirlərinin daha yüksək tempə azalması tədbirlərində tapır;
- iqtisadi və siyasi məqsədlərin reallaşdırılmasına yönəldilən tədbirlərdə tapır;
- əmək haqqlarının endirilməsi tədbirlərində tapır;

348 Pul-kredit siyasətinin əsas vəzifələrinə aid deyil?

- milli valyutanın məzənnəsi aparıcı dövlətlərin dönerli valyutalarına nisbətən tənzimləmək;
- inflyasiya ilə mübarizə aparmaq;
- iqtisadi konyukturanı tənzimləmək;
- ölkənin mənfi tədiyyə balansına nail olmaq;
- ölkənin müsbət tədiyyə balansına nail olmaq;

349 Pul-kredit siyasətinin əsas istiqaməti nədir?

- investisiya ilə tələb arasındakı balanslığı pozur;
- əhalinin real gəlirlərinin daha yüksək tempə azalmasını təşkil edir;
- orta yaşayış səviyyəsinin təmin olunması mümkünlüyü azaldır;
- kredit və pul emissiyasını stimullaşdırmaq və yaxud da onların hərəkətini məhdudlaşdırmaqdır;
- bu siyasət uzun-müddətli əmanətlərin və investisiyaların qoyuluşunu azaldır;

350 Bazar iqtisadiyyatı şəraitində kredit neçə formada olur və hansılardır?

- 3 formada: maliyyə, ticarət və makro kreditlər;
- 2 formada: makro və mikro kreditlər;
- 3 formada: ümumi, xüsusi və bank kreditləri;

- 2 formada:kommersiya və bank kreditləri;
- 2 formada:sadə və mürəkkəb kreditlər;

351 Kommersiya krediti dedikdə nə başa düşülür?

- ölkədə iqtisadi artımın və məşğulluğun tənzimlənməsidir;
- ayrı-ayrı sahələrin, formaların kreditləşməsi üçün verilən konkret kreditə təsir göstərməkdir;
- inflyasiya səviyyəsinin minimuma endirilməsi və müəyyən səviyyədə saxlanmasıdır;
- bu kreditin elə formasıdır ki, bir müəssisə digər müəssisəyə malını satmağa verir;
- bütünlükdə borc kapitalına təsir göstərməkdir;

352 Bank kreditləri dedikdə nə başa düşülür?

- ölkədə iqtisadi artımın və məşğulluğun tənzimlənməsidir;
- ayrı-ayrı sahələrin, formaların kreditləşməsi üçün verilən konkret kreditə təsir göstərməkdir
- bu kreditlər xüsusi kredit idarələri vasitəsilə verilən borclardır;
- burada məqsəd bütünlükdə borc kapitalına təsir göstərməkdir;
- inflyasiya səviyyəsinin minimuma endirilməsi və müəyyən səviyyədə saxlanmasıdır;

353 Dövlətin pul-kredit siyasətinin həyata keçirilməsi hansı metodlar əsasında aparılır?

- xüsusi və selektiv metodlar;
- ümumi və selektiv metodlar;
- sadə və mürəkkəb metodlar;
- ümumi və xüsusi metodlar;
- sadə və selektiv metodlar;

354 Ümumi metodlar necə izah edilir?

- inflyasiya səviyyəsinin minimuma endirilməsi və müəyyən səviyyədə saxlanmasıdır;
- inflyasiya səviyyəsinin minimuma endirilməsi və müəyyən səviyyədə saxlanmasıdır;
- bu metod ayrı-ayrı sahələrin, formaların kreditləşməsi üçün verilən konkret kreditə təsir göstərməkdir;
- burada məqsəd bütünlükdə borc kapitalına təsir göstərməkdir;
- burada məqsəd bütünlükdə əsas kapitala təsir göstərməkdir;

355 Selektiv metodlar necə izah edilir?

- burada məqsəd bütünlükdə borc kapitalına təsir göstərməkdir;
- burada məqsəd bütünlükdə əsas kapitala təsir göstərməkdir;
- ölkədə iqtisadi artımın və məşğulluğun tənzimlənməsidir;
- bu metod ayrı-ayrı sahələrin, formaların kreditləşməsi üçün verilən konkret kreditə təsir göstərməkdir
- inflyasiya səviyyəsinin minimuma endirilməsi və müəyyən səviyyədə saxlanmasıdır;

356 Kommersiya kreditinin əsas əlaməti nə sayılır?

- bu kreditin əsas əlaməti borc kapitalı sayılır;
- bu kreditin əsas əlaməti faiz sayılır;
- bu kreditin əsas əlaməti qiymətli kağız sayılır;
- bu kreditin əsas əlaməti veksəl sayılır;
- bu kreditin əsas əlaməti əsas kapital;

357 Pul-kredit siyasətinin son məqsədi dedikdə nə başa düşülür?

- əhalinin real gəlirlərinin daha yüksək tempə azalması başa düşülür;
- orta yaşayış səviyyəsinin təmin olunması mümkünlüyü azaldır;
- inflyasiya səviyyəsinin maksimum qalxması başa düşülür;
- qiymətlərin sabitliyinin, tam məşğulluğun, istehsalın real həcmnin artmasının, sabit tədiyyə balansının təmin olunmasından ibarətdir;
- investisiya ilə tələb arasındakı balansın pozulmasıdır;

358 Azərbaycan Respublikasının Milli Bankının pul-kredit siyasətinin əsas vəzifəsi dedikdə nə başa düşülür?

- ölkəmizdə inflyasiya səviyyəsinin maksimum qalxması başa düşülür;
- ölkəmizdə əhalinin real gəlirlərinin daha yüksək tempə azalmasını təşkil edir;
- ölkəmizdə uzunmüddətli əmanətlərin və investisiyaların qoyuluşunu azaldır;
- ölkəmizin milli valyutasının – manatın sabitliyini təmin etməkdən və onu qoruyub saxlamaqdan ibarətdir;
- ölkəmizdə orta yaşayış səviyyəsinin təmin olunması mümkünlüyü azaldır;

359 Vergilər neçə yerə bölünür və hansılardır?

- 2 yerə:dövlət və özəl vergilər;
- 3 yerə:ümumi, xüsusi və birbaşa vergilər;
- 2 yerə:bələdiyyə və yerli vergilər;
- 2 yerə:müstəqim və dolaylı vergilər;
- 2 yerə:sadə və mürəkkəb vergilər;

360 Müstəqim vergilərə daxil olan variantı seçin?

- sosial sığorta ayırmaları, əlavə dəyər vergisi və s. daxildir;
- bu vergilər əmtəə və xidmətlərin qiymətinə daxil edilir və əlavə dəyər vergisi, aksizləri və gömrük vergilərini və s. daxildir;
- korporasiyaların mənfəətindən tutulan vergilər, daşınmaz əmlak və qiymətli kağızlarla aparılan sövdələşmələrə görə alınan vergilər daxildir;
- vətəndaşların gəlirlərindən və onlara məxsus olan əmlakdan, firmaların mənfəətindən tutulan vergilər və torpaq vergisi, sosial vergilər daxildir;
- buraya sosial vergilər, gömrük vergiləri, torpaq vergisi və s. daxildir;

361 Dolaylı vergilərə aid olan variantı seçin?

- buraya sosial vergilər, gömrük vergiləri, torpaq vergisi və s. daxildir;
- sosial sığorta ayırmaları, əlavə dəyər vergisi və s. daxildir;
- korporasiyaların mənfəətindən tutulan vergilər, daşınmaz əmlak və qiymətli kağızlarla aparılan sövdələşmələrə görə alınan vergilər daxildir;
- bu vergilər əmtəə və xidmətlərin qiymətinə daxil edilir və əlavə dəyər vergisi, aksizləri və gömrük vergilərini və s. daxildir;
- vətəndaşların gəlirlərindən və onlara məxsus olan əmlakdan, firmaların mənfəətindən tutulan vergilər və torpaq vergisi, sosial vergilər daxildir;

362 Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən ölkədə hansı vergilər müəyyən edilmişdir?

- bütün vergilər;
- ümumi və xüsusi vergilər;
- dövlət və bələdiyyə vergiləri;
- dövlət, yerli vergilər və Muxtar Respublika vergiləri;

- birbaşa və dolaylı vergilər;

363 Bütövlükdə cəmiyyət üçün sosial, iqtisadi və digər materialların məcmusunu nə xarakterizə edir?

- istehsal resursları
 makroiqtisadi göstəricilər
 əmək ehtiyatı
 iqtisadi potensial
 məhsuldar qüvvələr

364 Hansı potensialın qiymətləndirilməsi onun istifadəsinin səmərəliliyinin təhlilinə əsaslanır:

- informasiya potensialı
 əmək resursları potensialı
 elm və intellektual potensial
 ehtiyat potensialı
 maliyyə resursları potensialı

365 Təbii resurslar istifadə olunan və ya olunmayan...? Nöqtələrin yerinə buraxılmış fikri tamamlayın:

- təbii potensialdır
 təbii mühit
 təbii aqro-iqlim ehtiyatlarıdır
 təbii komponentdir
 təbii istehsal

366 Hansı resurslar bu və ya digər regionda sahibkarlıq fəaliyyətinin inkişafı üçün məqsədyönlü kateqoriya hesab olunur?

- iqtisadi resurslar
 maliyyə resursları
 əmək resursları
 insan resursları
 təbii resurslar

367 Bu söz latın sözü olub «geyindirmək» mənasını ifadə edir?

- disproporsiya
 kapital
 innovasiya
 investisiya
 inkasso

368 İnvestisiya hansı subyektlər tərəfindən həyata keçirilir? I dövlət, II fərdi istehlakçılar, III xüsusi kompaniyalar, IV iqtisadi agentlər, V ayrı-ayrı sahibkarlar

- I, II, III
 I, II, IV
 II, IV, V
 I, III, V
 III, IV, V

369istehsalın genişləndirilməsi, səmərəliliyinin artırılması ilə fərqlənir, nöqtələrin yerinə buraxılmış fikri tamamlayın:

- dövlət investisiyaları
- infrastruktur təyinath investisiyalar
- iqtisadi investisiyalar
- istehsal təyinath investisiyalar
- xüsusi investisiyalar

370 İnfrastruktur təyinath investisiyalar bölünür: I sosial-sabit kapital qoyuluşları, II daxili kapital qoyuluşları, III əhaliyə göstərilən xidmət təyinath investisiyalar, IV institusional investisiyalar, V insan resurslarına yönəldilən kapital qoyuluşları

- II, III, IV
- I, III, V
- I, II, III
- I, IV, V
- III, IV, V

371 Hansı növ investisiyalar bilavasitə dövlət tərəfindən həyata keçiriləcək müəyyən istehsal infrastruktur sahələrinə qoyulan kapital qoyuluşunu tənzimləyir?

- bütün cavablar doğrudur
- infrastruktur təyinath investisiyalar
- daxili investisiyalar
- sosial sabit investisiyalar
- xarici investisiyalar

372 Hansı növ investisiyalar iqtisadiyyatda mövcud olan qurumların təşkili və onun idarə olunması strukturunun təkmilləşdirilməsinə yönəldilir:

- infrastruktur təyinath investisiyalar
- xarici investisiyalar
- daxili investisiyalar
- institusional investisiyalar
- sosial sabit investisiyalar

373 İntestisiya təsir göstərən amillər içərisində fərqləndirilir? I ideoloji, II siyasi, III infrastruktur, IV iqtisadi, V sosial mədəni amil.

- II, III, IV
- I, II, III
- I, III, V
- II, IV, V
- III, IV, V

374 İntestisiyaya təsir göstərən amillər içərisində hansı amil beynəlxalq səviyyədə gedən prosesləri, coğrafi dəyişiklikləri, təbii hadisələrin təsirindən ölkənin investisiya mühitinə dolayılı yolla təsirini tənzimləyir?

- hüquqi amillər
- regional amil

- siyasi amil
- qlobal amil
- sosial-mədəni amil

375 Aşağıda göstərilənlərdən hansı hər bir ölkədə dövlətin müvafiq sahədə qəbul etdiyi qanunvericilik aktına əsaslanır?

- investisiya vəsaiti
- investisiya mühiti
- investisiya amili
- investisiya mahiyyəti
- investisiya sahəsi

376 İnnovasiyalar hansı sahələr üzrə istiqamətləndirilir? I subyektlər üzrə, II obyektlər üzrə, III ETT üzrə, IV yenilik səviyyəsi üzrə, V istehsal sahəsi üzrə, VI yayılma sfərası üzrə

- IV, V, VI
- II, III, VI
- I, III, V
- II, IV, VI
- I, V, VI

377 İnnovasiyanın yenilik səviyyəsi üzrə səciyyələndirilməsində aşağıdakı amillərdən hansına bölünür? I dini, II idarəetmə, III bazis, IV saxta innovasiyalar, VII dövrü təşkil edən əhəmiyyətli sahələr, VIII nöqtəvi, IX antiinnovasiyalar, X köhnəlmiş sistemin yaxşılaşdırılması

- III, VI, VII, IX, X
- I, II, III, IV, V
- II, IV, VI, VIII, X
- I, VII, VIII, IX, X
- III, V, VII, IX, X

378 İnnovasiyanın əsas subyekti nədir?

- müəssisələr, idarələr və təşkilatlar;
- xarici və yerli şirkətlər;
- dövlət və özəl bölmələr;
- dövlət və xüsusi sahibkarlıq;
- özəl bölmələr və amortizasiya fondu;

379 İnnovasiyalar neçə forma üzrə yerinə yetirilir və hansılardır?

- 3 forma: natural, lokal və dövlət investisiyaları;
- formaya bölünməzlər;
- 3 forma: dövlət, özəl və yerli investisiyalar;
- 2 forma: dövlət və xüsusi investisiyalar;
- 2 forma: yerli və xarici investisiyalar;

380 Dövlət investisiyaları necə həyata keçirilir?

- daxili və xarici istiqrazlar buraxılışından hökumətin əldə etdiyi gəlirlər, amortizasiya fondu hesabına həyata keçirilir
- dövlət müəssisələrinin mənfəəti, amortizasiya fondu, digər qiymətli kağızların satışından alınan vəsait hesabına həyata keçirilir;
- bölünməz xüsusi mənfəət, amortizasiya fondu, xaricdən cəlb olunmuş uzun müddətli kredit, istiqrazların və digər qiymətli kağızların satışından alınan vəsait hesabına həyata keçirilir;
- vergilər, dövlət müəssisələrinin mənfəəti, daxili və xarici istiqrazlar buraxılışından hökumətin əldə etdiyi gəlirlər hesabına həyata keçirilir;
- vergilər, bölünməz xüsusi mənfəət, xaricdən cəlb olunmuş uzun müddətli kredit, istiqrazların və digər qiymətli kağızların satışından alınan vəsait hesabına həyata keçirilir;

381 Xüsusi investisiyalar necə həyata keçirilir?

- vergilər, dövlət müəssisələrinin mənfəəti, daxili və xarici istiqrazlar buraxılışından hökumətin əldə etdiyi gəlirlər hesabına həyata keçirilir;
- dövlət müəssisələrinin mənfəəti, amortizasiya fondu, digər qiymətli kağızların satışından alınan vəsait hesabına həyata keçirilir;
- daxili və xarici istiqrazlar buraxılışından hökumətin əldə etdiyi gəlirlər, amortizasiya fondu hesabına həyata keçirilir;
- bölünməz xüsusi mənfəət, amortizasiya fondu, xaricdən cəlb olunmuş uzun müddətli kredit, istiqrazların və digər qiymətli kağızların satışından alınan vəsait hesabına həyata keçirilir;
- vergilər, bölünməz xüsusi mənfəət, xaricdən cəlb olunmuş uzun müddətli kredit, istiqrazların və digər qiymətli kağızların satışından alınan vəsait hesabına həyata keçirilir;

382 İstehsal təyinatlı investisiyalar nədir?

- müəyyən məqsəd üçün iqtisadiyyatın fəaliyyətinin zəruri olan əlverişli şəraitinin yaradılmasını əks etdirir;
- bu təhsil, səhiyyə və istiqamətləndirilmiş sosial sfera sahələri üzrə ixtisaslaşma səviyyəsinin yüksəldilməsinə qoyulan investisiyalardır;
- dövlət tərəfindən həyata keçirilərək müəyyən istehsal infrastruktur sahələrinə qoyulan kapital qoyuluşunu tənzimləyir;
- istehsalın genişləndirilməsi, səmərəliliyinin artırılması ilə fərqlənir;
- iqtisadiyyatda mövcud olan qurumların təşkili və onların idarə olunması, strukturun təkmilləşdirilməsinə yönəldilir;

383 İnfrastruktur təyinatlı investisiyalar nədir?

- bu təhsil, səhiyyə və istiqamətləndirilmiş sosial sfera sahələri üzrə ixtisaslaşma səviyyəsinin yüksəldilməsinə qoyulan investisiyalardır;
- istehsalın genişləndirilməsi, səmərəliliyinin artırılması ilə fərqlənir;
- dövlət tərəfindən həyata keçirilərək müəyyən istehsal infrastruktur sahələrinə qoyulan kapital qoyuluşunu tənzimləyir;
- müəyyən məqsəd üçün iqtisadiyyatın fəaliyyətinin zəruri olan əlverişli şəraitinin yaradılmasını əks etdirir;
- iqtisadiyyatda mövcud olan qurumların təşkili və onların idarə olunması, strukturun təkmilləşdirilməsinə yönəldilir;

384 Sosial sabit investisiyalar nədir?

- istehsalın genişləndirilməsi, səmərəliliyinin artırılması ilə fərqlənir;
- bu təhsil, səhiyyə və istiqamətləndirilmiş sosial sfera sahələri üzrə ixtisaslaşma səviyyəsinin yüksəldilməsinə qoyulan investisiyalardır;
- iqtisadiyyatda mövcud olan qurumların təşkili və onların idarə olunması, strukturun təkmilləşdirilməsinə yönəldilir;
- dövlət tərəfindən həyata keçirilərək müəyyən istehsal infrastruktur sahələrinə qoyulan kapital qoyuluşunu tənzimləyir;
- müəyyən məqsəd üçün iqtisadiyyatın fəaliyyətinin zəruri olan əlverişli şəraitinin yaradılmasını əks etdirir;

385 İnsan resurslarına yönəldilən kapital qoyuluşları nədir?

- iqtisadiyyatda mövcud olan qurumların təşkili və onların idarə olunması, strukturun təkmilləşdirilməsinə yönəldilir;
- müəyyən məqsəd üçün iqtisadiyyatın fəaliyyətinin zəruri olan əlverişli şəraitinin yaradılmasını əks etdirir;
- istehsalın genişləndirilməsi, səmərəliliyinin artırılması ilə fərqlənir;
- bu təhsil, səhiyyə və istiqamətləndirilmiş sosial sfera sahələri üzrə ixtisaslaşma səviyyəsinin yüksəldilməsinə qoyulan investisiyalardır;
- dövlət tərəfindən həyata keçirilərək müəyyən istehsal infrastruktur sahələrinə qoyulan kapital qoyuluşunu tənzimləyir;

386 İnstitusional investisiyalar nədir?

- dövlət tərəfindən həyata keçirilərək müəyyən istehsal infrastruktur sahələrinə qoyulan kapital qoyuluşunu tənzimləyir;
- müəyyən məqsəd üçün iqtisadiyyatın fəaliyyətinin zəruri olan əlverişli şəraitinin yaradılmasını əks etdirir;
- istehsalın genişləndirilməsi, səmərəliliyinin artırılması ilə fərqlənir;
- iqtisadiyyatda mövcud olan qurumların təşkili və onların idarə olunması, strukturun təkmilləşdirilməsinə yönəldilir;
- bu təhsil, səhiyyə və istiqamətləndirilmiş sosial sfera sahələri üzrə ixtisaslaşma səviyyəsinin yüksəldilməsinə qoyulan investisiyalardır;

387 Investisiya mühiti nədir?

- beynəlxalq səviyyədə gedən proseslərin coğrafi dəyişiklikləri, təbii hadisələrin təsirindən formalaşır;
- ölkənin mövcud vəziyyətini nəzərə almaqla ölkədə siyasi sabitliyin, iqtisadiyyatın müdaxiləsi səviyyəsini və beynəlxalq sazişlərin şərtlərinə əməl olunmasını əhatə edir;
- iqtisadiyyatın ümumi vəziyyəti nəzərə alınmaqla inflyasiyanın səviyyəsi, milli valyutanın sabitliyi, vergi sistemi, gömrük xidməti nəzərə alınmaqla tənzimlənir;
- hər bir ölkə üçün mövcud olan vəziyyətin xarakterik xüsusiyyətlərini əks etdirir;
- ölkə əhalisinin xarici kapitalla cəlb olunması ilə onların ixtisas səviyyəsi, cəmiyyətin bilik səviyyəsini, təşkilatçılıq qabiliyyəti və sair amilləri nəzərə alınmaqla formalaşır;

388 Siyasi amil dedikdə nə başa düşülür?

- ölkə əhalisinin xarici kapitalla cəlb olunması ilə onların ixtisas səviyyəsi, cəmiyyətin bilik səviyyəsini, təşkilatçılıq qabiliyyəti və sair amilləri nəzərə alınmaqla formalaşır;
- beynəlxalq səviyyədə gedən proseslərin coğrafi dəyişiklikləri, təbii hadisələrin təsirindən formalaşır;
- hər bir ölkə üçün mövcud olan vəziyyətin xarakterik xüsusiyyətlərini əks etdirir;
- ölkənin mövcud vəziyyətini nəzərə almaqla ölkədə siyasi sabitliyin, iqtisadiyyatın müdaxiləsi səviyyəsini və beynəlxalq sazişlərin şərtlərinə əməl olunmasını əhatə edir;
- iqtisadiyyatın ümumi vəziyyəti nəzərə alınmaqla inflyasiyanın səviyyəsi, milli valyutanın sabitliyi, vergi sistemi, gömrük xidməti nəzərə alınmaqla tənzimlənir;

389 İqtisadi amil dedikdə nə başa düşülür?

- ölkənin mövcud vəziyyətini nəzərə almaqla ölkədə siyasi sabitliyin, iqtisadiyyatın müdaxiləsi səviyyəsini və beynəlxalq sazişlərin şərtlərinə əməl olunmasını əhatə edir;
- hər bir ölkə üçün mövcud olan vəziyyətin xarakterik xüsusiyyətlərini əks etdirir;
- ölkə əhalisinin xarici kapitalla cəlb olunması ilə onların ixtisas səviyyəsi, cəmiyyətin bilik səviyyəsini, təşkilatçılıq qabiliyyəti və sair amilləri nəzərə alınmaqla formalaşır;
- iqtisadiyyatın ümumi vəziyyəti nəzərə alınmaqla inflyasiyanın səviyyəsi, milli valyutanın sabitliyi, vergi sistemi, gömrük xidməti nəzərə alınmaqla tənzimlənir;
- beynəlxalq səviyyədə gedən proseslərin coğrafi dəyişiklikləri, təbii hadisələrin təsirindən formalaşır;

390 Sosial mədəni amil dedikdə nə başa düşülür?

- hər bir ölkə üçün mövcud olan vəziyyətin xarakterik xüsusiyyətlərini əks etdirir;
- ölkənin mövcud vəziyyətini nəzərə almaqla ölkədə siyasi sabitliyin, iqtisadiyyatın müdaxiləsi səviyyəsini və beynəlxalq sazişlərin şərtlərinə əməl olunmasını əhatə edir;
- iqtisadiyyatın ümumi vəziyyəti nəzərə alınmaqla inflyasiyanın səviyyəsi, milli valyutanın sabitliyi, vergi sistemi, gömrük xidməti nəzərə alınmaqla tənzimlənir;
- beynəlxalq səviyyədə gedən proseslərin coğrafi dəyişiklikləri, təbii hadisələrin təsirindən formalaşır;
- ölkə əhalisinin xarici kapitalla cəlb olunması ilə onların ixtisas səviyyəsi, cəmiyyətin bilik səviyyəsini, təşkilatçılıq qabiliyyəti və sair amilləri nəzərə alınmaqla formalaşır;

391 Qlobal amil dedikdə nə başa düşülür?

- hər bir ölkə üçün mövcud olan vəziyyətin xarakterik xüsusiyyətlərini əks etdirir;
- iqtisadiyyatın ümumi vəziyyəti nəzərə alınmaqla inflyasiyanın səviyyəsi, milli valyutanın sabitliyi, vergi sistemi, gömrük xidməti nəzərə alınmaqla tənzimlənir;
- iqtisadiyyatda mövcud olan qrupların təşkili və onların idarə olunması, strukturun təkmilləşdirilməsinə yönəldilir;
- beynəlxalq səviyyədə gedən proseslərin coğrafi dəyişiklikləri, təbii hadisələrin təsirindən ölkənin investisiya mühitinə dolayı yolla təsirini tənzimləyir;
- ölkənin mövcud vəziyyətini nəzərə almaqla ölkədə siyasi sabitliyin, iqtisadiyyatın müdaxiləsi səviyyəsini və beynəlxalq sazişlərin şərtlərinə əməl olunmasını əhatə edir;

392 İnvestisiya fəaliyyəti aşağıdakı variantlardan hansında sahələr üzrə həyata keçirilmir?

- istehsal növünün təşkili üçün zəruri olan texniki sənədləşdirmə və istehsala tətbiq edilmiş texniki, texnoloji, kommersiya və digər biliklərin məcmusu;
- pul vəsaiti, kreditlər, məqsədli bank əmanətləri, səhmlər və digər qiymətli kağızlar;
- daşınan və daşınmaz əmlak;
- müəyyən qaydada rəsmiləşdirilməmiş elmi təcrübə və istehsalın təşkilində zəruri olmayan texniki sənədləşdirmə;
- müvafiq qaydada rəsmiləşdirilmiş elmi təcrübə və digər intellektual sərvətlər;

393 Daxili investisiya mənbələrinin tərkibinə daxil olmayan variantı seçin?

- qrantlar;
- şəxsi vəsaitlər;
- büdcədənkənar fondların vəsaiti;
- texniki yardımlar;
- beynəlxalq təşkilatların maliyyə vəsaitləri;

394 İnvestisiya prosesi dedikdə nə başa düşülür?

- qeyri-dövlət, dövlət, fiziki şəxslər tərəfindən həyata keçirilməyən investisiya fəaliyyətidir;
- hər bir ölkə üçün mövcud olan vəziyyətin xarakterik xüsusiyyətlərini əks etdirir;
- investisiya qoyuluşlarının və onların həyata keçirilməsi ilə bütün proseslərin məcmusu başa düşülür;
- hər bir ölkədə dövlətin müvafiq sahədə qəbul etdiyi qanunvericilik aktlarıdır;
- istehsalata və sosial sahələrə istiqamətləndirilməmiş investisiya fəaliyyəti hesab olunur;

395 Daxili investisiya mənbələrinə daxil deyil?

- beynəlxalq təşkilatların maliyyə vəsaitləri;
- ticarət kapitalı;
- dövlətlərarası kredit;
- bank krediti;
- qrantlar;

396 İnnovasiya dedikdə nə başa düşülür?

- istehsalın genişləndirilməsi, səmərəliliyinin artırılması ilə fərqlənir;
- hər bir ölkə üçün mövcud olan vəziyyətin xarakterik xüsusiyyətlərini əks etdirir;
- iqtisadiyyatın inkişafının səmərəliliyinin yüksəldilməsi və rəqabət qabiliyyətliliyinin artmasının əsas amilidir;
- beynəlxalq səviyyədə gedən proseslərin coğraf dəyişiklikləri, təbii hadisələrin təsirindən formalaşır;
- müəyyən məqsəd üçün iqtisadiyyatın fəaliyyətinin zəruri olan əlverişli şəraitinin yaradılmasını əks etdirir;

397 İnnovasiya neçə sahə üzrə istiqamətləndirilir və hansılardır?

- 3 sahə: dini, hüquqi və təhsil sferası üzrə;
- 3 sahə: ictimai, mədəni və mənəvi sahələr üzrə;
- 2 sahə: iqtisadi və siyasi sahələr;
- 3 sahə: obyekt, yenilik səviyyəsi, yayılma sferası üzrə;
- 2 sahə: elm və mədəniyyət sahələri üzrə;

398 İnnovasiyanın obyekt sahələrinə daxil deyil?

- idarəetmə, istehsal, texnoloji sahələr;
- təşkilati istehsal, ekoloji, mənəvi sferalar
- hərbi, idarəetmə, iqtisadi sahələr;
- mili, regional, lokal sahələr;
- texnoloji, hüquq, sosial-iqtisadi sahələr;

399 İnnovasiyanın obyekt sahələrinə daxil olan variantı seçin?

- etika, lokal, elm sahələri;
- mədəniyyət, milli, etika;
- elm, qlobal, hərbi sahələr;
- ekoloji, iqtisadi, hərbi, ekoloji sahələr;
- ideologiya, regional, texnoloji;

400 Mənəvi sfera öz daxilində aşağıdakılardan hansına bölünür?

- mədəniyyət, nəqtəvi, lokal;
- etika, elm, milli;
- elm, təhsil, qlobal;
- milli, regional, lokal;
- dini, ideologiya, nəqtəvi;

401 İnnovasiyanın yenilik səviyyəsinə daxil deyil?

- təkmilləşdirilmiş, yaxşılaşdırılmış sahələr;
- saxta innovasiyalar, antiinnovasiyalar;
- bazis, mikroinnovasiyalar;
- iqtisadi, sosial-iqtisadi, mənəvi sferalar;
- dövrü təşkil edən əhəmiyyətli sahələr;

402 İnnovasiyanın yayılma sferasına daxildir?

- elm, mədəniyyət, dini, saxta innovasiyalar;

- texnoloji, ideologiya, hərbi, hüquq;
- iqtisadi, siyasi, sosial-iqtisadi, mənəvi;
- milli, nöqtəvi, lokal, qlobal, regional;
- təşkilati istehsal, ekoloji, idarəetmə;

403 İnnovasiyanın yayılma sferasına daxil deyil?

- nöqtəvi, regional;
- milli, lokal;
- qlobal, milli;
- iqtisadi, sosial-iqtisadi;
- lokal, nöqtəvi;

404 Milli iqtisadiyyatın balanslaşdırılmasında dövlətin vəzifələrinə aiddir: 1. Sosial iqtisadi inkişaf strategiyası təyin olunur. 2. İqtisadiyyatda struktur yenidənqurmalar həyata keçirilir. 3. İnvestisiya siyasəti reallaşdırılır. 4. Xarici iqtisadi fəaliyyət istiqamətləri müəyyən edilir.

- 1,4,2
- 2,3,4
- 1,2,3
- 1,2,3,4
- 1.4

405 Milli iqtisadiyyatın balanslaşdırılmasında dövlətin vəzifələrinə aiddir: 1. Ölkənin sosial iqtisadi inkişafı proqnozlaşdırılaraq təhlil edilir. 2. Dövlət satınalmaları müəyyənləşdirilir. 3. Pul tənzimlənməsi həyata keçirilir. 4. Özəlləşdirmə tətbiq edilərək reallaşdırılır.

- 1,4,2
- 2,3,4
- 1,2,3
- 1,2,3,4
- 1.4

406 Milli iqtisadiyyatın balanslaşdırılmasında dövlətin vəzifələrinə aid deyil:

- Antiinhisar tənzimləmə tədbirləri həyata keçirilir.
- Əhalinin sosial təminatını həyata keçirir
- Ətraf mühitin mühafizəsi təmin edilir.
- İstehsal vasitələrinin yerləşdirilməsi həyata keçirilir
- Dövlətin maliyyə-vergi siyasəti reallaşdırılır.

407 Xarici iqtisadi fəaliyyətin tənzimlənməsi metodu:

- rəqəmlərin cəmi
- diversifikasiya
- qeyri –tarif
- diskont
- qalıq dəyəri

408 Xarici iqtisadi fəaliyyətin tənzimlənməsi metodu:

- delfi
- uçot
- gömrük tarif
- bərabər amortizasiya
- deviz

409 Xarici rəqabətin dağıdıcı təsirindən milli iqtisadiyyatı qorumaq üçün hansı tədbirlər görülməlidir?

- hər şey bazarın öhdəsinə buraxılmalıdır
- idxal gömrük tarifləri yüngülləşdirilməlidir
- azad iqtisadi zona(lar) təşkil edilməlidir
- dövlət tərəfindən proteksionist siyasət yeridilməlidir
- «açıq qap» siyasəti yeridilməlidir

410 Ölkədə iqtisadi təhlükəsizliyin mövcudluğu amilləri:

- həyat səviyyəsinin aşağı olması
- məmur özbaşnalığı
- xarici təhlükənin olması
- iqtisadi tərəqqi
- polis qanunsuzluğu

411 Ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi səviyyəsini müəyyən edən göstəricilər aşağıdakılardır: 1. adambaşına düşən ümumi daxili məhsul, onun dinamikası. Ölkələr üzrə müqayisəsi; 2. emalədirici sənayenin ümumi məhsulda xüsusi çəkisi; 3. sənayenin ümumi məhsulunda maşınqayırmanın xüsusi çəkisi; 4. - investisiyaların ümumi daxili məhsula nisbəti;

- 1,4
- 1,4,2
- 1,2,3
- 1,2,3,4
- 2,3,4

412 Ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi səviyyəsini müəyyən edən göstəricilər aşağıdakılardır: 1. - elmi tədqiqatlar, təcürbi konstruktiv işləri üzrə xərclərin ümumi daxili məhsula nisbəti; 2. - beynəlxalq standartlara görə müəyyən olunmuş yoxsulluğun səviyyəsi; 3. - həyatın orta yaşayış müddəti, il; 4. - 10 faiz ən çox gəlirləri olan əhali ilə 10 faiz gəlirləri az olan əhali arasında nisbət, dəfə;

- 1,2,3,4
- 2,3,4
- 1,4,2
- 1,2,3
- 1,4

413 ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi səviyyəsini müəyyən edən göstəricilər aşağıdakılardır: 1. - beynəlxalq standartlara görə işsizlik səviyyəsi, faizlə; 2. - illik inflyasiya; 3. - dövlət borcu, onun ümumi daxili məhsula, büdcə gəlirlərinə nisbəti, faizlə;

- 1,3
- 2,3
- 1,2

- 1,2,3
 2.0

414 Xarici iqtisadi təhlükəsizlik milli və beynəlxalq maraqların qovşağında formalaşır və onun indikatorları aşağıdakılar hesab oluna bilər: 1. Makrosəviyyədə rəqabətqabiliyyətliliyi. 2. Azərbaycanın dünya ÜDM-də xüsusi çəkisi və onun dünya ixracında payı. 3. Xarici ölkələrə nisbətən əhalinin həyat səviyyəsi və keyfiyyəti 4. Azərbaycan biznesin transmilli şirkətlərin fəaliyyətində iştirakı 5. İnvestisiya mühitinin beynəlxalq reytinginin qiymətləndirilməsi

- heç biri
 2,3,4
 hamısı
 1,2,4,5
 2,3,5

415 Milli iqtisadiyyatın inkişafının yüksək səviyyəsinə nail olmaq, onun dünya iqtisadi sistemində öz yerini tutması üçün bu qaydalar kateqoriyası olmalıdır: 1) İQTİSADİ, 2) SİYASİ 3) İDEOLOJİ

- 1.3
 2.0
 1.2
 1,2,3
 2.3

416 Xarici iqtisadi əlaqələrin tənzimlənməsi sahələrinə daxil deyil:

- xidmətlərin tənzimlənməsi
 valyutanın tənzimlənməsi
 investisiyaların tənzimlənməsi
 norma və normativlərin tənzimlənməsi
 əmtəə axınının tənzimlənməsi

417 Xarici iqtisadi fəaliyyətlə bağlı siyasətdir:

- heç biri
 ticarət
 iqtisadi
 hamısı
 valyuta

418 Azərbaycanın ərazisi hansı iqtisadi miqyaslar üzrə istehsal sistemində bölünə bilər?

- mikro, mezo;
 makro, mezo;
 mikro mezo;
 makro, mikro, mezo;
 bölünə bilməz;

419 Milli iqtisadiyyata aid deyil?

- milli bazarı və ölkənin dünya iqtisadiyyatındakı mövqeyini tədqiq edir;

- iqtisadi proseslərin milli zəmində fəaliyyətini əks etdirir;
- sosial problemləri tədqiq edir
- dövlətin iqtisadiyyata müdaxiləsinin qarşısını almağa kömək edir;
- milli psixologiya və ənənəvi davranışda cəmiyyət üzvlərinin məsuliyyətini müəyyənləşdirir;

420 Hüquqi dövlət dedikdə nə başa düşülür?

- milli sərvətlərin qorunub saxlanılmasını;
- demokratik milli dövlət quruculuğunun hüquqi cəhətdən təmin olunmasını;
- iqtisadiyyatın təsirindən azad edilməsini;
- vətəndaşların milli sərvətlərə sahib olmağını;
- özünü idarəetmə sisteminin formalaşmasını və inkişafını;

421 Azad iqtisadi fəaliyyət dedikdə nə başa düşülür?

- dövlətin iqtisadi mənafeələrinin səbəblərini öyrənir;
- iqtisadiyyatın kənar təsirlərdən asılılığının olması deməkdir;
- ölkələrlə qarşılıqlı əlaqələrin təminatını əks etdirir;
- sərbəst istehsal təsərrüfat fəaliyyəti başa düşülür;
- istehsal təsərrüfat əlaqələrindən iqtisadi cəhətdən asılılığını göstərir;

422 Milli hisslər dedikdə nə başa düşülür?

- milli dövlət quruculuğunun hissi cəhətdən təmin olunmasını əks etdirir;
- hissi dövlət prinsiplərini əks etdirir;
- insanların hərtərəfli olaraq müəyyən sistem daxilində və qrup şəklində inkişafını əhatə edir;
- bir dövlətin heç bir dövlətdən asılı olmamasını əks etdirir
- ölkənin vətəndaşlarının milli sərvətlərə sahib olmasını, onun qorunub saxlanmasını əks etdirir;

423 Milli istehsalın iqtisadi şərtləri dedikdə nə başa düşülür?

- istehsal təsərrüfat prosesinin və iqtisadiyyatın subyektlərini əhatə etməsidir;
- daxili təkrar istehsal prosesinin amilləri başa düşülür;
- sosial-mədəni mühitin təmin edilməsidir;
- xarici təkrar istehsal və daxili təkrar istehsal prosesinin amilləri başa düşülür;
- xarici təkrar istehsal prosesinin amilləri başa düşülür;

424 Ərazi əmək bölgüsü necə izah edilir?

- ayrı-ayrı ölkələrdə müəyyən məhsul növləri istehsalının ixtisaslaşmasıdır;
- ümumdünya təsərrüfat əlaqələri çərçivəsində iqtisadi inteqrasiya meyillərinin güclənməsidir;
- əmək bölgüsünün mövcudluğunu və inkişafını fərqləndirir;
- müəyyən istehsal sahələrini ölkənin müəyyən ərazilərinə təhkim edən əmək bölgüsüdür;
- milli iqtisadiyyatın əsaslarının təşkilidir;

425 Milli iqtisadiyyat.....?

- ayrı-ayrı ölkələrin daxili ehtiyatlarını müəyyən edən bir sistemdir
- ayrı-ayrı ölkələrlə ixrac-idxal əməliyyatları ilə müəyyən olunan bir sistemdir
- beynəlxalq iqtisadiyyatla yalnız qarşılıqlı əlaqə çərçivəsində ayrı-ayrı ölkələrin inzibati ərazi sərhədləri üzrə təbii-coğrafi fərqlərə görə bölünən bir sistemdir

- beynəlxalq iqtisadiyyatla əlaqə və asılılıq çərçivəsində ölkələrin inzibati ərazi sərhədləri üzrə təbii-coğrafi, sosial-iqtisadi, texniki-texnoloji fərqlərə görə bölünən müstəqil təsərrüfat sistemidir
- ayrı-ayrı ölkələrin müvafiq olaraq daxili maliyyə resurslarını müəyyənləşdirən bir sistemdir

426 Mİ-nin predmeti hesab olunur?

- həmin elm tərəfindən müəyyən olunmuş ərazi əmək bölgüsü
- həmin elm tərəfindən müəyyən olunmuş istehsal resurslarının təyinatı
- həmin elm tərəfindən müəyyən olunmuş ərazilər
- həmin elm tərəfindən müəyyən olunmuş sərhədlərin məhdudlaşdırılan sahəsi
- həmin elm tərəfindən müəyyən olunmuş tənzimləmə metodları

427 Milli iqtisadiyyatın tənzimlənmə vasitələrini və onun sayının düzgün verildiyi bəndi göstəri:

- 3 azad iqtisadi fəaliyyət, hüquqi dövlət, real iqtisadi müstəqillik
- 3 milli hissələr, real iqtisadi müstəqillik, milli iqtisadi mənayələr
- 2 iqtisadi birlik, kompleks inkişaf
- 3 real iqtisadi müstəqillik, hüquqi dövlət, milli hissələr
- 2 hüquqi dövlət, ərazi birliyi

428 Milli iqtisadi inkişafa nail olmaq üçün dövləti gördüyü tədbirlərdən biri yanlış verilmişdir:

- qiymətlərdən sabitlik əldə etmək
- iqtisadi artım əldə etmək
- xarici iqtisadi fəaliyyətdə trəzlığa nail olmaq
- ixtisaslaşma sahələrinin sayını artırmaq
- yüksək səviyyəli məşğulluğa nail olmaq

429 Milli iqtisadi inkişafa nail olmaq üçün dövləti gördüyü tədbirlərdən biri yanlış verilmişdir:

- qiymətlərdən sabitlik əldə etmək
- iqtisadi artım əldə etmək
- xarici iqtisadi fəaliyyətdə trəzlığa nail olmaq
- ixtisaslaşma sahələrinin sayını artırmaq
- yüksək səviyyəli məşğulluğa nail olmaq

430 Milli iqtisadiyyata aid deyil?

- milli bazarı və ölkənin dünya iqtisadiyyatındakı mövqeyini tədqiq edir;
- iqtisadi proseslərin milli zəmində fəaliyyətini əks etdirir;
- sosial problemləri tədqiq edir;
- dövlətin iqtisadiyyata müdaxiləsinin qarşısını almağa kömək edir;
- milli psixologiya və ənənəvi davranışda cəmiyyət üzvlərinin məsuliyyətini müəyyənləşdirir;

431 Milli iqtisadiyyat fəni aşağıdakılardan hansıları müəyyənləşdirir? I-ölkənin itisadi potensialı; II-ölkənin sənaye potensialı; III-regionların iqtisadi inkişaf səviyəsini; IV-Milli bazarı; V-istehsal resurslarının təyinatı

- II; IV
- I; III
- II; V
- I; IV

IV; V

432 Milli iqtisadi inkişafa nail olmaq üçün dövləti gördüyü tədbirlərdən biri yanlış verilmişdir:

- qiymətlərdən sabitlik əldə etmək
 iqtisadi artım əldə etmək
 xarici iqtisadi fəaliyyətdə trazlığa nail olmaq
 ixtisaslaşma sahələrinin sayını artırmaq
 yüksək səviyyəli məşğulluğa nail olmaq

433 Milli iqtisadiyyatın vəzifəsi nədir?

- milli iqtisadiyyatın təbii ehtiyatlara, iqtisadi potensiala, iqlimə, coğrafi mövqeyə görə ictimai istehsalın amilləri vasitəsilə əlaqələndirilməsidir;
 ölkənin iqtisadiyyatı, ictimai həyatda və bütün sahələr üzrə dəyişikliklərin aparılmasıdır;
 bütövlükdə iqtisadiyyata xas olan həm daxili, həm də xarici iqtisadiyyat vasitələrinin inkişafını əks etdirir;
 hər hansı bir ölkədə daim dəyişilən və yeniləşən bir sistemin müəyyən sahələr üzrə qarşılıqlı əlaqələrini əks etdirir;
 milli iqtisadiyyatın formalarının bir mexanizm kimi müstəqil milli əsaslarla hərəkət etməsidir;

434 Ölkənin daha çox əhəmiyyətə malik olan iqtisadi artımını şərtləndirən amillərə aid deyil?

- sahibkarlıq fəaliyyəti;
 kapital resursları;
 əmək resursları;
 təbii olmayan resurslar;
 torpaq resursları;

435 Milli iqtisadiyyat hansı qaydalarla həyata keçirilir?

- ideoloji, dəyər, struktur;
 siyasi, mədəni, mənəvi;
 iqtisadi, sosial, sahəvi;
 iqtisadi, siyasi, ideoloji;
 regional, sahəvi, iqtisadi;

436 Milli iqtisadi inkişafa nail olmaq üçün dövlətin həyata keçirdiyi tədbirlərə aid deyil?

- rəqabətin inkişafına və böhranın aradan qaldırılmasına mane olmaq;
 yüksək səviyyəli məşğulluğa nail olmaq;
 qiymətlərdə sabitlik əldə etmək;
 xarici iqtisadi fəaliyyətdə tarazlığa nail olmaq;
 iqtisadi artım əldə etmək;

437 Gömrük siyasətinə aid olmayan variantı seçin?

- xüsusi gömrük rejimlərinə və kontingentləşdirilməyə hüququn əldə edilməsi;
 ixrac yönümlü və idxal əvəzindən istehsalatın prioritet inkişafı;
 ixrac-idxal ticarət əməliyyatlarının strukturunun adaptasiyası;
 anti-böhran strategiyasının adaptasiyası;
 ölkənin azad iqtisadi zonalarına və xarici ölkələrə nüfuz etmə;

438 İqtisadi fəaliyyətə dövlət təsirinin istiqamətinin səhv verildiyi cavabı tapın:

- pul-kredit siyasəti
- anti-inhisar siyasəti
- vergi siyasəti
- tənzimləmə siyasəti
- gömrük siyasəti

439 Ölkələrin vergi siyasətinin həyata keçirilməsində apardığı tədbirlərdən səhv olanı tapın:

- Offşor zonalara nüfuz etmə
- vergi ödənişləri strukturunun adaptasiyası
- mal çeşidinin təkmilləşdirilməsi
- ixrac-yönümlü və idxal əvəzədən istehsalatın prioritet inkişafı
- istehsalat xərclərinin strukturunun optimallaşdırılması

440 Anti-inhisar siyasətinə aid olmayan variantı seçin?

- anti-inhisar strategiyasının adaptasiyası;
- iqtisadi agent tərəfindən həyata keçirilən əqdlərin anti-inhisar qanunvericiliyinə uyğunlaşdırılmasının əsaslanması;
- ədalətli rəqabət əsasında işlərin aparılmasının əsaslanması;
- ehtiyat bazarında davranışın təkmilləşdirilməsi;
- üstünlük təşkil etmələmətlərinin iqtisadiyyatda olmamasının əsaslanması;

441 Aşağıdakılardan birində uyğunluq düzgün verilməyib:

- dövlətin iqtisadi fəaliyyət istiqamətlərindən biri – gömrük siyasəti
- iqtisadi qayda – azad bazar, sərbəst qayda da bura aiddir
- iqtisadi mexanizmlər – açıq və qapalı tip olur
- dövlət tərəfindən büdcə-vergi tənzimlənməsi vasitəsilə əhalinin həyat səviyyəsinin yüksəldilməsi – tənzimlənən bazar iqtisadiyyatı modelidir
- İsveç modeli – yüksək əmək haqqı, yüksək vergi yükü

442 İsveç modelinin çatışmayan cəhəti?

- bu modeldə gəlirlərin çox olmasına baxmayaraq, aşağı vergi qoyma müşahidə olunur;
- bu modeldə sosial siyasəti zəif olan ölkələrin iştirak etməsi;
- dövlətin bölməsinin iqtisadiyyata demək olar ki, müdaxiləsinin olmaması;
- vergi yükünün və əməkhaqqının yüksək olması milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyini aşağı salır;
- əhalinin milli gəlirlərinin çox hissəsi büdcə vasitəsilə bölüşdürülmür;

443 İsveç modelinin çatışmayan cəhəti dedikdə nə başa düşülür?

- əhalinin milli gəlirlərinin çox hissəsi büdcə vasitəsilə bölüşdürülmür;
- bu modeldə sosial siyasəti zəif olan ölkələrin iştirak etməsi;
- bu modeldə gəlirlərin çox olmasına baxmayaraq, aşağı vergi qoyma müşahidə olunur;
- vergi yükünün və əməkhaqqının yüksək olması milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyini aşağı salır;
- dövlətin bölməsinin iqtisadiyyata demək olar ki, müdaxiləsinin olmaması;

444 Dövlət müəssisəsi dedikdə nə başa düşülür?

- kapitala sərəncam vermək və gəlirlərin bölüşdürülməsində müxtəlif səviyyələrdə iştirak etmək hüququna malik olan səhmdarların cəlb olunması yolu ilə formalaşır;
- kapitalın, dövlətin, ölkə və xarici investorların iştirakının xüsusi çəkisi əsasında formalaşır;
- sahibkarlıq məsuliyyətini və riskini üzərinə götürən kapitala malik olan və ona sərəncam verən gəlirlərin bölgüsünü vahid əldə mərkəzləşdirən sahibkar müəssisəsidir;
- mülkiyyətçi dövlətdir, gəlirlərin bölüşdürülməsi və sərəncamverici funksiyaya malikdir;
- bir qrup sahibkar kapitalın mülkiyyətçisidir

445 Müəssisənin ixtisaslaşması dərinləşdikcə hansı əlaqələr mürəkkəbləşir və yeiləşir?

- sahibkarlıq əlaqələri
- xarici ticarət əlaqələri
- istehsal əlaqələri
- kooperasiya əlaqələri
- iqtisadi mübadilə əlaqələri

446 XVIII-XIX əsrin əvvəllərində əsas iqtisadi subyekt hesab olunur?

- inkasso
- iqtisadi agentlər
- likvid
- individ
- sənədli akkreditiv

447 Azərbaycanın bazar iqtisadiyyatına keçidinin II mərhələsi hansı xüsusiyyətləri ilə səciyyələnir?

- monetar siyasətin tənzimlənməsi
- antiinflasiya tədbirlərinin həyata keçirilməsi
- bazarın «oyun qaydaları»nı hərəkətə gətirmək
- makroiqtisadi, sosial və siyasi sabitliyi xüsusilə maliyyə sabitliyini təmin etmək
- dövlətin büdcə kəsirinin minimuma endirilməsi

448 Hansı modeldə istehsal xərclərinin minimumlaşdırılması, məhsulun rəqabət qabiliyyətliliyinin artırılması, əsas göstəricilərdən biridir:

- İsveç modeli
- Cənubi-Koreya modeli
- Amerika modeli
- Yapon modeli
- Alman modeli

449 Aşağıdakı fikirlərdən birində İsveç modeli üçün aid olmayan xüsusiyyətlər verilib:

- əhalinin milli gəlirinin çox hissəsi büdcə vasitəsilə yenidən bölüşdürülməyə əsaslanır;
- yüksək əmək haqqı və vergi yükünün çox olması nəticəsində milli iqtisadiyyatın rəqabət qabiliyyətinin aşağı salınması
- yüksək vergi
- yüksək gəlirlərin olması
- kiçik və orta sahibkarlığın inkişafı

450 Aşağıdakı bəndlərdən birində dövlətin iqtisadiyyatda iştirakının modellərinin düzgün sayı və onlardan biri verilmişdir. Bu cavabı tapın:

- 5 qarışıq bazar iqtisadiyyatı modeli
- 5 azad bazar iqtisadiyyatı modeli
- 3 sosial yönümlü bazar iqtisadiyyatı modeli
- 4 tənizmlənən bazar iqtisadiyyatı modelli
- 4 vahid bazar iqtisadiyyatı modeli

451 Bazar iqtisadiyyatına keçidin yollarından biri yanlışdır:

- azad rəqabət mühitinin formalaşdırılması üçün antiinşisar və haqsız rəqabət formalarının, tədbirlərinin həyata keçirilməsi
- bazar infrastruktur və seqmentlərinin yaradılması
- antiinflasiya tədbirlərinin həyata keçirilməsi və maliyyə sabitliyinə nail olunmaq
- qiymətlərin kəskin azalması, əhalinin maddi rifah halının artması
- əhalinin sosial mydafiəsinin təşkili

452 Müəssisə bazara çıxarılan uyğun hüquq orqanında qeydə alınmış, ümumi əmtəə nişanı olan əmtəə və xidmətlərin məcmusu – qeyd olunan fikirlər milli iqtisadiyyatda hansı konsepsiyanın nəzəri əsasını təşkil edir?

- istehlak
- sosial
- resurs
- məhsul
- institutsional

453 Müəssisə bazara xidmət və məhsul çıxaran istehsal prosesi istehlakçıların marağının ahəgdarlığını təmin edən təşkilatdır – deyilən nəzəri fikirlər milli iqtisadiyyatın hansı konsepsiyasını təşkil edir?

- institutsional
- resurs
- məhsul
- sosial
- istehlak

454 Çoxmilli TMK (Transmilli kompaniyalar) dedikdə nə başa düşülür?

- yalnız bir ölkədə fəaliyyət göstərir, əməliyyatlarında xarici kapital iştirak edir;
- əməliyyatlarında xarici kapital iştirak etmir;
- yalnız bir ölkədə fəaliyyət göstərir;
- iki və daha çox ölkədə fəaliyyət göstərir, əməliyyatlarında xarici kapital iştirak edir;
- iki və daha çox ölkədə fəaliyyət göstərir, əməliyyatlarında xarici kapital iştirak etmir;

455 Qarışıq iqtisadiyyat modeli dedikdə nə başa düşülür?

- burada dövlətin iştirakı minimum səviyyədə olub, bazar mexanizmlərini tənizmləyir;
- dövlət tərəfindən büdcə vergi tənizmlənməsi vasitəsilə əhalinin həyat səviyyəsinin yüksəldilməsinə xidmət edərək, sosial problemlərin həllinə istiqamətləndirilir;
- dövlətin iqtisadi təsərrüfat fəaliyyətinə əsaslanaraq kompleks şəkildə inzibati və iqtisadi mexanizmlər vasitəsilə təsir göstərir;
- bu model həm dövlət, həm də özəl strukturlara məlik qarışıq iqtisadiyyat baxımından həyata keçirilərkən tənizmlənir;
- bu model istehsal xərclərini minimumlaşdırır və məhsulun rəqabət qabiliyyətliliyini artırır;

456 İnsan resurslarına daxildir:

- demoqrafik
- əmtəə və xidmətlərin
- sahibkarlıq
- hamısı
- kadr potensialı

457 Təbii resurslara aid olmayan variantı seçin?

- sahibkarlıq fəaliyyətinin birbaşa və dolaylı inkişafına təsir göstərir;
- bu komponentlər təbii resursların məcmusunu təşkil edir;
- təbii resurslar istifadə olunan və ya olunmayan təbii komponentlərdir;
- təbii resurslar yalnız istifadə olunan komponentlərdir;
- iqtisadi fəaliyyət növlərinin tərkibini və strukturunu müəyyən etməklə tənzimləyir;

458 Ərazi (region) resurslarının məcmuuna daxildir:

- sahibkarlıq iqlimi və investisiya cəlbediciliyi
- insan resursları
- təbi resurslar
- hamısı birlikdə
- təbii-iqlim şəraiti

459 Makroiqtisadi proqnozlaşdırma və planlaşdırma üçün nə xas deyil?

- ərazi strukturu;
- sahə strukturu;
- sosial struktur;
- yığım strukturu;
- istehsal strukturu;

460 Xammal və material resursları dedikdə nə başa düşülür?

- informasiya təminatının inkişafını və proqnozlaşdırılmasını nəzərə almaqla həyata keçirilir;
- buraya mənfəət, dövrüyyə vergisi, əhalidən alınan vergilər, özəl bölmədən alınan vergilər, sosial sığorta büdcəsinə ödəmələr;
- ümumi proqnozlaşdırılmış sistemin tərkib hissəsi olub, əmək qabiliyyətli əhalinin dinamikasını müəyyən etməklə həyata keçirilir;
- tələbatın proqnozlaşdırılması yolu ilə həyata keçirilir, bu da əsasən müəyyən metodlardan istifadə etməklə idarə edilir və həyata keçirilir;
- kadr potensialı, ümumtəhsil səviyyəsinin yüksəldilməsi, ali və orta ixtisas təhsilinin inkişaf etdirilməsini göstərir;

461 Elm və intellektual potensial nədir?

- ümumi proqnozlaşdırılmış sistemin tərkib hissəsi olub, əmək qabiliyyətli əhalinin dinamikasını müəyyən etməklə həyata keçirilir;
- tələbatın proqnozlaşdırılması yolu ilə həyata keçirilir, bu da əsasən müəyyən metodlardan istifadə etməklə idarə edilir və həyata keçirilir;
- informasiya təminatının inkişafını və proqnozlaşdırılmasını nəzərə almaqla həyata keçirilir
- kadr potensialı, ümumtəhsil səviyyəsinin yüksəldilməsi, ali və orta ixtisas təhsilinin inkişaf etdirilməsini göstərir;

- buraya mənfəət, dövrüyyə vergisi, əhalidən alınan vergilər, özəl bölmədən alınan vergilər, sosial sığorta büdcəsinə ödəmələr;

462 Ölkənin ehtiyat potensialı deyil:

- informasiya
 işçi qüvvəsi
 ETT və investisiya resursları
 maliyyə resursları
 əmək ehtiyatları

463 Təbii resurslardan istifadə optimallaşdırılmasına daxildir:

- rentabellik
 təkrar istehsal qanunauyğunluqları
 coğrafi və kəmiyyətin yüksəldilməsinin hesablanması
 hamısı
 resurs təsərrüfatı səmərəli növbəliliyini

464 Fərdi xüsusi müəssisə nədir?

- kapitalın, dövlətin, ölkə və xarici investorların iştirakının xüsusi çəkisi əsasında formalaşır
 kapitalla sərəncam vermək və gəlirlərin bölüşdürülməsində müxtəlif səviyyələrdə iştirak etmək hüququna malik olan səhmdarların cəlb olunması yolu ilə formalaşır;
 bir qrup sahibkar kapitalın mülkiyyətçisidir;
 sahibkarlıq məsuliyyətini və riskini üzərinə götürən kapitalla malik olan və ona sərəncam verən gəlirlərin bölgüsünü vahid əldə mərkəzləşdirən sahibkar müəssisəsidir;
 mülkiyyətçi dövlətdir, gəlirlərin bölüşdürülməsi və sərəncamverici funksiyaya malikdir;

465 Xüsusi kooperativ müəssisə nədir?

- sahibkarlıq məsuliyyətini və riskini üzərinə götürən kapitalla malik olan və ona sərəncam verən gəlirlərin bölgüsünü vahid əldə mərkəzləşdirən sahibkar müəssisəsidir;
 bir qrup sahibkar kapitalın mülkiyyətçisidir;
 mülkiyyətçi dövlətdir, gəlirlərin bölüşdürülməsi və sərəncamverici funksiyaya malikdir;
 kapitalla sərəncam vermək və gəlirlərin bölüşdürülməsində müxtəlif səviyyələrdə iştirak etmək hüququna malik olan səhmdarların cəlb olunması yolu ilə formalaşır;
 kapitalın, dövlətin, ölkə və xarici investorların iştirakının xüsusi çəkisi əsasında formalaşır;

466 Məhsul konsepsiyası dedikdə nə başa düşülür?

- müəssisə-bazara əmtəə və xidmətlər çıxaran istehsal prosesini bilavasitə həyata keçirən, formal və qeyri-normal fəaliyyət göstərən üsul və qaydaların məcmuudur;
 nəinki bazar, həm də praktiki olaraq müəssisə tərkibindən sosial xidmətləri ayırır;
 müəssisə-bazara çıxarılan istehsalda istifadə olunan, müəyyən formada təşkil olunan və idarə olunan resursların məcmuudur;
 müəssisə-bazara çıxarılan uyğun hüquqi orqanlarında qeydə alınmış, ümumi əmtəə nişanı olan əmtəə və xidmətlərin məcmuudur;
 müəssisə-bazara xidmət və məhsul çıxaran istehsal prosesi iştirakçıların marağının ahəngdarlığını təmin təşkilatdır;

467 Ölkənin iqtisadi potensialı deyil

- əmək resursları

- maliyyə resursları
- xammal, material resursları
- texniki resurslar
- informasiya potensialı

468 İqtisadi potensialın proqnozlaşdırılmasında hansı mütənasiblik nəzərə alınmır?

- istehsal daxili
- sahələrarası
- ümumi iqtisadi
- regionlararası
- sahələrdaxili

469 Ərazi törəmənin resursları neçə yerə bölünür?

- 6.0
- 4.0
- 3.0
- 2.0
- 5.0

470 İntestisiyanın əsas subyekti nədir?

- müəssisələr, idarələr və təşkilatlar;
- xarici və yerli şirkətlər;
- dövlət və özəl bölmələr;
- dövlət və xüsusi sahibkarlıq;
- özəl bölmələr və amortizasiya fondu;

471 İnnovasiya neçə sahə üzrə istiqamətləndirilir və hansılardır?

- 3 sahə: dini, hüquqi və təhsil sferası üzrə;
- 3 sahə: ictimai, mədəni və mənəvi sahələr üzrə;
- 2 sahə: iqtisadi və siyasi sahələr;
- 3 sahə: obyekt, yenilik səviyyəsi, yayılma sferası üzrə;
- 2 sahə: elm və mədəniyyət sahələri üzrə;

472 İntestisiyalar təyinatına görə neçə yerə bölünürlər:

- 6.0
- 3.0
- 5.0
- 2.0
- 1.0

473 İnfrastruktur təyinatlı investisiyalar neçə qrupa ayrılır:

- 1.0
- 7.0
- 5.0
- 3.0

2.0

474 İnvestisiya mühitinə təsir edən amillərə daxil deyil:

- qlobal
 siyasi
 sosial
 milli
 iqtisadi

475 İnvestisiya qoyuluşları risk amili ilə bağlı olub neçə qrupa ayrılır?

- 5.0
 3.0
 2.0
 7.0
 4.0

476 İnnovasiya fəaliyyəti neçə yerə bölünür?

- 4.0
 1.0
 2.0
 3.0
 5.0

477 Ölkələr üzrə innovasiyalar neçə yerə bölünür?

- 4.0
 6.0
 5.0
 9.0
 8.0

478 Yenilik səviyyələri üzrə innovasiya neçə yerə bölünür?

- 7.0
 3.0
 4.0
 6.0
 9.0

479 Yayılma sfərası üzrə innovasiya neçə yerə bölünür

- 8.0
 3.0
 4.0
 5.0
 7.0

480 Dövlətin iqtisad funksiyalarından biri hansıdır?

- Rəqabət
- Əmək
- kapital
- Antiinhisar
- İmtiyaz

481 Qeyri təkmil rəqabətə hansı rəqabət növü daxildir?

- Kapital
- İstehsal vasitələri
- Xüsusi mülkiyyət
- Azad və inhisar
- Əmək və yığım

482 Ekoloji sahədə nəzərdə tutulmur

- Su və hava hövzələrinin mühafizəsi
- Böhrandan çıxmaq
- Ekoloji fəlakəti aradan qaldırmaq
- Selin qarşısını almaq
- Ekoloji tarazlıq

483 Milli hesablar sisteminə aid olmayan variantı seçin:

- Milli hesablar sistemi təhsil, istehsal, gəlir bölgüsü, investisiya, maliyyə və habelə dövlətlə qarşılıqlı əlaqələr;
- Milli hesablar sisteminin bazar iqtisadiyyatı şəraitində makrostatistik model;
- Milli hesablar sistemi bazar iqtisadiyyatında sosial-iqtisadi proseslərin, təkrar istehsalın, onun qarşılıqlı əlaqələrinin makroiqtisadi göstəriciləri;
- Milli hesablar sistemi iqtisadi göstəricilərin dünya bazarında rəqabət qabiliyyətliliyinin, iqtisadi və təbii potensialın məhdudlaşdırılmasında.
- İnflyasiya, büdcə kəsiri, iqtisadi artım, iqtisadiyyatın strukturu, xarici iqtisadi əlaqələrin genişləndirilməsi;

484 İnfrastruktura daxil deyil:

- təhsil, elm, səhiyyə
- anbar, enerji təsərrüfatı
- şosse yolları, kanal, port
- fotoqrafiyalar, atelyelər, ayaqqabı tikisi
- dəmir yol nəqliyyatı, rabitə, su təsərrüfatı, kanalizasiya

485 Səhiyyənin inkişafının göstəricisi deyil:

- əhalinin hər 10000 nəfərinə ambulator poliklinika xidməti üçün orta tibb heyəti vəzifələri
- əhalinin hər 10000 nəfərinə düşən xəstəxana çarpayıların miqdarı
- əhalinin hər 1000 nəfərinə düşən qospitallaşmanın miqdarı
- əhalinin hər 10000 nəfərinə diş həkimi vəzifələrinin miqdarı
- əhalinin hər 10000 nəfərinə ambulator poliklinika həkim vəzifələrinin miqdarı

486 Real həyatda dövləti funksiyaları :

- proteksionist, yarıcı
- konkret, məhsuldar

- proteksionist, qarətçi
- proteksionist, məhsuldar
- konkret, yirtıcı

487 Ölkənin tədiyyə balansı təkamülü mərhələləri

- gənc borclu, yaşlı borclu, kamil borclu, cavan kreditor, gənc kreditor, yaşlı kreditor, kamil kreditor
- gənc borclu, yaşlı borclu, kamil borclu, qoca kreditor, yaşlı kreditor, kamil kreditor
- gənc borclu, yaşlı borclu, qoca borclu, kamil borclu, yaşlı kreditor, kamil kreditor
- gənc borclu, yaşlı borclu, kamil borclu, gənc kreditor, yaşlı kreditor, kamil kreditor
- gənc borclu, yaşlı borclu, kamil borclu, cavan borclu, yaşlı kreditor, kamil kreditor

488 Ölkənin beynəlxalq iqtisadi mövqeyinə təsir edən amillər :

- milli iqtisadiyyatın inkişaf səviyyəsi, idxal və ixraca meylik, millətlərin iqtisadiyyatının fəaliyyətinin təşkilati əsaslar
- ölkənin ixrac və idxalda yerinin yüksəldilməsi, investisiyalardan götürülən götürülən gəlirlərin artırılması, beynəlxalq iqtisadi əlaqələrə təsiri
- milli iqtisadiyyatın inkişaf səviyyəsi, milli iqtisadiyyatın strukturu, idxal və ixraca meylik
- milli iqtisadiyyatın inkişaf səviyyəsi, milli iqtisadiyyatın strukturu, millətlərin iqtisadiyyatın fəaliyyətinin təşkilati əsasları
- milli iqtisadiyyatın inkişaf səviyyəsi, millətlərin beynəlxalq ticarətdən asılılıq əmsali, millətlərin iqtisadiyyatının təşkilati əsasları

489 Dövlət iqtisadi fəaliyyətə siyasət formaları ilə təsir edir:

- ticarət siyasəti, valyuta siyasəti, pul-kredit siyasəti, iqtisadi güc
- ticarət siyasəti, kredit siyasəti, iqtisadi güc, valyuta siyasəti
- ticarət siyasəti, pul-kredit siyasəti, valyuta siyasəti, iqtisadi güc
- ticarət siyasəti, valyuta siyasəti, maliyyə siyasəti, iqtisadi güc
- ticarət siyasəti, investisiya siyasəti, valyuta siyasəti, dövlətin maliyyə siyasəti, iqtisadi güc

490 Xarici iqtisadi əlaqələrin tənzimlənməsi hansı vəzifələri həyata keçirilir :

- İxrac rejimini müəyyən etmək, ixracı lisenziyalaşdırmaq, məhsul aparılması və gətirilməsi qaydasını müəyyən etmək.
- Xarici iqtisadi əlaqələri tənzim edən orqanların statusunun müəyyən edilməsi;
- Xarici iqtisadi fəaliyyətin hüquqi prinsiplərini müəyyən edən normaların işlənilib hazırlanması və onların tənzim edilməsi.
- Vəzifələrin hamısı.
- Xarici iqtisadi əlaqələrin dövlət tənzimlənməsini müəyyən etmək, ölkədə müştərək müəssisələrin tikilməsinin normativ aktlarını tərtib etmək.

491 Xarici iqtisadi əlaqələrin tənzimlənməsi strategiyası hansılardır?

- Daxili bazarın idxal-ixrac nəzarətinin gücləndirilməsi.
- Respublika müəssisələrinin rəqabət qabiliyyətliliyinin artırılması;
- Respublikanın ixrac potensialının formalaşması və inkişafı, ixracın strukturunun dəyişdirilməsi, bonus sisteminin hazır məhsul ixracının mükafatlandırılması;
- Hamısı.
- Texniki modelləşdirmə üçün investisiyaların cəlb edilməsi;

492 Milli iqtisadiyyatın dünya iqtisadi sistemə birləşməsi məsələləri:

- azad ticarət zonası, azad sənaye zonası, gömrük birliyi, iqtisadi birlik, iqtisadi və valyuta birliyi
- azad ticarət zonası, azad iqtisadi zona, gömrük birliyi, ümumi bazar, iqtisadi və valyuta birliyi
- azad ticarət zonası, azad iqtisadi zona, azad elmi-texniki zona, gömrük birliyi, iqtisadi birlik
- azad ticarət zonası, gömrük birliyi, ümumi bazar iqtisadi birlik, iqtisadi və valyuta birliyi
- azad ticarət zonası, gömrük birliyi, azad iqtisadi zon, iqtisadi birlik, iqtisadi və valyuta birliyi

493 Ümumdünya ticarət təşkilatına daxil olunmadan qazanc:

- insafsız rəqabətdən müdafiə hüququnu əldə etmək, beynəlxalq ticarət qaydalarının hazırlanmasında iştirak etmək, ölkədə struktur siyasətini təkmilləşdirmək, ixracı artırmaq, məhsullarının rəqabətq davamlılığını artırmaq ticarətin tam hüquqlu iştirakçısı kimi ölkənin imicini yaxşılaşdırmaq
- insafsız rəqabətdən müdafiə hüququnu əldə etmək, beynəlxalq ticarət qaydalarının hazırlanmasında iştirak etmək, ölkədə struktur siyasətini təkmilləşdirmək, ixracı artırmaq, məhsullarının rəqabətq davamlılığını artırmaq investisiya iqlimini yaxşılaşdırmaq
- insafsız rəqabətdən müdafiə hüququnu əldə etmək, beynəlxalq ticarət qaydalarının hazırlanmasında iştirak etmək, ölkədə struktur siyasətini təkmilləşdirmək, ixracı artırmaq, məhsullarının rəqabətq davamlılığını artırmaq
- insafsız rəqabətdən mühafizənin əldə edilməsi, milli mənafeini, nəzərə almaqla beynəlxalq ticarət qaydalarının hazırlanmasında iştirak etmək azərbaycan məhsullarını xarici bazara çıxarmaq, rəqabətqabiliyyətliyini yüksəltməklə ölkə müəssisələrinin struktur islahatlarını gücləndirmək, beynəlxalq ticarətin tam iştirakçısı kimi ölkənin ümumi və investisiya iqlimini yaxşılaşdırmaq
- insafsız rəqabətdən müdafiə hüququnu əldə etmək, beynəlxalq ticarət qaydalarının hazırlanmasında iştirak etmək, ölkədə struktur siyasətini təkmilləşdirmək, ixracı artırmaq, məhsullarının rəqabətq davamlılığını artırmaq investisiya iqlimini yaxşılaşdırmaq, xarici bazara çıxış üçün yaxşı şəraiti əldə etmək

494 Ümumdünya ticarət təşkilatına daxil olmadan milli iqtisadiyyata itkilər və təhlükələr:

- idxalın genişlənməsi ilə əlaqədar rəqabətdavamsız sahələrin iflası, rəqabətdavamsız müəssisələrin iflası, ixrac rüsumlarının ləğvi nəticəsində vergilərin artması zəruriyyəti, büdcəyə daxil olmaların azalması, daxili bazarın yenidən qiymətləndirilməsi
- idxalın genişlənməsi ilə əlaqədar rəqabətdavamsız sahələrin iflası, rəqabətdavamsız müəssisələrin iflası, ixrac rüsumlarının ləğvi nəticəsində vergilərin artması zəruriyyəti, büdcəyə daxil olmaların azalması iqtisadiyyatın bütün sahələrində rəqabət üstünlüklərinin itirilməsi
- idxalın genişlənməsi ilə əlaqədar rəqabətdavamsız sahələrin iflası, rəqabətdavamsız müəssisələrin iflası, ixrac rüsumlarının ləğvi nəticəsində vergilərin artması zəruriyyəti, büdcəyə daxil olmaların azalması
- heç biri
- idxalın genişlənməsi ilə əlaqədar rəqabətdavamsız sahələrin iflası, rəqabətdavamsız müəssisələrin iflası, ixrac rüsumlarının ləğvi nəticəsində vergilərin artması zəruriyyəti, büdcəyə daxil olmaların azalması iqtisadiyyatın bütün sahələrində rəqabət üstünlüklərinin itirilməsi yerli istehsalçıların ölkə bazarından çıxarılması

495 Ümumdünya ticarət təşkilatına daxil olmadan qazanc və itkiləri müəyyən edərkən hansı problemlər araşdırılmalıdır?

- ölkəyə ümumdünya ticarət təşkilatına daxil olmaq lazımdır mı?, bununla milli rəqabəti üstünlüyünü itirə bilər mi?, idxalla rəqabətdə xarici bazarı necə itirmək olar? Xarici bazarda mövqeyini necə qorumaq olar? Ölkənin təsərrüfatının bütöv sahələrinin itirilməsinə yol vermək olarmı? İşsizliyin səviyyəsi necə ola bilər? İşsizliyin səviyyəsi cəmiyyəti nə ilə qorxudur? Perspektivli milli korporasiyalara necə kömək etmək olar? Hansı şərtlərlə və nə vaxt təşkilata girmək olar?
- ölkəyə ümumdünya ticarət təşkilatına daxil olmaq lazımdır mı?, bununla milli rəqabəti üstünlüyünü itirə bilər mi?, idxalla rəqabətdə xarici bazarı necə itirmək olar? Xarici bazarda mövqeyini necə qorumaq olar? Ölkənin təsərrüfatının bütöv sahələrinin itirilməsinə yol vermək olarmı?
- ölkəyə ümumdünya ticarət təşkilatına daxil olmaq lazımdır mı?, bununla milli rəqabəti üstünlüyünü itirə bilər mi?, idxalla rəqabətdə xarici bazarı necə itirmək olar?
- bütün qeyd olunan problemlər
- ölkəyə ümumdünya ticarət təşkilatına daxil olmaq lazımdır mı?, bununla milli rəqabəti üstünlüyünü itirə bilər mi?, idxalla rəqabətdə xarici bazarı necə itirmək olar? Xarici bazarda mövqeyini necə qorumaq olar? Ölkənin təsərrüfatının bütöv sahələrinin itirilməsinə yol vermək olarmı? İşsizliyin səviyyəsi necə ola bilər? İşsizliyin səviyyəsi cəmiyyəti nə ilə qorxudur?

496 Xarici iqtisadi əlaqələr hansı vəzifələri tənzimləmişdir?

- Xarici iqtisadi fəaliyyətin hüquqi prinsiplərini müəyyən edən normaların işlənilib hazırlanması və onların tənzim edilməsi.
- Xarici iqtisadi əlaqələrdə iştirak edən dövlətlərin marağının qorunması tədbirlərini həyata keçirmək;
- Valyuta, gömrük tənzimlənməsini həyata keçirmək;
- Əmək resurslarının səmərəli yerləşdirilməsi.
- Xarici iqtisadi əlaqələri tənzim edən əlaqələrin statusunun müəyyən edilməsi.

497 İqtisadi təhlükəsizliyə hansı tərkiblər daxil deyil?

- Dünya təcrübəsində və beynəlxalq əmək bölgüsündə Azərbaycanın maraqlarının qorunub saxlanılması;
- Reallaşan və onun suverenliyinin qorunub saxlanılması;
- Azərbaycan daxilində maraq və məqsədli sistemin yaradılması;
- Ətraf mühitin qorunub saxlanılması.
- Beynəlxalq əmək bölgüsündə Azərbaycanın marağının qorunub saxlanılması;

498 Azərbaycan Respublikasının sosial siyasətində nəzərdə tutulur:

- ölkədə demoqrafik situsiyanın normallaşdırılması, sosial infrastrukturunun əhəmiyyətli dərəcədə yaxşılaşdırılması, sosial siyasətin ailəyə istiqamətləndirilməsi.
- əhalinin həyat səviyyəsinin hiss olunacaq dərəcədə yaxşılaşdırılması, səmərəli məşğulluğun təmin olunması, sosial siyasətin ailəyə istiqamətləndirilməsi, sosial infrastrukturun yaxşılaşdırılması, demoqrafik siyasətin normallaşdırılması
- əhalinin həyat səviyyəsinin hiss olunacaq dərəcədə yaxşılaşdırılması, səmərəli məşğulluğun təmin olunması, sosial siyasətin ailəyə istiqamətləndirilməsi, sosial infrastrukturun yaxşılaşdırılması
- əhalinin həyat səviyyəsinin hiss olunacaq dərəcədə yaxşılaşdırılması, səmərəli məşğulluğun təmin olunması, sosial siyasətin ailəyə istiqamətləndirilməsi, sosial infrastrukturun yaxşılaşdırılması, demoqrafik siyasətin normallaşdırılması, ölkədə Konstitusiya hüququna əməl edilməsi
- əhali məşğulluğunun effektiv təmin olunması, əhalinin həyat səviyyəsinin hiss olunacaq dərəcədə getdikcə yaxşılaşdırılması, ölkədə Konstitusiya hüququna əməl olunması

499 Ümumdünya ticarət təşkilatına daxil olunmadan qazanc:

- insafsız rəqabətdən müdafiə hüququnu əldə etmək, beynəlxalq ticarət qaydalarının hazırlanmasında iştirak etmək, ölkədə struktur siyasətini təkmilləşdirmək, ixracı artırmaq, məhsulların rəqabətq davamlılığını artırmaq ticarətin tam hüquqlu iştirakçısı kimi ölkənin imicini yaxşılaşdırmaq
- insafsız rəqabətdən müdafiə hüququnu əldə etmək, beynəlxalq ticarət qaydalarının hazırlanmasında iştirak etmək, ölkədə struktur siyasətini təkmilləşdirmək, ixracı artırmaq, məhsulların rəqabətq davamlılığını artırmaq investisiya iqlimini yaxşılaşdırmaq
- insafsız rəqabətdən müdafiə hüququnu əldə etmək, beynəlxalq ticarət qaydalarının hazırlanmasında iştirak etmək, ölkədə struktur siyasətini təkmilləşdirmək, ixracı artırmaq, məhsulların rəqabətq davamlılığını artırmaq
- insafsız rəqabətdən mühafizənin əldə edilməsi, milli mənafeini, nəzərə almaqla beynəlxalq ticarət qaydalarının hazırlanmasında iştirak etmək Azərbaycan məhsullarını xarici bazara çıxarmaq, rəqabətqabiliyyətliliyini yüksəltməklə ölkə müəssisələrinin struktur islahatlarını gücləndirmək, beynəlxalq ticarətin tam iştirakçısı kimi ölkənin ümumi və investisiya iqlimini yaxşılaşdırmaq
- insafsız rəqabətdən müdafiə hüququnu əldə etmək, beynəlxalq ticarət qaydalarının hazırlanmasında iştirak etmək, ölkədə struktur siyasətini təkmilləşdirmək, ixracı artırmaq, məhsulların rəqabətq davamlılığını artırmaq investisiya iqlimini yaxşılaşdırmaq, xarici bazara çıxış üçün yaxşı şəraitə əldə etmək

500 Ümumdünya ticarət təşkilatına daxil olmadan milli iqtisadiyyata itkilər və təhlükələr

- heç biri
- idxalın genişlənməsi ilə əlaqədar rəqabətdavamsız sahələrin iflası, rəqabətdavamsız müəssisələrin iflası, ixrac rüsumlarının ləğvi nəticəsində vergilərin artması zəruriyyəti, büdcəyə daxil olmaların azalması, daxili bazarın yenidən qiymətləndirilməsi

- idxalın genişlənməsi ilə əlaqədar rəqabətdavamsız sahələrin iflası, rəqabətdavamsız müəssisələrin iflası, ixrac rüsumlarının ləğvi nəticəsində vergilərin artması zəruriyyəti, büdcəyə daxil olmaların azalması
- idxalın genişlənməsi ilə əlaqədar rəqabətdavamsız sahələrin iflası, rəqabətdavamsız müəssisələrin iflası, ixrac rüsumlarının ləğvi nəticəsində vergilərin artması zəruriyyəti, büdcəyə daxil olmaların azalması iqtisadiyyatın bütün sahələrində rəqabət üstünlüklərinin itirilməsi
- idxalın genişlənməsi ilə əlaqədar rəqabətdavamsız sahələrin iflası, rəqabətdavamsız müəssisələrin iflası, ixrac rüsumlarının ləğvi nəticəsində vergilərin artması zəruriyyəti, büdcəyə daxil olmaların azalması iqtisadiyyatın bütün sahələrində rəqabət üstünlüklərinin itirilməsi yerli istehsalçıların ölkə bazarından çıxarılması